

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

I.Ə.Əliyev, Ə.N.Quliyev

ÜZVİ BOZAQLAR

I hissə

(dərslik)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Kimya və kimya texnologiya» bölməsinin 07.07.2005-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (Protokol №18).

BAKİ - 2005

UOT 547

+ 547
+ 264

ELMI REDAKTOR:
AMEA-nın müxbir üzvü,
prof. A.M.MƏHƏRRƏMOV

RƏYÇİLƏR:
k.e.d., prof. O.H.ƏKBƏROV
k.e.d., prof. M.N.MƏHƏRRƏMOV

Əliyev İsmayıllı Əhmədəli oğlu
Quliyev Əhmədağa Nemət oğlu

Üzvi boyaqlar
(*ali məktəb tələbələri üçün dərslik*)
Bakı, Bakı Universiteti nəşriyyatı, 2005, 115 s.

Kitab universitetlərin Boyaq kimyası fənnini öyrənən tələbələri üçün dərslikdir.

Kitabda boyaq kimyasının nəzəri əsasları, maddələrin rəngli olması üçün quruluş şartları, boyaq maddələrinin xassələrinə görə təsnifatı, kondensləşmə və azolaşma reaksiyalarının mexanizmləri, həmçinin bu reaksiyalar əsasında boyaq maddələrinin laboratoriyada sin'ez üsulları geniş şəhər edilmişdir.

Dərslik kimya və kimya texnologiyası fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Dərslik həmçinin bu sahə ilə maraqlananlar üçün da faydalı olub ilər.

Ə 2804030000 - 09
658(07) - 012 12 - 2005 [redacted]
Eləman abxanası

© Bakı Universiteti nəşriyyatı, 2005

ÖN SÖZ

Bu dərsliyin hazırlanmasında qarşıya qoyulan əsas məqsəd üzvi boyaqlar sahəsində müxtəlif ixtisasi mütəxəssislərin hazırlanmasına kömək etməkdir.

Dərsliyin I hissəsində boyaq kimyasının nəzəri əsasları, boyaqların təsnifikasi və nomenklaturası geniş şərh olunmuşdur.

Təqdim olurən kitab universitetlərin əsasən kimya və kimya texnologiyası fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabca kondensləşmə və azolaşma reaksiyalarının qısa nəzəri izahı və bu reaksiyalar əsasında bəzi boyaq maddələrinin sintezi verilmişdir. Həmçinin sintez olunan boyaq maddələrinin nazik təbəqəli xromotoqrafiya üsulu ilə ayrılması və ultrabənövşəyi spektriləri öz əksini tapmışdır.

Dərslikdə ilk dəfə olaraq preparativ xromotoqrafiya haqqında geniş izahat verilmiş, xromotoqrafiyanın bütün üsulları araşdırılmış, bu üsulların tətbiqi və üzvi maddələrin fərdiləşdirilməsi yolları göstərilmişdir.

Dərslikdə verilən praktiki işlərin həcmi boyaq kimyası kursu üçün nəzərcə tutulan saatlara uyğunlaşdırılmışdır. Alınan boyaq maddələrindən tətbiq məqsədləri üçün istifadə edilmə imkanları haqqında da məlumatlar verilmişdir.

Kitaba həmçinin laboratoriya işlərini yerinə yetirən zaman ümumi qaydalar, ehtiyat tədbirləri, ilkin tibbi yardımçılar haqqında məlumatlar da daxil edilmişdir.

Kitabdan boyaq kimyası ilə maraqlananlar, bu sahədə çalışıstan mütəxəssislər, kimyaçılar, kimyaçı texnoloqlar isifadə edə bilərlər.

Bu dərslik ilk dəfə yazıldığından, sözsüz ki, nöqsan və qüsursuz deyildir. Ona görə də kitab haqqında irad və təkliflər, tövsiyələr qəsəbə yəni nəşrinin hazırlanmasında faydalı ola bilər.

I FƏSİL

BOYA HAQQINDA ÜMUMİ MƏLUMAT

Boya və boyaq maddələri

Cisimlərin rənglənməsi boyama kəlməsi ilə ifadə edilir. Onların səthinin xarici təsirlərdən qorunması, ya da gözəl şəkildə görünməsi üçün rəngli hala gəlməsində istifadə edilən maddələrə «Boya» (rus. kraska, alm. furbonkörper, ing. pigment, paint, fr. solorant) adlandırılır. Danışq dilində çox vaxt boy a və boyaq maddələr sözləri bir-birinin yerinə işlədir. Amma bu iki söz eyni məna daşıdır.

Boyalar bir əlaqələndirici ilə qarışmış, amma həll olunmamış qarışıqdır. Boya hər hansı bir səthə qurulan yağ ilə birlikdə fırça və ya boyama aləti vasitəsi ilə çəkilir. Boyanan səth yağıн quruması ilə, yeni bir təbəqə ilə örtülür. Həqiqətdə isə bu bir boyama deyil, səthi örtmədir. Boya kəlməsindən sənətkar, rəssam və başqaları istifadə edirlər. Boyalar qeyri-üzvi (məsələn, sülyen, ultramin və s.), üzvi (məsələn, ftalosianinlər və s.) maddələrdir. Onların tətbiq olunduqları səthlərdə heç bir dəyişikliklər baş vermir. Qaşımaqla və ya müxtəlif üsullarla təmizləməklə hissəciklər və ya parçalar halında səthdən qoparmaq olur. Cisimlərin (qumaş, kətan və s.) özlərini rəngli hala gətirməkdə tətbiq olunan maddələrə isə boyaq maddələri deyilir (rus. krasitel, alm. fardstoff, ing. dye, dyestuff, fr. teinture). Amma hər rəng verən və ya rəngli olan maddə boyaq maddəsi deyildir. Boyaq maddələrlə aparılan rəngləmə, boyalarla aparılan rəngləməyə bənzəmir. Ümumiyyətlə, həllədici-lərdə və ya suspensiya halında müxtəlif boyama üsullarından istifadə edilir. Bütün boyaq maddələri əsasən üzvi birləşmələrdir. Boyanacaq cisimlər boyanma zamanı boyaq maddələri ilə davamlı və dayanıqlı şəkildə birləşərək cismin səthini quruluş cəhətdən dəyişdirirlər. Beləliklə, boyaq maddələr cisimlərin səthi ilə kimyəvi və ya fiziki-kimyəvi bir əlaqəyə girərək birləşirlər. Boyanmış cismin səthini qaşma, silmə, yuma və s.

kimi fiziki üsulla-la əvvəlki rəngsiz vəziyyətinə qaytarməq olmur.

Boyaların inkişaf tarixi. Üzvi boyaların təbqiqi insanların həyat fəaliyyətinin başlangıcının ən qədim dövrlərinə təsadüf edir. İnsanlar ilk dövrlərdən bəri ətraf mühitdən faydalananmış, onu gözəlləşdirməyə və qorumağa çalışmışlar.

Bəzəmək və bəzənmək məqsədi ilə insanlar təbiətdən bir çox boyan və boyaq maddələr əldə etmişlər. Bunu daş dövründən belə görmək mümkündür. Bizim eradan yüz illəri əvvəl Dordoque (Fransa) və Altamiriada (İspaniya) olan mağara divarlarındakı rəsmlər və əşyalar bunlara sübutdur. İnsan qalıqlarının sümüklərinin qırmızı rəngdə olması çox maraqlıdır. Bu rəngin dini bir ənənə olaraq cəsəd üzərinə sürtülen dəmir oksidlərindən irəli gəldiyi güman edilir. Beləliklə, boyaların o zamar dan istifadə edildiyi düşünülə bilər. Amma tədqiqatlarda boyaların ilk istifadə edildiyi dövr haqqında dəqiq bir məlumat yoxdur. İlk istifadə olunan boyaqlar metal oksidi qarışqları, gil, torpaq və bəzi bitkilərdən ayrılmış məhlullar olmuşdur. Bu ular su ilə qarışdırılıraq boyanacaq səthə sürtülmüşdür. Qədim misirlilər boyaları davamlılıq və parlaqlıq vermək üçün yapışqanla qarışdırılmışlar. Bu növ boyalara Misir mumiyalarında rast gəlinir. Boyaların hava təsirindən və nömdən qorunması üçün də üzərini murn təbəqəsi ilə örtmüsəllər. Ümumiyyətlə, boyan olaraq adlandırdığımız maddələr qeyri-üzvi, toxuculuqda istifadə edilən boyaq maddələr isə üzvi maddələrdir. Qeyri-üzvi təbii boyalara misal Fe_2O_3 , Cr_2O_3 , Pb_3O_4 , HgS , qrafit və s. təbii mənbələri göstərmək olar.

Təbii mənbəli boyaq maddələr ilə müqayisədə sintetik boyaq maddələri çoxluq təşkil edir. Təbii boyaq maddələr, ümumiyyətlə, heyvanların dəri və fəal vəzlərindən, bitkilərin kök, qabıq, toxum, meyvələrindən və maya göbələkləri kimi mikroorganizmlərən sadə üsullarla əldə edilir.

Tarixi nöqtəy: nəzərdən bunların bəzi nümayəndələrinin daşıdıqları rənglər haqqında bəzi məlumatlar aşağıda verilmişdir.

Bənövşəyi (ergüvan) rəng

Qədim dövrlərdən ən çox işlədirilən rənglərdən biri bənövşəyi (ergüvan) rəngi olmuşdur. Bu rəng boyaq maddələri çətin tapıldığından bahalı olmuş, əhalinin çoxu bundan istifadə edə bilməmiş, əsas kütə tərəfindən çətinliklə istifadə edilmiş, yüksək təbəqənin isə nişanəsi, simvolu olmuşdur. Yuli Sezar özündən başqasının bənövşəyi tolgayı (dəmir hərb başlığı - dəbilqə) daşımamasına icazə verməmişdir. Nezon zamanında isə bu rəngi qazanmadan daşımaq və ya buna başqa rəngi əlavə etmək krala təhqir sayılır və ölümlə cəzalandırılırdı.

Bənövşəyi rənginin b. e.-dan 1600 il əvvəl Giritte Purpura və Mirex adlı verilən iki təbəqəli (qabıqlı) dəniz heyvanından uzun çalışma nəticəsində əldə edildiyi təsdiq edilmişdir. Təbii halda sarımtıl yaşıldır. Günəş işığının təsiri ilə müxtəlif rənglər üzərindən bənövşəyi rəngə çevirilir. Səthi bənövşəyi rənglə boyama XII əsrin sonlarına doğru nəzərə çarpmayan şəkildə ortadan qalxmışdır.

Qırmızı rəng

Çox qədimdən bəri faydalı rəng olub – rəngli boyaq maddəsi (lat. *ribia tinctorum*, alm. *krappo*, ing. *madder*, rus. *krassniy*) bitkisinin kökünün boyasıdır. Ağdəniz ətrafındaki ölkələrdə yetişir. Qədimdən Anadolunun müxtəlif bölgələrində də yetişən bu bitkinin boyaq maddəsi Avropada «Türk qırmızısı» adı ilə şöhrət qazanmışdır. XIX əsrin sonlarına doğru Osmanlı dövlətinin xarici ticarətində taxıl və ipəkdən sonra üçüncü əhəmiyyətli ixrac maddəsi olmuşdur. İzmirdən göndərilən bu maddənin ən çox alıcısı İngiltərə idi. Bu boyaq maddəsi boyarotu (Marena) bitkisinin kökündən (cənubi-şərqi Avropada və Qərbi Asiyada təpilir) qıçqırmaqla, sonra isə turşu və əsasla işləməklə qırmızı alizarın boyası ayrılmışdır.

Murdarça, quşotu, qaragılı və s. bitkilər müxtəlif rəngli və çalarlı boyaları almaq üçün ən yaxşı xammal mənbəyi olmuşdur. Kök boyaq bitkisinin əhatə etdiyi boyaq maddələrindən

biri və ən əhəmiyyətli olan alizarin sonra sintetik olaraq əldə edilmişdir. Həssaslıq dərəcəsi yüksək olan bu boyaq maddəsi xalıçlılıqda yunu qırmızı rəngə boyamaqda istifadə olunmuşdur.

Qırmızı rəngli boyaq maddələrinin əldə edildiyi bir başqa mənbə də qırmızı erkək böcəyi (*Coccus ilicis*, alm. kermes, rus. ка́шенил) adı ilə tanınan böcəkdir. Əsasən Əlcəzair, Meksika və s. ölkələrdə olur. Bu böcək qırmızı palid (*Quercus coccifera*) üzərində əmələ gəlir. Böcəyin xaricdən qırmızı rəngi verən (kermes turşusu) ayrıılır, al-qırmızı boyası karmen alınır.

70 000 qurudulmuş böcəkdən 0,5 kq boyaq maddəsi əldə edilir.

Mavi rəng

Xaççıçəklilər fəsiləsindən olan turpabənzər bir bitki növü olan indiço boyaq otundan (lat. *Isatistinctoria*, alm. *waid, I Woad*) mavi rəngin əldə edildiyi indiço boyaq maddəsi təpilir. Mavi rəngin müxtəlif çalarlarını saxlayan boyaq maddəsi fermentasiya yolu ilə əldə edilir. İndiço boyaq otu (çivit ağacının yarpaqlarından çıxarılan boyaq maddələri) orta əsrlər boyunca Avropana istifadə olunmuşdur. Sintetik indiçonun 1897-ci ildən bazarlara çıxarılması ilə təbii indiço əhəmiyyətini itirmişdir.

Sarı rəng

Çox işlənən rənglərdən biri olan sarı rəng də boyacı rese dası və ya məhəbbət çiçəyi (lat. *resedasi luteola*, alm. *wau*) bitkisindən əldə edilir. Bu çox yayılmış bitki yol kənarı, əyləncə yerləri və ya evlərdə saxsı qablarda yetişir. Bütün yaşıl hissələri və çiçəklər luteolin boyaq maddəsini əhatə edir. Boyaq maddəsi qurudulmuş bitkinin çay kimi dəmlənməsindən əldə edilir. Romalılar tərəfindən alınmış məhlul durulaşdırularaq sarı rəngə boyamaqda istifadə edilmişdir. Saf və gözəl bir bitki olan zəfəran (lat. *cracus*) yunanlar tərəfindən sarı rəng əldə edilməsində istifadə olunurdu.

Mənbəyi Aralıq dənizi ilbizi olan tündqırmızı bənövşəyi

boyalar hələ «antik» dövrdən məlum idi. Heyvan və bitkilərdən alınan, rəssamlara çox yaxşı tanış oılan Hindistan sarısı boyası inek və fillərin sıdiyindən ayrılaraq, manqo ağacının yarpağına hopdurulmaqla hazırlanırdı. Dünyada yeni bölgələrin keşfindən sonra, rəng verən yeni birləşmələrin təpiləsi ilə boyaq maddələr sırasına yeni boyaq maddələri qatılmışdır. Amma sonalar sintetik boyaq maddələrin keşfi ilə çoxlu müxtəlif rənglər və rücz boyaq maddələr əldə edilmişdir.

Təbii mənşəli boyaq maddələrinin əldə edilməsi çətin və bahalı idi: ancaq varlıklar tərəfindən istifadə edildirdi. Məsələn: bənövşəyi rəng əldə edilməsi üçün istifadə edilən purpura adlı dəniz böcəyinin 8000-indən 1 qram boyaq maddəsi əldə edilirdi. Vəziyyət XIX əsrin əvvəllərində anilin əsaslı boyaq maddələrinin sintetik olaraq alınması ilə dəyişdi. Koks və kimya sənayesi tullantılarının tədqiqi 1825-ci ildə Faradey tərəfindən benzolin müəyyən edilməsinə, toluol, naftalin və s. aromatik karbohidrogenlərin keşfinə səbəb oldu. İlk dəfə olaraq bu birləşmələr əsasında 1842-ci ildə Zinin tərəfindən anilinin alınması bu sahəni daha da inkişaf etdirdi. Sərfəli xammaldan anilinin, toluidinlərin, α -haftılamının, m-fenilendiaminin, benzidin və digər aromatik aminlərin alınmaları ilk sintetik boyaların yaranmasına səbəb oldu. Sintetik boyaq maddələrinin əldə edilməsinə doğru ilk münasibət həm kırıyəvi quruluşlarına, həm də sintez imkanlarına görə sistematik olmayan tədqiqatlarara əsaslanırdı. Nəzəri üzvi kimyaya aid məlumatlar o zamanlar kifayət qədər olmadıqından, bu sahədəki ilk tədqiqatlar tamamilə kor-koranə aparılırdı. ✓

1854-cü ildə F.F.Runqe daş kömür qətrənindən ilk dəfə anilini ayırdı. Oksidləşmə nəticəsində anilin qarası meydana gəldi. Bu keşf də o zaman heç bir praktik əhəmiyyətə malik olmayışdır.

1849-cu ildə Cuinon tərəfindən ipəyin boyanmasında pikrin turşusundan istifadə etdi.

Natansondan ilyarım sonra 1856-ci ildə ingilis kimyaçısı W.H.Perkin hələ 17 yaşında universitet tələbəsi olarkən xinin (kinə) əldə etmək üçün çalışmalar aparakən, texniki anilini

(anilinin homoloqu olan toluidini) oksidleşdirmekle ipəyi intensiv boyayan qırmızı bənövşəyi maddə alıb, onu malvi (movein, balbay, əməkəməci, ingiliscə manve) adlandırdı. Perkin qısa müddətdə bu boyanın zavod məqyasında istehsalını təşkil etdi və bununla da kimya sənayesinin yeni sahəsi olan anilin boyası sənayesinin əsasını çöydü. Bu maddə ilk sintetik və texniki əhəmiyyətə malik olan boyaq maddəsi kimi qəbul edilir. Sonrakı il Perkinin, atası qardaşı Greenford Green ilə London yaxınlığında benzoldan nitrobenzol, anilinin oksidləşməsi ilə mauveinin əldə edildiyi boyaq maddələr fabrikini qurdu.

Həqiqətdə ilk sintetik üzvi boyaq maddəsini Woulfeun əldə etməsinə baxməyaraq, W.H.Perkinin moveini sintez etməsi üzvi boyaq maddələr sənayesinin ilk başlangıcı qəbul edilir.

İlk sintetik boyası polşalı alım Y.Natanson tərəfindən 1855-ci ildə Yuryevdə (indiki Tartu şəhəri) işləyərkən əldə edildi. O, anilini dixloretanla bağlı ampulada qızdırmaqla qırmızı rəngli fuksin birləşməsini aldı. Kərminə nisbətən bu birləşmənin ipək və yunu dahi gözəl və keyfiyyətli qırmızı rəngə boyamağa qabil olduğunu müəyyən etdi.

1856-1859-cu illərdə J.Natanson, A.W.Hoffmann, E.Vergülin funksin üzərində tədqiqatlar apardı. Digər iki tədqiqatçı da funksin üçün iki ayrı sintez yolu tapdilar. Bu çalışmalar sonralar başqa tədqiqatçılar tərəfindən praktikada tətbiq olundu.

1858-ci ildə alman alimi P.Qriss çoxsaylı azoboyalar sinfinə yol açan diazotlaşma reaksiyasını müəyyən etdi. Bütün bu kəşflər sərf kor-koranə, təsadüfi olub, məqsədyönlü şəkildə üzvi maddələrin quruluşu nöqtəyi nəzərdən yeni növ boyaların sintezinə yol aça bilmirdi. 1858-ci ildən başlayaraq və 1861-ci ildə A.M.Butlerov tərəfindən kəşf edilən üzvi maddələrin quruluş nəzəriyyəsi üzvi kimyanın və eləcə də onun yeni qolu olan üzvi boyalar kimyasının əsasını qoymuşdur.

1858-ci ildə İrənciz kimyaçısı Vergen texniki anilindən (toluidin qarışığı) boyaq maddəsi öz rəngi ilə fuksinə bənzədiyi üçün onu fuksin adlandırdı.

1863-cü ildə H.Caro və J.Dale indulinini əldə etdilər. Üzvi boyaq maddə kimyasının başlangıç zamanlarında azo boyaq

maddələrinin əhəmiyyətli nümayəndələri də kəşf edildi. İlk azo boyaq maddələrindən biri olan və bu gün də hələ istifadə olunan Bismarc broun C.Matius tərəfindən eyni ildə sintez edildi. 1867-ci il Coupier tərəfindən niqrozin tapıldı. 1868-ci ildə C.Gzaebe və C.Libermanın 1,2- dibrom antraxinondan sintetik alizirini əldə etdilər. Bu maddə quruluşu haqqında düzgün bir fikir irəli sürülən ilk üzvi boyaq maddəsidir.

1868-ci ildə iki mühüm təbii boyanın alizarinin, 1870-ci ildə isə indigo boyasının sintezi həyata keçirildi.

1771-ci ildə P.Woulfe indigo ilə nitrat turşusunun qarşılıqlı təsirindən pikrin turşusu əldə etmişdir. Bu birləşmə sonradan ipəyin boyanmasında işlədilmiş, amnia böyük əhəmiyyət kəsb etməmişdir.

1873-cü ildə kükürdlü boyaq maddələr əldə edildi.

1878-ci ildə A.V.Bayer indiqonun sintezini apardı. Kekule, M.Butlerov, E.Erlenmeyer və digər tədqiqatçılar tərəfindən 1857-ci ildən sonra çalışmalar kimyəvi quruluşların həqiqi elmi izahının nəticələrinin alınmasının başlaması ilə, sintetik boyaq maddələrinin sintez olunması imkanı yarandı. 1876-ci ildə O.N.Witt müşahidələrinə əsaslanaraq xromofor və auksos-xrom qruplara aid ilk rəng nəzəriyyəsini irəli sürdü. Eyni ildə H.Caro sintezini apardığı metilen mavisinin patentini aldı. 1911-ci il sintetik indiqosollerin əldə edildiyi ildir. 1927-ci ildə tamamən yeni bir boyaq maddə sinfi olan ftalosianınlər kəşf edildi. 1956-ci il reaktiv boyaq maddələrin tapıldığı ildir. Boyaq maddələrin liflərə kimyəvi bağlanması tədqiqi XIX əsrən bəri başlanmışdır. Ancaq ilk dəfə olaraq ikinci dünya müharibəsindən sonra reaktiv boyaq maddələri ilə bu mövzu əhəmiyyət qazandı. Sintetik lif növlərin əldə edilməsi ilə də tamamilə yeni problemlər ortaya çıxdı. Dispers boyaq maddələr zaman-zaman sıçrayışlarla inkişaf etməyə başladı. Bu sinif boyaq maddələr polianidlərin və bilavasitə poliester liflərin boyanmasında işlədildi. Digər tərəfdən də poliakrilonitril lifi üçün gərəkli əsasi boyalar yenidən geniş istifadə olunmağa başladı.

Daha sonrakı illərdə boyaq maddə sənayesi sürətlə irəli-

ləyərək saysız maddələr sintez edildi. Bunların içində ticarət əhəmiyyəti olan ancaq 1500-2000-ə qədər üzvi boyaq maddələr vardır. Əvvəldən boyaq maddə fabrikləri kimi qurulan və hamısı bu gün də mövcud olan kimya fabrikləri XX əsrin əvvəlində qurulmağa başlamışdır. Boyaq maddə istehsalına ABŞ 1918-ci ildə başladı. İkinci dünya müharibəsindən sonra ABŞ başda olmaqla yeni bir sənaye sahəsi, bu gün sərhəd tanınmayacaq qədər inkişaf etmişdir.

Təbii boyaların tətbiqinin insan həyatının ən qədim dövrlərinə təsadüf etməsinə baxmayaraq onların sənaye miqyasında istehsalı zərif üzvi sintez sənayesinin yaranması və inkişaf dövrü ilə bağlıdır. Hazırda üzvi boyaların istehsalı kimya texnologiyasının əsas sahələrdən biri olub, daim inkişaf edir. Bu sahənin inkişafı, təkcə əhalinin artması ilə bu sahəyə ehtiyacın çoxalması ilə deyil, həm də onların keyfiyyətinə tələbatın artması ilə bağlıdır. Eyni zamanda boyaların yeni tətbiq sahələrinin meydana çıxması – rəngli fotoqrafiya, optiki ağartma, yeni boyama üsulları – yüksək temperaturlu, dispers, aktiv və s. müasir tələblərə cavab verən yeni boyaların əldə edilməsini tələb edir. Beləliklə, daim yeni növ və yeni sınıf boyaların çeşidi artır.

Bundan əlavə son illerdə boyalar kimyasının nəzəri əsaslarının öyrənilməsi onların istehsal texnologiyasında əhəmiyyətli dəyişikliklərə səbəb olur. Hazırda üzvi maddələrin rənglilik nəzəriyyəsi kvant kimyası əsasında izah olunur və inkişaf etdirilir. Texminən 5 min il əvvəl yarammış boyalar kimyası klassik xromofor və auksoxrom nəzəriyyəsi anlayışlarından daha qədimdir.

Üzvi maddələrin quruluşu və reaksiya mexanizmləri haqqında müasir təsəvvürlər, boyalar kimyası və texnologiyasını yenidən qurmaq və təkmilləşdirmek üçün yeni yollar açır.

Boya anlayışının hazırda müasir tərifi onların elektromaqnit şüalarını udması və ya müəyyən bir hissəsini və ya hamısını qaytarmasına əsaslanır.

Boya elə üzvi maddələrə deyilir ki, elektromaqnit şüalarının görünən və yaxın ultrabənövşəyi və infraqırmızı spektr ob-

lastını intensiv udma və ya qaytarma qabiliyyətinə malik olsunlar. Uđulmuş işiq şüalarının enerjisinin dəyişməsindən asılı olaraq bu birləşmələr müxtəlif rəng əldə edirlər. Lyuminesensiya və ya fotokimyəvi proseslərə təsir etmə xüsusiyyətlərinə malik olur. İlk növbədə boyalar müxtəlif materialların boyanmasında (dar çərçivədə boyalı bu deməkdir), ikinci onların luminessens xassə (üzvi fotolyuminofor və optiki və flūoroessent ağardıcılar), üçüncüsü – fotomaterialların işığa həssaslığını artırmaq və ya azaltmaq üçün (optiki sensiblizator və desensiblizator) istifadə edilir.

Paltarları, yaşayış yerlərini, silahları, qabları, xüsusi eşyalan boyamaq üçün qədimdə insanlar bir çox mineral və üzvi mənşəli maddələrdən – rəngli gillərdən, metal oksidlərindən, bitkilərin bəzi hissələrindən, bəzi canlıların müxtəlif orqanlarından istifadə etmişlər.

İsti və nemli iqlimli ölkələrdə (Hindstan, İndoneziya və s.) biten indiço mənşəli bitkinin yarpaq və gövdəsindən qicqırma yolu ilə göy rəngli indiço boyası alınmışdır.

Hələ qədimdən bir çox bitki və heyvan mənşəli boyalar uzun zamanlar kifayət qədər istehsal edilərək insanların boyalara olan tələbatını ödəmişdir.

XVIII əsrдən başlayaraq sənayenin, xüsusən də ilk növbədə toxuculuq sənayesinin inkişafı insanların boyalara olan tələbatını artırmağa başladı. Təbii boyaların ucuz və sərfəli boyalarla əvəz edilməsi qarşıya məqsəd qoyuldu.

Minilliklərlə tapılmış təbii boyalarla yanışı otuz-qırx il ərzində yüzlərlə sintetik boyalar əldə edilmişdir. Rənglərin çalarlarında və xassələrində fəvqəladə müxtəliflik, daima keyfiyyətin yaxşılaşması, rəngin işığa, yuyulmaya və s. Təsirlərə qarşı davamlılığının artması, istehsal üsullarının təkmilləşdirilməsi, sintetik boyaların ucuz başa gəlnəsi təbii boyaların sıxışdırılmasına səbəb olundu.

Birinci dünya müharibəsinə qədər sintetik boyalar sənayesi əsasən Almaniyada cəmləşmişdir. Almaniya anilin boyalar sənayesi məhsulları ilə bütün dünyani təmin edirdi. 1913-cü ildə dünyada istehsal olunan 150,3 min ton boyanın 127 min tonu

Almaniyanın və qalan hissəsi digər ölkələrdə (ABŞ, Rusiya, Fransa və s.) fəaliyyət göstərən firmalarının payına düşürdü. Xaricdə işləyən firmalara xammal əsasən Almaniyadan aparılırdı. O zaman dünyada boyaq istehsalının 90%-i Almaniyanın payına düşürdü.

Birinci dünya müharibəsində iqtisadi əlaqələrin pozulması nəticəsində digər dövlətlər də özünün boyaq sənayesini qurmağa başladı. ABŞ-da, İngiltərədə, İsvəçrədə, Fransada, İtaliyada, Yaponiyada və s. dövlətlərdə nəhəng boyaq sənayesi yaranmağa başladı. Əgər 1913-cü ildə yalnız 5 ölkədə boyaq istehsal olunurdusa, artıq 1937-ci ildə dünyada 18 ölkədə 235 min ton boyaq istehsal olunurdu.

Rusiyada boyaq istehsalı 1925-ci ildə 4,3 min tondan 1932-ci ildə 12,8 min tona, 1940-ci ildə isə 34,2 min tona çataraq, ən çətin istehsal olunan tioindiqoid, antraxinon, kub politsiklik və s. boyalar da daxil olmaqla 186 satış növündə istehsal olundu. 1965-ci ildə keçmiş SSRİ-də boyaq istehsalı 82,5 min tona, çeşidləri isə 500-ə yaxın olmuşdur. Həmin il təxminini rəqəmlərlə göstərdikdə AFR-də 80 min ton, İngiltərədə 45 min ton, Yaponiyada 55 min ton, İsvəçrədə 25 min ton, Fransada 20 min ton, İtaliyada 16 min ton, ABŞ-da 110-115 min ton boyaq istehsal edilmişdir. 1970-1971-ci illərdə dünyada boyaq istehsalı ildə təxminən 600 min ton təşkil edirdi.

Hazırda dünyada üzvi boyaq istehsalı olmadan bəşəriyyətin inkişafını təsəvvür etmək çətindir. Həyatda elə bir sahə yoxdur ki, orada üzvi boyalar tətbiq edilməsin. Paltarlar, ayaqqabı, nəqliyyat vasitələri, yaşayış evləri, mədəni-məişət müəssisələri, kitab, plakat istehsalı, bədii əsərlərin yazılıması, rəngli kino-filmərin istehsalı və s. Bu səbəbdən gözəl, parlaq, davamlı və ucuz boyalara tələbatı gün-gündən artırır. Onların istehsalını artırıb inkişaf etdirmək, tekmilləşdirmək müasir tələblərə cavab verən problemlərdən biridir. Boyaların rəngi ilə başqa xassələri arasında əlaqənin şərtləndirilməsi, yeni növ boyaların sintezi, onların keyfiyyətinin tekmilləşdirilməsi hərtərəfli bilik tələb edir və üzvi kimyaçılar qarşısında yeni tələblər qoyur.

II FƏSİL

ÜZVİ MADDƏLƏRİN RƏNGLİLİK NƏZƏRİYYƏSİ

Geniş mənada boyalar onların, spektrin müəyyən oblastında elektromaqnit dalğalarını (ışiq enerjisini) intensiv udmasına əsaslanır. Udulmuş enerjinin xarakterində asılı olaraq boyaların praktiki istifadə xüsusiyyəti meydana çıxır.

Dar mənada boyalar udulmış ışiq enerjisini istilik enerjisini çevirir, onu ətraf mühitə istilik şəklində ötürürək eksolunmuş ışiq spektrlerinin görmə üzvlərinə təsirindən insaniarın rəngləri duyması başa düşülür.

Fotoqrafik emulsiya boyalannın (fotolövhələrin) bəzi ışiq şüalarına qarşı həssaslığı nəticəsində (sensiblizator) udulmış enerjisi fotoemulsiyada maddələrin (məs. ığumüş halogenidlər) kimyəvi proses nəticəsində fotoqrafik əkslərin (şəkillərin) əmələ gəlməsinə səbəb olur.

Lyuminofor və fluoressent (optiki) ağardıcı boyalar udulmış ışiq enerjisinin bir hissəsini istilik enerjisini çevirirək, onu ətrafa verir, qalan udulmış enerji qalığını isə başqa dalğa uzunluqlu ışiq şüaları şəklində şüalandırır.

Boyalarda rəngliliyin səbəbi onların işıqla qarşılıqlı təsirdə olub, ışiq şüalarının bir hissəsini udmlarına əsaslanır.

Üzvi maddələr tərəfindən ışiq şüalarının görünən, yaxın ultrabənövşəyi (UB) və infraqırmızı (IQ) udulma spektrlerinin tədqiqi üzvi maddələrin rənglilik nəzəriyyəsinin öyrənilməsinin əsasını təşkil edir.

† 2.1. Rəngliliyin fiziki əsasları

Elektromaqnit spektr. ışiq şüaları fotonlar, elektromaqnit enerjili ayrı-ayrı kvantlar (hissəciklər) seli olub, qiyməti E (erq) Plank tənliyi ilə hesablanır:

$$E = hv,$$

burada, v -elektromaqnit rəqslerinin tezliyi (san⁻¹), h - Plank sabiti olub $6,62 \cdot 10^{27}$ erq.san.-dir.

Hər foton üçün müəyyən uzunluqlu elektromaqnit dalğaları uyğun gelir və rəqs tezliyi ilə aşağıdakı kimi əlaqəlidir:

$$v\lambda = c$$

harada ki, λ - dalğa uzunluğu olub, (nm)-lə ifadə olunur.

Boyalar kimyası ilə əlaqəsi olan işıq şüalarının dalğa uzunluqlarını nm ilə (millimikron) ifadə etmək daha əlverişlidir:

$$1 \text{ nm (mmk)} = 10^{-9} \text{ m} = 10^{-7} \text{ sm.}$$

Çox vaxt dalğa uzunluğu anqstrem (sm-in yüz milyonda bir hissesi) ifadə olunur:

$$1 \text{ nm} = 10 \text{ Å},$$

c - işıq sürəti $3 \cdot 10^{10} \text{ sm/san} = 3 \cdot 10^{17} \text{ nm/san}$ -dir.

Dalğa uzunluğunun kəmiyyətcə tərs qiyməti ($\frac{1}{\lambda} = \bar{v}$) dalğa ədədi adlanıb, 1 sm-də yerləşən dalğaların sayını göstərir:

$$\bar{v} \cdot \lambda = 1,$$


burada, \bar{v} dalğa ədədi adlanır (sm⁻¹).

Elektromaqnit spektrlerinin yayılma oblastı son dərəcə genişdir (şəkil 1). O dalğa uzunluğu $\lambda = 10^{-12}$ sm (nm - in yüzəndə bir hissesi) olan kosmik şüalardan dalğa uzunluğu $\lambda = 10^8$ sm (min km-ə qədər) olan dəyişən cərəyanlara qədər sahəni əhatə edir. Bu dalğa uzunluqlarına aşağıdakılardır uyğun gelir:

Rəqs tezliyi (v): $3 \cdot 10^{22}$ -dən $3 \cdot 10^2$ san⁻¹-ə qədər;

Dalğa ədədi (\bar{v}): 10^{12} -dən 10^8 sm⁻¹-ə qədər;

Fotonların enerjisi (E): $2 \cdot 10^{-4}$ -dən $- 2 \cdot 10^{-24}$ erq-ə qədər.



Şek. 1. Elektromaqnit spektri

Geniş diapazonlu elektromaqnit enerjisimin insanların görmə üzvlərinə cüzi bir hissəsi, təxminən $2,5 \cdot 10^{-12}$ -dən $5 \cdot 10^{-12}$ erq-ə qədər enerjili fotonları təsir edərək, onların duymasına səbəb olur. Bu fotonlara aşağıdakı parametrlili işiq şüaları uyğun gəlir:

$$\begin{aligned} \text{Rəqs tezliyi } (v) : & 4 \cdot 10^{14} \text{-dən } 7,5 \cdot 10^{14} \text{ san}^{-1}\text{-ə qədər;} \\ \text{Dalğa ədədi } (\bar{v}) : & 1,3 \cdot 10^4 \text{-dən } 2,5 \cdot 10^4 \text{ sm}^{-1}\text{-ə qədər;} \\ \text{Dalğa uzunluğu } (\lambda) : & 7,6 \cdot 10^{-5} \text{ sm (760 nm)-dən -} \\ & 4 \cdot 10^{-5} \text{ sm (400 nm)-ə qədər.} \end{aligned}$$

25/138
Bu sərhəddən, yəni spektrin görünən hissəsindən kənar dalğa uzunluqlarına malik işiq şüaları duygu üzvlərinə təsir etmir, görünmürler.

İnsanların görmə üzvləri enerjisi $2,5 \cdot 10^{-12}$ -dən $5 \cdot 10^{-12}$ erq-ə qədər və dalğa uzunluğu 400-dən 760 nm-ə qədər olan fotonları qəbul edir və ağ boyanmış rəngdə görür. Daha dar dalğa uzunluqlu intervallarda (monoxromatik şüalar) işiq şüalarının görmə üzvlərinə təsiri rəngli görünür və rəngin xüsusiyyəti (rəng) işığın dalğa uzunluğundan ciddi asılıdır. Aşağıda monoxromatik görünən işiq şüalarının təxmini sərhədlər intervalı, bilinən spektral rəngləri və əlavə rəngləri göstərilmişdir (cədvəl 1):

Cədvəl 1
+ Monoxromatik görünən işiq şüaları

Dalğa uzunluğu, nm	Spektral rəngləri	Əlavə rənglər
400-435	Bənövşəyi	Yaşıl-sarı
435-480	Göy	Sarı
480-490	Yaşıl-sarı*	Narincı
490-500	Göy-yaşıl*	Qırmızı
500-560	Yaşıl	Alqırımızı (purpur)
560-580	Sarı-yaşıl	Bənövşəyi
580-595	Sarı	Göy
595-605	Narincı	Yaşıl-göy*
605-730	Qırmızı	Göy-yaşıl*
730-760	Alqırımızı (purpur)	Yaşıl

* - Mavi

Spektrin görünən hissəsi spektral cihazlarda şüşa və kvars prizmalarda tədqiq olunur.

Spektrin bənövşəyi şüalar tərəfdə yerləşən hissəsinə, görünməyən spektrin təxmininə qısalıqlı hissəsinə doğru yayılan ($\lambda = 10^{-5}$ sm (100 nm)) ultrabənövşəyi (UB) oblast yerləşir. Spektrin bu hissəsi kvars prizmalı spektral cihazlar vasitəsi ilə tədqiq olunan yaxın ultrabəqövşəyi ($\lambda = 200-400$ nm, $\bar{v} = 5 \cdot 10^4 - 2,5 \cdot 10^4$ sm⁻¹, $E = 10 \cdot 10^{12} - 5 \cdot 10^{12}$ erg) və xüsusi vakuüm cihazlar vasitəsi ilə tədqiq olunan uzaq ultrabənövşəyi şüalar ($\lambda = 100-200$ nm, $\bar{v} = 10^5 - 5 \cdot 10^4$ sm⁻¹, $E = 20 \cdot 10^{12} - 10^{12}$ erg) olmaq üzrə iki hissəyə bölünür.

Spektrin görünən qırmızı şüalar tərəfinə spektrin görünməyən infraqırmızı (IQ) oblastının uzundalıqlı hissəsi $\lambda = 10^{-2}$ sm ($\bar{v} = 10^2$ sm⁻¹; $E = 2 \cdot 10^{18}$ erg) söykənir. Spektrin görünən hissəsinə bilavasitə birləşmiş bu oblast yaxın infraqırmızı oblast adlanır ($\lambda = 760-1100$ nm, $\bar{v} = 1,3 \cdot 10^4 - 9 \cdot 10^3$ sm⁻¹, $E = 2,5 \cdot 10^{12} - 1,8 \cdot 10^{12}$ erg) kvars prizmalı spektral cihazlarda tədqiq olunur.

2. İşığın seçici udulması

Bizim təbii şəraitlərdə, bir qayda olaraq spektral rənglərlə işimiz olmur. Ağ ışığın müxtəlif cisimlərlə qarşılıqlı təsiri zamanı aşağıdakı hadisələr müşahidə olunur:

1. Spektrin görünən hissəsinin bütün şüaları tamamilə şəffaf cismin boşluqlarından keçir və ya qeyri-şəffaf tərəfindən əks olunur; bu halda şəffaf cisim boyanmamış rəngsiz kimi, qeyri-şəffaf isə ağ görünür.

2. Spektrin görünən hissəsinin bütün şüaları cisim tərəfindən tamamilə udulur, bu zaman cisim qara rəngdə görünür.

3. Spektrin görünən hissəsinin bütün şüaları şəffaf cismin içərisindən keçərək və ya cisim tərəfindən qismən udulması nəticəsində qeyri şəffafdan çox və ya az ölçüdə əks olunur, bu halda cisim özünü boz rəngdə göstərir, belə ki, şüanın zəifləmə dərəcəsindən asılı olaraq çalarlar açıq bozdan tünd boza qədər dəyişir.

4. Cisim seçici olaraq görünlən spektrin bəzi şüalarını udur,

qalanları isə cismin boşluqlarından ya keçir, ya da ondan əks olunur; onda cisim rəngli görünür.

Udulmuş şüalar (hansı ki, spektral rəngin hiss edilməsinə təsir edir) çıxıldıldan sonra görmə üzvlərinə qalan görünən şüaların təsiri nəticəsində olan rəngə *spektral rənglərə əlavələr* və ya *əlavə rənglər* deyilir. Belə ki, bu və ya digərlərinin birgə təsiri ağ rəngin əmələ gəlməsinə (duyulmasına) səbəb olur.

Məsələn, əgər cisim seçici olaraq dalğa uzunluğu 500- dən 560 nm-ə qədər olan şüaları udursa, (hansı ki, görmə üzvlərinə təsiri zamanı spektral yaşıllı rəngdə görünür), onda spektrin görünən hissəsinin qalan şüalarının təsiri ilə, yəni 400-dən 500 nm və 560-dan 760 nm-ə qədər dalğa uzunluqlu şüaların təsiri ilə əlavə alqırımızı rəngin duyulmasına səbəb olur.

Belə ki, bütün əlavə rənglər, qarışqı rənglər təsəvvür olunur, onun duyulması monoxromatik şüaların birgə təsiri ilə bə-növşəyi, göy, mavi, narıncı və s. ayrı-ayrı, tək-tək duyğu yaradır. Təbii şəraitdə bizim gördüyüümüz cisimlərin rəngləri, bir qayda olaraq əlavə rənglərdir.

Beləliklə cismin rəngliliyinin səbəbi seçici olaraq ağ işığın ümumi işiq selinin elektromaqnit spektrlərinin görünən hissələrinin bir hissəsinin udulması və bir hissəsinin əks olunması ilə bağlıdır.

→ 2.3. Elektromaqnit sahəsi

Elektromaqnit sahəsi XIX əsrin axırlarında nəzəri olaraq Maksvell, təcrübü olaraq Hers tərəfindən kəşf edildi.


Maksvell nəzəriyyəsi iki əsas hadisəni təsdiq etdi:

1. Maqnit sahəsinin bütün dəyişmələri ətrafda dəyişən elektrik sahəsi yaradır. Bu dəyişən elektrik sahəsinin qüvvə xətləri qapalıdır və sahənin özü isə burulğandır.

2. Elektrik sahəsinin bütün dəyişmələri ətrafda (fəzada) dəyişən maqnit sahəsi yaradır.

Fəzanın hər hansı bir nöqtəsində dəyişən maqnit sahəsi yaradılırsa, onda bu sahə qonşu nöqtələrdə burulğanlı elektrik


sahəsi yaradır, dəyişən elektrik sahəsi isə öz növbəsində qonşu nöqtələrdə burulğanlı maqnit sahəsi yaradır (şəkil 2).



Şəkil 2

Dəyişən elektrik sahəsi və onunla bağlı olaraq dəyişən maqnit sahəsinə birlikdə elektromaqnit sahəsi deyilir.

Elektrik sahə intensivliyinin dəyişmə sürəti $\left(\frac{\Delta E}{\Delta t}\right)$ böyük olduqca, yaranan maqnit sahəsi daha güclü olur. Maqnit sahəsinin dəyişmə sürəti $\left(\frac{\Delta B}{\Delta t}\right)$ böyük olduqca, onunla bağlı olan burulğanlı elektrik sahəsi də güclü olur.



Şəkil 3

Dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada

müəyyən istiqamətdə yayılması dalğavari prosesdir, buna *elektromaqnit dalğaları* deyilir.

Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (\vec{E}) və maqnit induksiya vektoru (\vec{B}) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar müstəviidə rəqs edir (şəkil 3). *Bu isə elektromaqnit dalğalarının eninə dalğalar olduğunu göstərir.*

Elektromaqnit dalğalarının boşluqda yayılma sürəti $c = 3 \cdot 10^8$ m/san-dır. Təcrübə göstərir ki, işıq dalğaları da vakuumda $3 \cdot 10^8$ m/san sürətlə yayılır. Bu işığın elektromaqnit təbiətli olmasını göstərən faktlardan biridir.

+ 2.4. Elektromaqnit dalğaları şkalası

Tərkibində radio, infraqırmızı (İQ), görünən, ultrabənövşəyi (UB), rentgen və qamma şüaları (qamma dalğalar) daxil olan elektromaqnit dalğalarının dalğa uzunluğu çox böyük intervala malikdir ($\infty \div 10^{-13}$ m). Bunların hamısı *birlikdə elektromaqnit dalğaları şkalası* adlanır.

2.5. Uduşmanın spektral əyriləri

Maddələr tərəfindən işığın seçici uduşmasını müəyyən etmək üçün spektrofotometrlərdə onların müxtəlif qatılıqlı məhluluna müxtəlif dalğa uzunluqlu işıq şüaları ilə təsir edirlər. Hər şüanın məhlul qatından keçdiyi zaman zəifləmə dərəcəsi *Lambert-Beer* qanunu ilə müəyyən edilir.


Lambert-Beer qanunu kifayət qədər duru, yəni həll olmuş molekullar arasında assosiasiya olmayan məhluldakı maddələr üçün xarakterikdir:

$$\lg \frac{I_0}{I} = \epsilon \cdot c \cdot d,$$

burada, I_0 və I müvafiq olaraq məhlula düşən (məhlula qədərki) və ondan keçən işıq şüalarının intensivliyi; c - məhlulun

qatılığı (mol/l); d - məhlul təbəqəsinin qalınlığı (sm); $\frac{I_0}{I}$ nisbeti işığın intensivliyinin zəifləməsini ifade edir, udulma və ya ekstinksiya adlanır; ϵ - mol udulma sabiti (udulma əmsali və ya ekstinksiya) adlanıb, hər maddə üçün xarakterikdir.

Absis oxu boyunca λ dalğa uzunluğunu və ya $\bar{\nu}$ dalğa ədədini, ordinat oxu boyunca isə ϵ - mol udulma əmsali, $\lg \epsilon$ və ya $\lg \frac{I_0}{I}$ intensivliklərin nisbətinin loqarifmasını göstərdikdə, məlum maddə üçün udulma əyrisi – udulmanın spektral əyrisi alınır (şəkil 4).




Şəkil 4. U dulmanın spektral əyrisi

Absis oxu üzərində bu əyrinin maksimumu (λ_{\max}) maddənin rəngini (boyasını) xarakterizə edir. Əgər λ_{\max} 400-435 nm intervalda yerləşirsə, yəni seçici olaraq spektral bənövşəyi rəngə uyğun işiq şüələrini udursa, onda cism yaşılmış sarı

(əlavə) rəngdə o'ur. Əgər λ_{\max} 435-480 nm intervalindadırsa sarı və s. rəngdəcəir.

Maksimum udulmanın daha uzun dalğaya tərəf sürüşməsi imkanında cismin rəngi əlavə rənglərin ötürülməsi istiqamətində dəyişir:




Maksimum udulmanın spektrin uzundalğa hissəsinə sürüşməsi uyğun olaraq rəngin ardıcılıqla dəyişməsi, rəngin dərinləşməsi və ya batoxrom sürüşmə (yerdəyişmə) (yunanca «*batos*»-dərinliyinə, içincə, «*xroma*»-rəng) adlanır. Əks istiqamətdə rəngin dəyişməsi (maksimum udulmanın spektrin qısa dalğa oblastına sürüşməsi), rəngin yüksəlməsi və ya qipsoxrom sürüşmə (yunanca «*qipos*»- hündürlük) adlanır.

Əgər $\lambda_{\max} < 400$ nm, onda udulma spektrin UB hissəsində gedir və bizə elə gəlir ki, cisim rəngsizdir. $\lambda_{\max} > 760$ nm də udulma, spektrin İQ hissəsində baş verir, yenə də cisim bizə rəngsiz görünür. λ_{\max} udulma zolağı spektrin görünən hissəsinin sərhədlərindən kənarda yerləşirsə, onda udulma zolağının özü köndələn enən dik zirvə ilə xarakterizə olunan nazik pikdir. Əks halda əyrinin bir hissəsi spektrin görünən hissəsində yerləşə bilər ki, bu da az və ya çox intensiv rəngə səbəb olur.

Ordinat oxu üzərində spektral udulma əyrisinin maksimumun qiyaməti (ε_{\max}) udulmanın intensivliyini (boyanmanın intensivliyini) xarakterizə edir. Udulmanın intensivliyinin art-

ması (yəni ε -nun – ekstinksiya əmsalının və ya udulmanın mol əmsalının böyüməsi) hiperxrom effekt adlanır (yunanca «*hiper*»-üstündə, yüksəlmə), azalması – hipoxrom effekt (yunanca «*hipo*»-altında azalma) adlanır.

Əgər maddənin rəngi dalğa uzunluğu oxunda (absis), maksimum udulmanın vəziyyəti λ_{\max} -un qiyməti ilə müəyyən edilirsə, onda bu rəngin çalarlığı udulma əyrisinin ümumi xarakterindən aslidir. Təmiz parlaq çalarları ilə fərqlənən boyalar, məsələn parlaq-bənövşəyi boyası, aydın ifadə olunmuş maksimum və birdən-birə (kəskin) düşən ensiz udulma zolağına malik əyridir (şəkil 5).




Şəkil 5. Parlaq-bənövşəyi boyanın udulma əyrisi
(dar ensiz zolaq)


Əyri nə qədər az meyllidirsə (yəni udulma zolağı enlidirsə), onda maddə az təmizdir və boyanın çalarlığının parlaqlığı (daha çox «qarışq» boz rəngli); sarı, narincı və qırmızı rəng qəhvəyi çalarlar əldə edir, göy-qaramtil, yaşıl zeytuna bənzər rəngə keçir və s.

Maksimumun aydın olmaması «təmiz olmayan» qəhvəyi, sarı-yaşıl, boz, qara tonlu boyalar üçün xarakterikdir (şəkil 6).


Bir çox maddələr, o cümlədən boyalar, bir neçə maksimumlu mürəkkəb udulma əyrisinə (şəkil 7) və ya əlavə aydın olmayan maksimuma və ya çıxıntı şəklində udulma əyrisinə (şəkil 8) malik olurlar.



Səkil 6. Qəhvəyi boyanın udulma əyrisi (enli sahə).



Şekil 7. İki nazik (ensiz) sahədən təşkil olunmuş (λ'_{\max} 420 nm, əlavə rəng sarı və λ''_{\max} 625 nm əlavə rəng mavi) parlaq-yaşıl boyanın udulma əyrisi.



Şəkil 8. Əyri formada («çixıntı») əlavə aydın olmayan maksimumu olan mezitil oksidin $(\text{CH}_3)_2\text{C} = \text{CHCOCH}_3$ udulma əyrisi.

Bu hallarda maddənin rəngi əlavə rənglərin birgə təsirinin nəticəsi olur. Belə ki, iki maksimumun birinin 400-430 nm-də, başqasının 600-700 nm intervalında mövcud olması nəticədə yaşıl, əlavə sarı və mavilərin toplanmasından rəngin görünüməsinə səbəb olur.

2.6. Molekulların həyəcanlanması enerjisi

Molekulların daxili enerjisi kvantlandığı üçün maddələr tərəfindən müəyyən dalğa uzunluqlu işiq şüalarının (müəyyən enerjili fotonların) seçici udulması baş verir. Belə ki, hər molekulun daxili enerjisi vardır. Daxili enerjini dəyişmək üçün molekula tərəfindən bəlli miqdard enerjinin udulması və ya ayrılması lazımdır. Bu hadisə sıçrayışla baş verir və molekul anı olaraq ona aid olan bir enerji səviyyəsindən digər enerji səviyyəsinə keçir. Beləliklə, molekul işiq selindən onun bir enerji səviyyəsindən digər enerji səviyyəsinə keçməsi üçün lazımlı olan enerji miqdarını udur. Az və ya çox enerjili digər fotonlar həmin maddə tərəfindən udulmurlar.

Molekulun normal vəziyyətdə daxili enerjisi E_0 , həyəcanlanmış halda isə enerjisi E' olarsa, onda $\Delta E = E' - E_0$ fərqi həyəcanlanma enerjisini göstərir.

Həyəcanlanma enerjisi (ΔE) molekul tərəfindən udulan fotonların enerjisine uyğun gəlir. Belə ki, $E = hc$, $c = \lambda v$ ifadələri ədəbiyyatdan məlumdur. Bu asılılıqlar nəzərə alınarsa, maddənin bir molekulunun həyəcanlanma enerjisi ilə seçici olaraq udduğu işığın dalğa uzunluğu arasında aşağıdakı ifadə alınar:

$$\Delta E = \frac{hc}{\lambda}.$$

Onda bir mol maddə üçün tənlik belə ifadə edilir:

$$\Delta E = \frac{hcN}{\lambda}.$$

Burada N Avoqadro ədədi olub $6,02 \cdot 10^{23}$, $h = 6,62 \cdot 10^{-34}$ erg · san, $c = 3 \cdot 10^8$ nm/san qiymətlərinə malikdir. Bu qiymətlər yuxarıdakı ifadədə yerinə yazılıb, enerji kC ilə ifadə edilərsə ($1 \text{ kkal} = 4,19 \cdot 10^{10}$ erg) onda:

$$\Delta E (\text{kC/mol}) \approx \frac{28000}{\lambda}$$

olur.

Bu formul vasitəsilə görünən dalğa uzunluğu sərhədlərində ($\lambda = 400 - 760 \text{ nm}$) həyəcanlanma enerjisinin miqdarının müvafiq olaraq $\Delta E = 293,3$ və $150,03 \text{ kC/mol-a}$ uyğun olduğunu asan hesablamaq olar. Beləliklə həyəcanlanma enerjisi $150,03 - 293,3 \text{ kC/mol}$ intervalına uyğun gələn maddə molekulları tərəfindən görünən işıq şularının yalnız müəyyən enerjisiini (kvantlarını) udmaq qənaətinə gəlmək olar. Əgər həyəcanlanma enerjisi $\Delta E > 293,3 \text{ kC/mol}$ olarsa, onda maddə spektrin UB hissəsinin yaxın $\Delta E = 293,3 - 586,6 \text{ kC/mol}$ və ya uzaq $\Delta E = 586,6 - 1173,2 \text{ kC/mol}$ enerjisini (kvantlarını) udur.

Əksinə, həyəcanlanma enerjisi $\Delta E < 155,03 \text{ kC/mol}$ olarsa, onda maddə İQ spektr sahəsində yaxın $\Delta E = 104,75 - 155,03$

kC/mol enerjili ışık şüalarını udur. Hər iki hələdə bize elə gəlir ki, maddə rəngsizdir.

Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, λ_{\max} maddələrin rəngini (boyanmasını) xarakterizə edib, onun moleküllərinin həyəcanlanma enerjisinin ölçüsüdür. ϵ_{\max} -un qiyməti isə boyanmanın intensivliyini (udulma intensivliyi) xarakterizə edib, λ_{\max} dalğa uzunluqlu ışık şüalarını (fotonları) udaraq həyəcanlanmış halə keçən maddə moleküllərinə uyğundur.

2.7. Rənglilik haqqında kimyəvi nəzəriyyələr

Moleküllerin əsas və həyəcanlaşmış həllarda enerjiləri onların kimyəvi quruluşundan asılı olub, onun seçici olaraq udugu və rənginə əsaslanan fotonların enerjisine bərabərdir.

Kimyəvi quruluş ilə üzvi maddələrin rəngləri arasında asılılığın öyrənilməsi təxminən A.M. Butlerovun maddələrin quruluş nəzəriyyəsinin keşfi ilə eyni vaxta təsadüf edir.

A.M. Butlerov 1864-1866-ci illərdə Kazanda nəşr olunmuş məşhur «Üzvi kimyanın tam öyrənilməs nə giriş» kitabında göstərirdi ki, bütün rəngli üzvi birləşmələrə hidrogen birləşdirməklə onları rəngsiz, rəngsiz üzvi birləşmələrə isə nitro- və nitrozo-gruplar birləşdirməklə onları rəngli etmək mümkündür. Beləliklə, A.M. Butlerov rənglilik üçün əsas şərt olan moleküllerin doymamışlıq faktını müəyyən etdi.

2.8. Xromofor – auksoxrom nəzəriyyə


A.M. Butlerovun 1868-ci ildə Alman yada alman dilində nəşr edilmiş kitabı Avropa kimyaçıları üçün də yararlı oldu. Onun üzvi maddə moleküllerinin doymamışlığı ilə rəngi arasında əlaqənin olması fikrini alman kimyaçıları Graebe və Libermanın işlərində tekrar olunaraq inkişaf etdirildi.

1868-ci ilde Graebe və Liberman üzvi maddələrin rəngliyi ilə doymamışlıqları arasında əlaqə olduğunu bir daha təsdiqlədilər. Aparıqları təcrübələr nəticəsində rəngli üzvi maddələrə hidrogen birləşdirərək rəngin yox olduğunu, həmin

dələrə hidrogen birləşdirərək rəngin yox olduğunu, həmin maddələrdən hidrogen ayrıldıqda isə yenə rəng əmələ gəldiyini müəyyən etmişlər. Belə təcrübərin nəticəsi olaraq rəngin doymamış moleküllardan əmələ gəlmə fikri bu gün də digər fikirlərlə yanaşı rəngliliyin əsas səbəblərindən biri hesab olunmaqdadır.


Daha sonra bu sahədə tədqiqatlar rus alimi P.P. Alekseyev tərəfindən inkişaf etdirildi. O göstərirdi ki, intensiv boyanmış birləşmələrin əmələ gəlməsi üçün moleküllarda nitro-, karbonil və s. qruplarla yanaşı, tərkibində hidroksil, amin qrupları kimi əvəzleyicilər də olmalıdır. Bu fikir 1876-cı ildə alman alimi O.Vitt tərəfindən irəli sürülmüş xromofor-auksoxrom qruplar nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə üzvi maddələrin rəngliliyinin səbəbləri onun tərkibində doymamış xarakterli nitrozo- NO, nitro- NO₂, karbonil (>C=O), azo- (-N=N-), etilen (-CH=CH-) və s. xromofor qruplarının və ya xromoforların «rəngdaşıyıcıları» («xromos» - yunanca - rəng, «foreos» - daşıyıram) olmasıdır. Rəngsiz maddə moleküllərinə xromoforların daxil edilməsi nəticəsində maddə rəngli olur. Amma bu vəziyyətdə hələ boyaya xassəsi daşınmayan, az intensiv rəngə malik və liflərə qarşı təsiri olmayan xromogen əmələ gelir.

Rəngi gücləndirmək və lifləri boyama qabiliyyətini əmələ getirmək, yəni xromogeni boyaya çevirmək üçün molekulaya auksoxrom qruplar və ya auksoxromlar (rənggücləndiricilər, yunanca «aukso» - kömək edirəm, artırıram) daxil etmək lazımdır:







Bunlara -amin-, oksi-, merkapto- və s. qruplar daxildir (cədvəl 2, 3).

Cədvəl 2

Xromofor qruplar	Auksoxromlar
$-\bar{N}=\bar{N}-\text{Azo}$	$-\text{NH}_2$ Amin
$>\text{C=O}$ Karbonil	$-\text{NHR}$ $-\text{NR}_2$ } Əvəzolunmuş amin
 Nitro	$-\text{OH}$ Hidroksil
$>\text{C=C}<$ Etilen	$-\text{SH}$ Tiol
$>\text{C=NH}$ Karbomino	$-\text{OCH}_3$ Metoksi
$>\text{C=S}$ Tiokarbonil	$-\text{SO}_3\text{H}$ Sulfoksil (sulfoturşu)
$-\text{N=O}$ Nitrozo	$-\text{OC}_6\text{H}_5$ Fenoksi

Cədvəl 3

Xromogen gruplar	Aukso- xrom	Boyaq maddəsi
 Azobenzol	$-\text{OH}$	 n-Hidroksiazobenzol
 Dibenzoiletilen	$\text{H}-\text{N}-$	 İndigo


Məsələn, nitroferolda $-\text{NO}_2$ xromofor, $-\text{OH}$ auksoxrom, OH qrupsuz hissə isə xromogen adlanır.

Xromofor-auksoxrom nəzəriyyə boyalar kimyasının inkişafına böyük təkan verdi. Onun əsasında xromoforlara görə boyaların siniflərə ayrılması həyata keçirildi, boyaların xarak-

teri, sayı, xromoforların və auksoxromların vəziyyəti və boyaların rəngi arasında bir çox ümumi qanuna uyğunluqlar müəyyən olundu. Bu da çoxlu sayıda yeni boyaların sintezi üçün imkanlar açdı.

Amma Vittin bu nəzəriyyəsi bütün rəng hadisələrini açıqlaya bilmirdi. Çünkü o, bir qrupun xromofor xassə göstərməsi üçün lazım olan xassolər ilə xromofor və auksoxrom qruplar arasındaki təsir və əlaqəni açıqlaya bilməmişdir.

Məsələn, tetrametil-p-amintrifeniikarbinol rəngsiz maddədir. Bu tipli birləşmələr leykobirleşmələr (yunanca «leukos» — ağ, rəngsiz) adlarıdır. Turş mühitdə oksidləşən zaman boyanmış duzlar əmələ gəlir. Bu duzlarda rəng daşıyıcısı (xromoforlar) karbon və azot atomları arasında paylanmış müsbət yüklü iondur. Əgər çoxlu miqdardır turşu əlavə edib, duz əmələ gətirməklə amin qrupunu qoşulmadan çıxardıqda rəng yox olur:



Karbinol əsası

2.9. Koordinativ doymamış atomlar nəzəriyyəsi

Xromofor-auksoxrom nəzəriyyənin özünəməxsus inkişafı A.E. Çicibabin və başqları tərəfindən boyanmış birləşmələr olan trifenilmetil tipli sərbəst radikalların kəşfindən sonra inkişaf etməyə başlandı. Molekulun doymamışlığı ilə onun rəngi arasında asılılığı müəyyən edən bir sıra amillər açıqlandı. Pfeiffer 1911-ci ildə sərbəst radikal birləşmələr rəngli olduğu üçün üçvalentli karbonu xromofor qruplar sırasına, Diltey isə 1920-ci ildə növbəti adımlı ataraq bir neçə xromofor atomları həmin


grupu daxil etdi.

Dilteyə qədər xromofor atomun əlamətləri onun koordinativ doymamışlığı hesab edilirdi. Yəni, xromofor atom maksimal koordinasiya sayına uyğun gəlməyən az miqdardan başqa atomlarla birləşmişdir. Məsələn, karbon atomunun almaz və parafinlərdə koordinasiya sayı dörd olub xromofor deyildirlər. Bunlarda karbon atomlarının hər biri dörd müxtəlif atomla birləşərək koordinativ doymuşdur. Amma qrafitdə, etilendə, benzolda və s. karbon atomları başqa üç atomla birləşdikləri üçün xromofordur. Bu cür koordinativ doymamış atom və ya atomlat grupu özlərinə müxtəlif atom və ya atomlar grupu birləşdirməklə doymuş hala keçirlər.

Diltey Vittin doymamış atom qruplarından olan xromofollarını, bir addım daha irəli gedərək, koordinativ doymamış tək-atomlara bölmüşdür. Məsələn, C=N xromoforu bir Ĉ (C radikalı) və bir N (N radikalı) xromoforundan əmələ gəlmişdir.

Xromofor qruplu birləşmələr kifayət qədər rəngli olub, molekulların ionlaşması hesabına rəngləri daha da güclənir.

Diltey və Vintsinqer koordinativ doymamış atomu aşağıdakı kimi üzərində qalın bir nöqtə yazımaqla, işaret etməyi təklif etmişlər.



2.10. Xinoid nəzəriyyəsi


Xromofor-auksxrom nəzəriyyəyə görə üzvi moleküllarda rəngliliyə səbəb onlarda xromofor və auksxrom qrupların olmasıdır. Bu nəzəriyyə molekulun qalan hissəsinə, o cümlədən aromatik həlqəyə müxtəlif qrupların passiv daşıyıcısı kimi baxırırdı. Xromofor-auksxrom nəzəriyyə müxtəlif əvəzləyicilərin, həmçinin xromofor və auksxrom qrupların birləşdikləri

aromatik nüvənin reaksiya qabiliyyətinə və digər xassələrinə təsirini inkar edirdi.


1888-ci ildə H.E. Armstrong və R.Netski tərəfindən aparılan araşdırımlarda, xinon və xinoid quruluşlu birləşmələrin rəngli, onların reduksiyasından isə rəngsiz benzol həlqəli birləşmələrə çevriliciyi müşahidə olunmuşdur. Onlar rəngin yanınma səbəbini molekulada xromofor və auksoxrom qruplarının olması ilə deyil, mollekuldakı aromatik nüvənin xinoid formaya keçməsi ilə izah edirdilər. Belə ki, iki karbonil qrupu olan tsikloheksan - dion-1,4 (Vitt xromoforu) və iki hidroksil qrupu və aromatik həlqəsi olan hidroxinon (Vitt auksoxrom) rəngsizdir. Amma xinoid həlqəsi olan π -benzoxinon sarı rəngdə olur. Xinon və xinoid quruluşlu maddələr rəngli olduğu halda, onlar bu tərkibli maddələri reduksiya etdikdə benzol quruluşlu rəngsiz maddələrə çevrildiklərini müşahidə etmişlər. Onlar bu nəticələrə əsaslanaraq xinon həlqəsini xromofor qəbul etmişlər və bütün boyla maddələrində xinoid quruluşun olmasının vacibliyini irəli sürmüşlər.

Bu nəzəriyyə xromofor-auksoxrom nəzəriyyənin açıqlaya bilmədiyi tetrametil-p-amintrifenilkarbonilun turş mühitdə xinoid quruluşa keçdiyindən rəngləndiyini açıqlayırdısa, bəzi xinonların (diaminioxinon) rəngsiz olmasını izah edə bilmirdi. Bu da xinoid nəzəriyyənin tam yetərli olmadığını ortaya qoymuşdur.

Bundan sonra Willstatter və Piccard xinoid nəzəriyyəsini təkmilləşdirdilər. Bu nəzəriyyəyə görə rəngliliyin əsas səbəbi eyni növ auksoxrom qrupları daşıyan xinoid və benzoid həlqələrinin yan-yanə olmasıdır:



(a)



(b)

Məsələn, Wurster qırmızısı dimetil-p-fenilen diaminin (a) bromla oksidləşməsindən əmələ gələn dimetilxinon-diimin birləşməsi zəif sarı rəngdədir. Benzol tərkibli (a) maddəsi isə rəngsizdir. (a) və (b) maddələri ekvivalent miqdarda qarışdırıldığda tünd rəngli Wurster qırmızısı alınır. Rəngin tündlüyünün səbəbi benzol və xinoid sistemlərinin yan-yana olmasıdır.

Xinoid nəzəriyyəyə digər bir misal rəngsiz hidroxinon (benzol tərkibli birləşmə) ilə rəngli xinonun (xinoid sistem) bir-biri ilə qarışdırılması zamanı tünd yaşıl rəngli xinhidronların əmələ gəlməsidir. Bu tədqiqatlardan alınan nəticələrə əsaslanaraq onlar xinon həlqəsini xromofor qəbul edərək, bütün boyaq maddələrdə xinoid qrupunun olmasının lazımlığını irəli sürmüdüür.

Xinoid nəzəriyyə bu gün də qəbul olunan rezonans (mezomer) nəzəriyyəsinə bir çox baxımdan bənzəyir. Amma xinoid nəzəriyyə fiziki hadisə olan işığın seçici olaraq udulmasını açıqlaya bilmir. Rəngliliyi açıqlamaq üçün təkcə benzoid və xinoid sistemlərin yan-yana olması yetərli deyildir. Bu iki sistemin bir-birinə təsirini də açıqlayıb izah etmək lazım idi.

Xinoid nəzəriyyəsinin tərəfdarları bütün rəngli maddələrin xinoid quruluşlu olduğunu hesab edirdilər. Bu nəzəriyyəyə görə boyaların təsnifatı xinoid sistemə görə aparılır və müxtəlif quruluş dəyişmələri ilə üzvi maddələrin rənginin dəyişməsində bir çox yeni müşahidələr edilirdi.

Xromofor auksoxrom və xinoid nəzəriyyənin tərəfdarları arasında olan xeyli müzakirələr və müşahidələr boyalar kimyasının inkişafında öz səmərəli təsirini göstərdi, yeni anlayışların yaranmasına və faktların açılmasına təkan verdi.

2.11. Rezonans nəzəriyyəsi

Koordinativ doymamışlıq və xinoid nəzəriyyələri işığın seçici olaraq udulmasını izah edə bilmədikləri üçün, onların müsbət, gərəkli fikirləri götürülərək rezonans nəzəriyyəsində birləşdirilmişdir. 1931-ci ildə F. Arndt tərəfindən ortaya atılan ara hal nəzəriyyəsinə görə bir birləşmə üçün yazılı bilən iki


formul iki ayrı maddəni deyil, bir tək maddəni göstərir. Bu tək maddənin həqiqi elektron paylanması, iki və daha artıq keçid formulu ilə göstərilən formulların arasında olur. Bütün atomlarının bir-biri ilə birləşmə (bağlanma) sıraları eyni olub, elektron sistemləri ilə fərqlənirlər. Ara halın daşıdığı enerji miqdarı, hər keçid halının daşıdığı enerji miqdardan daha azdır. Rezonansın həqiqi izahı isə, bir üzvi molekulda σ -rabitələrin kənarında qalan rabitə elektronlarının (π -rabitə elektronları) delokalizə olmaları, yəni məlum yerlərdə yerləşməyib, molekul boyunca yayılmalarıdır.

F.Arndtin ara hal nəzəriyyəsindən sonra L.Paulinq və E.Hückel bu hadisələri fiziki olaraq izah etmişlər. Amerikalı kimyaçı L.Paulinq belə bir formulun əlaqəsinə «rezonans», ingilis kimyaçısı İngold isə «mezomerlik» adını vermişdir. Onlar keçid formullarını ikibaşlı ox işarəsi ilə göstərmişlər. Məsələn, benzolun iki ayrı şəkildə keçid formulları aşağıdakı kimi göstərilir:




Benzol davamlı molekul olub rezonans və ya başqa sözlə delokallaşma enerjisi 150,84 kC/mol-dur. Buna görə də benzol tərəfindən yalnız spektrin UB bölgəsində udulma baş verir. Molekul simmetrik olduğu üçün bu udulma olduqca zəifdir.

Açıq sarı rəngli nitrobenzolda keçid formulları aşağıdakı kimiidir:



Nitrobenzol molekulunda simmetriyik pozulduğuna göre, benzol molekuluna nisbətən işığın udulması artır. p-Nitroanilində isə yüksək qrupların təsiri daha da artlığından narıncı rəngə boyanır.

Koordinativ doymamışlıq nəzəriyyəsi ilə xinoid və rezonans (mezomer) nəzəriyyələrinin bir biri ilə əlaqəsi açıq şəkildə trifenilmetan boyaq maddələrində özünü göstərir. Məsələn, malaxit yaşıının keçid formullarını aşağıdakı rezonans formulalar şəklində yazmaqlar:



Xinoid nəzəriyyəsinə göre malaxit yaşılı (a) formulu ilə yazılır. Burada benzol həlqəsinə birləşmiş azot üç, xinon həlqəsinə birləşmiş azot isə dörd rəbitə ilə göstərilmişdir. Eyni növlü iki azot atomunun belə fərqli bir şəkildə göstərilməsinə səbəb yoxdur. Amma sadəcə (a) şəklində yazılılan formul və dəyişməyen bir formulla göstərməklə rənglilik və quruluş əlaqələrini açıqlamaq mümkün deyildir. Koordinativ doymamışlıq nəzəriyyəsinə göre malaxit yaşıının formulu sadəcə (b) şəklində yazılır. Burada mərkəzi karbon atomu sadəcə üç qonşu atomla birləşdiyindən üstüne qalın bir nöqtə qoyularaq koordinativ doymamış olduğu göstərilir. Rezonans nəzəriyyəsinə görə isə malaxit yaşılı (a) və (c) şəklində iki formulla yazılır. Bu

formullar keçid hallarını gösterir. Bu kationlar arasındaki fərq yalnız elektron sistemlərindədir. Oksoxrom qrupları daşıyan dimetilamin qrupunun azotları bir dəfə dörd, bir dəfə isə üç rabitəli olub, rabitə əmələ gətirməyən ortaq elektron cütlerinə malikdirlər. Elektron cütlerinin mərkəzi karbon atomu və benzol həlqələri üzərində yerdəyişməsi (sürüşməsi) ilə bağlı moleküllarda benzol həlqələri bir dəfə xinoid, bir dəfə benzol halına keçir. Bu növ sürüşmənin gerçəkləşməsində mərkəzi karbon atomunun koordinativ doymamışlığı əsas rol oynayır. Buna görə də Dilthey-Winzinger formulunu bu iki keçid formul arasında yerləşən bir ara hal kimi qəbul etmək doğru olardı. Bu halda malaxit yaşılı tək bir formul ilə deyil, bir ara hal və iki keçid formulları ilə göstərilə bilər. Bu formullar Uillstatter və Dilthey-Winzinger nəzəriyyələrinin doğru tərəfinin də olduğunu gösterir. Ancaq bu nəzəriyyələrdə kationun bir tək formula yazılması ilə yanaşı, aralıq hal və ya rezonans nəzəriyyələrində əsas halın bütün bu keçid formulları arasında olduğu nəzərdə tutulur və məlum bir formula göstərilməyin mümkün olmadığı qəbul edilir.

2.12. Rəngliliyin elektron nəzəriyyəsinə keçid

Üzvi maddələrin rəngliliyinin xromofor auksolxrom və xinoid nəzəriyyələri vasitəsilə izahı aralarında əsaslı fərq olmasına baxmayaraq, onların bir ümumi çizgili vardır: bu nəzəriyyələrin hər ikisi onların hər ikisi molekulaya tərkibində heç bir şeyin dəyişmədiyi kimi baxaraq, rəngli maddə ilə işığın qarşılıqlı təsirində nə baş verdiyi sualına aydınlıq gətirə bilmirdilər.

Molekulda atomlar arasındaki rabitələrin mütəhərrikliyi haqqında müəyyən edililən yeni faktlar, işığın udulması ilə molekuldakı rabitələrin enerjilərinin dəyişməsi asılılığını müəyyən etmək üçün yeni nəzəriyyələr yaratmağa səbəb oldu. 1910-cu ildə A.E.Poray-Koşitsin verdiyi ossilyasiya nəzəriyyəsinə görə, işıq şüalarının rəqsleri ilə doymamış molekulların daxili rabitələrinin ossilyasiyası nəticəsində işığın seçici udul-

ması baş verir. Rabitələrin ossilyasiya sürəti nə qədər böyük olarsa, udulan işiq şüasının rəqs tezliyi də o qədər böyük olur və deməli udulan şüaların dalğa uzunluğu k çik olur.

A.E.Poray-Koşitsin ossilyasiya nəzəriyyəsi, doymuş molekullara baxışları bir kənara qoyaraq, işığın udulması ilə doymamış molekullarda rabitələrin enerjilərini dəyişməsi arasında əlaqə olduğunu ərtaya qoymuşdur. Valentlyin elektron nəzəriyyəsinin yaranması atomlar arasında rabitələrin fiziki təbiəti ni açıqlayaraq bu fikri tam təsdiqlədilər.

Üzvi maddələrin rəngliliyinin müasir elektron nəzəriyyəsinə görə izahının əsası 1915-ci ildən başlayaraq V.A. Izmailskinin çoxsaylı tədqiqatlarında öz əksini tapdı. Onların işiq udma qabiliyyəti V.A. Izmailskiyə görə kifayət qədər ikiqat rabitəli qoşulmuş molekullara elektrodonor (elektron verə bilən, itələyən) və elektroakseptor (elektron çekən) qrupların birləşməsi nəticəsində molekulların elektron vəziyyəti ilə müəyyən edilir. Bu təsəvvürlərin inkişafı və dəqiqləşmələr həzirdə qəbul edilən üzvi maddələrin rəngilik nəzəriyyəsinin yaranmasına səbəb oldu.

2.13. Molekulların enerji səviyyələri

Molekulların quruluşu atomların quruluşu ilə müqayisədə çox mürəkkəb olduğundan onların spektrləri də atomların spektrlərindən çox mürəkkəbdür.

İşiq şüaları şəffaf bir mühitdən keçəncə bəzi dalğa uzunluqlarının yox olduğu müşahidə olunur. Buna işığın *udulması* və ya *adsorbsiyası* deyilir. Udulan işiq maddənin ion, atom və ya molekullarına təsir edərək onları həyecanlanmış hala keçirir və daxili enerjilərinin artmasına səbəb olur. Həyecanlanmış atom və ya molekul 10^{-8} san müddətində yaşaya bilir. Sonra udduğu işiq enerjisini şüalandıraraq, təkrar əvvəlki və ya əsas halına dönür. Maddə tərəfindən udulan işığın geri şüalandırılması, ümumiyətlə, istilik şəklində olur və maddənin az-çox qızmasına səbəb olur. Bu zaman maddə molekulların rəqsi hərəkəti güclənir.

Bir maddənin əsas halı ilə həyəcanlanmış halları arasında enerji fərqi, digər bir maddəninkindən fərqli olduğundan hər bir maddənin özünəməxsus udulma enerjisi vardır.

Molekullarda enerji səviyyələri atömlərə görə daha çoxdur. Bir molekulun bütün tam daxili enerjisi (E), molekulun ağırlıq mərkəzi ətrafında fırlanma enerjisi (E_f), rəqsisi (E_r) və elektronların (E_e) enerjilərinin cəmindən ibarətdir:

$$E = E_f + E_r + E_e.$$

İşiq şüalarınına udulmuş fotonlarının enerjisi bu kəmiyyətlərin hər birinin artırmasına səbəb olur.


Fırlanma enerjisinin dəyişməsi (spektrləri) qaz halında olan maddələrdə müşahidə olunur. Mədə qaz halına keçdikdə isə molekullar çox zaman parçalandığı üçün onların fırlanma enerjisini müəyyən etmək mümkün olmur.

Molekulun həyəcanlanmış halı ilə əsas halı arasında enerji ferqi (ΔE_f) ΔE_r və ΔE_e -dən daha az olub, $2,1\text{--}4,2 \text{ kC/mol}\cdot\text{a}$ uyğundur ki, bu tərtibdən fotonların enerjisi dalğa uzunluğu $\lambda = 56\,000 \div 28\,000 \text{ nm} = 56 \div 58 \text{ mk}$ (dalğa ədədi $\tilde{\nu} = 180 \div 360 \text{ sm}^{-1}$) olan spektrin kiçik dalgalai hissəsinə uyğundur (şəkil 9).

Molekulların fırlanma enerjilərinin dəyişməsinə çox kiçik enerji tələb olundugundan, bu enerjinin təsirindən rəqsisi və elektron keçidləri baş vermir. Buna görə də təmiz fırlanma enerjisini (fırlanma spektrlərini) ölçmək mümkün kündür.

Amma molekulun ayrıca rəqsisi enerjisini (spektrlərini) müəyyən etmək inümükün deyildir. Çünkü fırlanma hərəkətinin sürəti, rəqs səviyyələrinin həyəcanlanmasından əvvəl baş verir. Deməli, fırlanma-rəqsisi enerjilərin dəyişməsi, birlikdə baş verir və rəqsisi hərəkətin enerjisini ayırmak mümkün olmur. Beləliklə, bu nəticəyə gəlmək olur ki, təmiz elektron keçidlərinin enerji fərqini (elektron spektrlərini) təyin etmək heç cür mümkün deyildir.

Molekulun rəqsisi enerji səviyyələri arasında fərq (ΔE_r) ΔE_f -ə nisbətən xüfəyət qədər çox olub, $5,45 \div 37,71 \text{ kC/mol}$ intervalında dəyişir. Bu fotonların enerjisi dalğa uzunluqları



Şəkil 9. Molekulların enerji səviyyələri: S_0 molekulun əsas hali, V_i – əsas haldakı rəqsi və R_i – fırlanmasıma enerji səviyyələri, S_i – molekulun birinci həyəcənlaşma hali və bu haldakı rəqsi və fırlanmasıma enerji səviyyələri: (a)-elektron, (b)-rəqsi, (c)-fırlanmasıma. ($\bar{v} = 10^5 - 10^8 \text{ sm}^{-1}$ təribində)

təxminən $22000 \div 3000 \text{ nm} = 22 \div 3 \text{ mk}$ (dalğa ədədi $\bar{\nu} = 450 \div 3300 \text{ sm}^{-1}$) şüalanma İQ spektr hissəsinə uyğundur.

Molekulun elektronlarının həyəcanlanmış və əsas hallarının enerji səviyyələri arasında fərq (ΔE_e) ΔE_f və ΔE_a -dən daha böyükdür. Bu sətəbdən dalğa uzunluqları $\lambda = 200 \div 800 \text{ nm}$ arasında olan UB və görünən işıq şüalan elektronlar tərəfindən udulur. Molekulun elektronlarının enerjisi daha geniş intervalda dəyişib, enerjisi $104,75 \text{ kC/mol-a}$, dalğa uzunluğu $\lambda = 1100 \text{ nm-e}$ (dalğa ədədi $\bar{\nu} = 9 \cdot 10^3 \text{ sm}^{-1}$) uyğun gələn İQ şüaların fotonlarının udulma enerjisindən – enerjisi $4,19 \cdot 10^3 \div 4,19 \cdot 10^6 \text{ kC/mol-a}$, dalğa uzunluğu $\lambda = 30 \div 0,03 \text{ nm-e}$ (dalğa ədədi $\bar{\nu} = 10^5 \div 10^8 \text{ sm}^{-1}$ tərtibində) uyğun gələn fotonların enerjisine qədər dəyişir. Bu sərhədlərdə spektrin görünən hissəsinin ($\Delta E = 155,03 \div 293,3 \text{ kC/mol}$, $\lambda = 760 \div 400 \text{ nm}$, $\bar{\nu} = 2,5 \cdot 10^4 \div 1,3 \cdot 10^4 \text{ sm}^{-1}$) işıq şüaları yerləşir ki, bu udulma da rəngin əmələ gəlməsinə səbəb olur.

Beləliklə, yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, molekulların enerji səviyyələri arasında keçidlər rəngin əmələ gəlməsinə səbəb olur. Molekulları əsas dayanıqlı yılanma və rəqsı enerji səviyyələrindən uyğun həyəcanlanmış hala keçirən udulmuş fotonların enerjisi duyğu orqanlarımıza təsir etmir. Amma elektronların həyəcanlandırmış udulan fotonların enerjisində uyğun gələn şüalar duyğu orqanlarımıza təsir edir və biz onu duya bilirik. Eyni zamanda molekul işıq şüalarının müxtəlif enerjili fotonlarını da elektronların həyəcanlanmaları ilə yanaşı (elektronların enerji keçidləri) fırlanma və rəqsı hərəkətlər də baş verir.

Beləliklə, udulan şüaların spektrleri çoxlu sayıda udulma zolaqlarından ibarət olduqlarından, onlar örtülrək ümumi zolaqlar əmələ gətirirlər. Bu baxımdan fırlanma və xüsusən rəqsı enerji keçidləri tərəfdən fotonların udulması, maddənin rənginə təsir edir. Rəngin çalarları udulma zolaqlarının eni və xarakterindən asılıdır (baş.: səh. 21).

Atomlar tərəfdən udulan işıq şüalarının fotonları müxtəlif dalğa uzunluqları olduqlarına görə onların spektrlerində dik xətlər (piklər) meydana gəldiyi halda, molekulların udulma

spektrlərində bir çox dalğa uzunluqlarını əhatə edən geniş udma zolaqları emələ gelir. Bu da molekulların udulma spektrlərini atomların udulma spektrlərindən ayıran ən mühüm (əlverişli) üsuldur.

Bir molekulun UB və görünən sahə spektri, molekulun rabitə elektronlarından birinin işq şüasının bir fotonunun enerjisini udaraq, üst elektron səviyyəsinə keçməsini göstərir. Amma vəziyyət heç də bu qədər sadə deyildir. Çünkü elektron keçidləri daima fırlanması və rəqsi enerji səviyyələrindəki keçidlərlə birgə əlaqəlidir.

2.14. Elektron keçidləri

Molekulu təşkil edən atomların elektronlarının həyəcanlanma enerjiləri arasında olduqca böyük fərq olub, 30-100 kC/mol-dan bir neçə min və hətta milyon kC/mol-a qədər deyisir. Bu elektronların müxtəlif enerjiyə malik olmaları onların atomun daxili və ya xarici elektron təbəqələrində yerləşməsi, atomlar arasında kimyəvi rabitə əmələ gətirib-gətirməmələri, əmələ gətirdikləri kimyəvi rabitələrin təbiəti, elektronların bir-birinə qarşılıqlı təsiri və s. amillərə əsaslanır.

Dayaniqli vəziyyətdə olan elektronlar enerji udaraq daha yüksək enerji səviyyəsinə keçir. Udulan enerjinin miqdarı kvant nəzəriyyəsinə görə ancaq bəlli kvant miqdarında ola bilir. Elektronun başlangıç vəziyyətdə enerji səviyyəsi E_0 , daha yüksək enerji səviyyələri isə $E_1, E_2, E_3, \dots, E_n$ kimi işarə olunur. E_0 -əsas enerji səviyyəsində olan elektron müəyyən miqdardan enerji kvantını udaraq daha yüksək enerji səviyyələrindən birinə keçir. Bu vəziyyətə elektronun *həyəcanlanmış hali* deyilir. Bu zaman udulan işq enerjisi bu iki orbitalın enerji səviyyələri arasındaki fərqə bərabərdir:

$$\Delta E = E_n - E_0 = hv.$$

Burada h – Plank sabiti, v – udulan işığın tezliyidir. Tezlik

işığın dalga uzunluğu ile ters mütənasib olduğundan, udulan enerji nə qədər böyük olarsa, udulan işığın dalga uzunluğu da o qədər kiçik olur:

$$v = \frac{c}{\lambda}; \quad E = \frac{h \cdot c}{\lambda},$$

burada c – işıq sürətidir.

Atomların daxili elektron təbəqələrindəki elektronlar atom nüvələri tərəfindən daha möhkəm cəzb olunduğuna görə onların həyəcanlanması üçün rentgen şüalarının fotonlarının enerjisini bərabər ($4 \cdot 10^3$ - $4 \cdot 10^6$ kC/mol (10^3 - 10^6 kkal/mol)) miqdarda enerji tələb olunur. Beləliklə, daxili təbəqədəki elektronların həyəcanlanması üçün işığın görünən, UB və IQ fotonlarının enerjisi kifayət etmir. Atomları u atom nüvələri tərəfinəndən zəif tutulan xarici elektron təbəqələrindəki mütəhərrik valent elektronları daha az enerji miqdarı ilə (1100-1050 kC/mol (25-250 kkal/mol)) həcəyanlanmış hala keçirlər. Bu enerji miqdarı valent elektronlarının elektron keçidlərinin xarakterini müəyyən edir. Bildiyimiz kimi, valent elektronları σ -, π - və η olmaqla üç yerə bölünür.

Molekulda atomlar arasında təkqat rabitə əmələ gətirən elektronlara σ -elektronlar deyilir. σ -Rabitələr öz təbiətinə görə s -, p -elektronların, sp^3 -, sp^2 -, sp - hibrid elektronlarının, bir-biri arasında atom nüvələrini birləşdirən düz xətt ətrafında simmetrik kəsişməsindən əmələ gəlir. σ -Rabitələrdə elektron buludlarının kəsişməsi, atom nüvələrini birləşdirən düz xətt ətrafında simmetrik paylanmışdır. Hər iki atom arasında σ -elektronların sıxlığı bərabərdir. Bu rabbitələr çox davamlı olduqlarından, həyəcanlandırmaq üçün yüksək enerji lazımdır.

σ -Elektronlardan əmələgəlmış birqat rabbitəli üzvi birleşmələr, məsələn doymuş karbohidrogenqlər 120-190 mm dalga üzünlüqlü şüaları udduqlarına görə rəngsiz görünürərlər. Bu maddələr yalnız uzaq UB sahədə həyəcanlanırlar. Yaxın UB sahədə σ -elektronların keçidi baş vermir.


Atomlar arasında ikinci rabitə (ikiqat π -rabitə) yarandığı zaman onların təsir sahəsinə daha iki elektron (p -elektron) keçmiş olur. p -Elektronlar atom nüvələrini birləşdirən düz xətt ətrafında qeyri-simmetrik kəsişərək π -rabitə əmələ gətirir. Başqa sözlə π -rabitəni əmələ gətirən kəsişmiş elektron buludları atom nüvələrini birləşdirən düz xətt ətrafında qeyri-simmetrik paylanmışdır. π -Rabitənin elektron buludu σ -rabitəyə simmetrik olaraq perpendikulyar yerləşmişdir.

π -Rabitəli moleküllarda udulan işığın enerjisi daha az olduğundan, onun dalğa uzunluğu λ daha böyük olur. Bu növ moleküllar $\lambda=190-450$ nm dalğa uzunluğu UB şüaları və $\lambda=400-760$ nm dalğa uzunluqlu görünən iş q şüalarını udurlar. Beləliklə, həyəcanlanmış və əsas halları arasında enerji fərqi çox kiçik olan (155,03-293,3 kC/mol) moleküllər görünən iş q şüalarını udduqlarına görə rəngli görünürler. Mezomerlik göstərən molekülləri həyəcanlanmış hala getirmək üçün lazımlı olan enerji miqdarı olduqca az olduğu üçün rəng mezomerlik ilə də əlaqəli olur.

Kimyəvi rabitə əmələ gətirmədə iştirak etməyən, sərbəst valent elektronları da vardır ki, bunlara n -elektronlar və ya kimyəvi rabitə əmələ gətirməyən elektronlar deyilir. Azot, oksigen, halogen kükürd və s. kimi heteroatomların rabitə əmələ gətirməyən n -elektronları σ -elektronlara nisbətən daha mütəhərrikdirlər.

Molekulun əsas hələndə rabitə orbitalları ilə cütləşməmiş sərbəst rabitə əmələ gətirməyən elektron orbitalları tamamən qarşılıqlı əlaqədədirlər.

10-cu şəkildə valent elektronlarının enerji seviyyələrinin nisbi yerləşmələri göstərilmişdir. Başqa atonlarla rabitə əmələ gətirməyən bölünməmiş elektron cütləri (valent elektronlar) bir nüvənin ətrafında (sahəsində) lokallaşdır, atomdakı digər valent elektronlarının olduğu qədər enerjiye malikdirlər. Onlar əlaqələnməmiş (rabitə əmələ gətirməmiş) orbitallar olub n hərfi ilə göstərilir.



Şekil 10. Sadə (a) və mürəkkəb (b) molekullarda enerji səviyyələri və elektron keçidlərinin növləri

Üzvi molekulların işığı udması ilə elektron keçidləri baş verir. 10-cu şəkildən göründüyü kimi, molekul, deyişən enerji səviyyələrindəki orbitalların elektronlarının daha üst səviyyəyə keçməsi ilə həyəcanlanmış olur.

Elektronların rabitə əmələ getirməmiş n orbitaldan əlaqələnmiş π -orbitala keçməsi σ -rabbitənin əmələgəlməsinə nisbətən az enerji qazancı ilə başa çatır. Belə ki, rabitə əmələ getirmiş π -orbitalın enerjisi n-orbital ilə rabitə əmələ getirmiş σ -orbital arasında yerləşir.

Rabitə əmələ getirmiş n-orbitalların enerji səviyyələri σ -orbitalların enerji səviyyələrindən kifayət qədər yüksək olduğundan, elektronların rabitə əmələ getirməmiş n-orbitallardan rabitə əmələ getirmiş σ -orbitallara keçməsi enerji qazancı ilə başa çatır.

Elektronların rabitə əmələ getirməyən n orbitaldan rabitə əmələgetirməyən π -orbitala keçməsi σ -rabbitənin enerjisine nisbətən az enerji sərf edilməsi ilə başa çatır.

Pauli prinsipinə görə, hər orbitalda iki elektronadan artıq elektron yerləşə bilməz. Adətən stabil vəziyyətdə bütün rabitə əmələ getirən və əmələgetirməyən orbitallar tutılmışdır. Onların həyəcanlanması zamanı elektronlar daha yüksək enerji səviyyəli orbitallara keçməlidir ($\sigma \rightarrow \sigma^*$; $\pi \rightarrow \pi^*$; $n \rightarrow \sigma^*$ və

$n \rightarrow \pi^*$ keçidlər, bax: şəkil 10b). Enerji səviyyələrinə görə bu orbitalalar rabitə əmələgətirməyən n orbitallardan yüksəkdə yerləşmişdir. Hər rabitə əmələgətirmiş σ - və π -orbitallara həyəcanlanmış σ^* - və π^* -orbitallar uyğun ədir.

Bir çox hallarda enerji miqdarına görə orbitallar aşağıdakı ardıcılıqla yerləşir (bax: şəkil 10a):

$$\sigma < \pi < n < \pi^* < \sigma^*.$$

Amma kifayət sayda qoşulmuş elektronları olan sistemlərdə bəzi π -orbitalların enerjisi n -orbitalların enerjisindən böyük ola bilər. Onda ardıcılıq $\sigma < n < \pi < \pi^* < \sigma^*$ (bax: şəkil 10b) şəklində olur.

Rəngin meydana gəlməsini açıqlayan nəzəriyyələrdən biri də molekulyar orbital nəzəriyyəsidir. Bir molekul orbitalı iki atomda tam olaraq doldurulmuş ən xarici atom orbitallarının kəsişməsi nəticəsində meydana gəlir. Atom orbitallarının kəsişməsi ilə daima iki molekulyar orbital əmələ gəlir. Bunlardan aşağı enerjili olan kimyəvi rabitə orbitallar: σ - və π -rabitə orbitallarıdır. Yüksək enerjili isə σ^* - və π^* -şəklində göstərilən antirabitə orbitallarıdır. n -Elektronlarda iki növ elektron keçidi mümkündür: Bunlardan $n \rightarrow \pi^*$ keçidi daha çox karbonil crupunda baş verir və ən az miqdardan işıq enerjisində ehtiyacı vardır. $n \rightarrow \sigma^*$ keçidi isə efir, spirt, amin, sulfid və alkilhalogenidlərdə müşahidə olunur.


π -Elektronlarda uzaq UB sahədə qüvvətli udulmalar $\pi \rightarrow \pi^*$ keçidindən, yaxın UB sahədə zəif udulma isə $n \rightarrow \pi^*$ keçidindən irəli gəlir.

Boya moleküllərində yuxarıda göstərilən elektron keçidləri daha qarışıldır. Çünkü molekullar konyuqə vəziyyətdə bir neçə π -rabitəyə malikdirlər. Molekulyar orbital nəzəriyyəsi, konyuqə zəncir daşıyan bir molekulda π -elektronlarını karbon zənciri boyunca uzanan bir elektron buludu kimi qəbul edir. Konyuqə zəncirinin uzanması, π -orbitallar arasında enerji fərqlərinin


azalmasına səbəb olduğundan, zəncir nə qədər uzun olsarsa, elektronları həyacanlaşmış hala keçirmək üçün udulan enerji o qədər kiçik olur.


Bir poliolefİN molekulU zəncirində ikiqad rabitələrin sayıının artması ilə, müxtəlif π -orbitalların enerji səviyyələri arasında keçidlər π -rabitələrin sayından asılı olaraq aşağıdakİ kimi dəyişir (şəkil 11).

Molekulda π -rabitələrin sayının artması ilə işığın udulması uzun dalğa boyuna doğru sürüşür. Aşağıdakİ birləşmələrdə n-in qiyməti artıqla, işığın udulmasının uzun dalğa boyuna doğru sürüşdürü və rəngdə dərinləşmə getdiyi müşahidə olunur (şəkil 12).



Şəkil 11. İkiqat rabbitənin sayından asılı olaraq π -orbitalları enerji səviyyələri arasında keçidlər.





Şəkil 12. İkiqat rabitənin sayından asılı olaraq udulan dalğa uzunluğunun dəyişmə qrafiki


Qrafikdən göründüyü kimi, n-in artması ilə udulan dalğa uzunluğunun dəyişməsi arasında mütənasiblik vardır.

2.15. Maddələrin rəngli olması üçün quruluş şərtləri


Maddələrin rəngli olması üçün aşağıdakı quruluş şərtləri ödənilməlidir:

1. Molekulda π -elektronların yetərli sayıda olması

Alkanlar ilə difenil-polienləri müqayisə etdikdə π -elektronların rəngliliyə səbəb olduğu aydın görünür. Alkanların hamısının rəngsiz olmasına baxmayaraq, difenil-polienlər $n=3$ -dən başlayaraq açıq sarıdan n-in qiymətinin artması ilə yaşıl sariya qədər rənglərdə ola bilir.



Alkan



difenil-polien

Bir ikiqat rabiteli sistemin π -elektronları alkanların σ -elektronları kimi çetin həyəcanlanır, UB sahədə çoxlu sayıda π -elektronlar olduqca işığın udulması daha kiçik tezliyə və daha uzun dalğa boyuna doğru sürüsür. Belə vəziyyətdə müvafiq seçimli udulma baş verir və maddə rəngli görünür.

2. Konyuqə olunmuş ikiqat rabitələr


Konyuqə ikiqat rabitələr delokalizə olunmuş π -elektron sistemi meydana getirirlər. π -elektronların sayının artması ilə delokallaşma artır. Həyəcanlanma üçün lazım olan enerji miqdarı getdikcən azalır. Bu da seçici olaraq işığın udulmasının görünməyən UB sahədən dalğa uzunluqlu yaşıl-qara sahəyə sürüşməsinə səbəb olur.

Məsələn, difenil-poliendə $C_6H_5 - (CH = CH)_n - C_6H_5$, n-in sayı artıqca rəng dəyişikliyi aşağıdakı kimi baş verir:

n	1	2	3	4	5	6	15
rəng	rəngsiz	rəngsiz	rəngsiz	sarı	yaşıl	narinci	yaşıl-qara

Karotinlərdə də molekldəki ikiqat rabitənin sayı artıqca rəng tündləşir (cədvəl 4).

Cədvəl 4

Karotinin növü	İkiqat rabitələrin sayı	Rəng
		
Mikrokarotin $C_{30}H_{44}$	7	sarı
β -Karotin $C_{40}H_{56}$	11	qırmızı
Dekapreno- β -karotin $C_{50}H_{68}$	15	tünd mavi
Dekapreno- β -karotin $C_{60}H_{80}$	19	qara

3. a) Xromoforlar:

Bir və daha çox mezomerlik əmələ gətirən molekullarda asan həyəcanlına bilən π -elektronlu doymamış atom qrupları ($-\text{NO}_2$, $>\text{C}=\text{O}$, $-\text{N}=\text{N}-$, $>\text{C}=\text{C}<$, $>\text{C}=\text{NH}$, $-\text{N}=\text{O}$) qarşılıqlı təsirdə olurlar. Beləliklə, işığın görünən dalğa uzunluqlu şüaların udulmasına doğru sürüşməsi baş verir.

b) Auksoxromlar:

Molekulda $-\text{OH}$, $-\text{NH}_2$, $-\text{COOH}$, $-\text{SO}_3\text{H}$ kimi qruplar, π -elektron sisteminin delokallaşmasını qüvvətləndirir. Beləliklə, molekulun daha uzun dalgalı şüaları udması ilə rəglilik əmələ gelir.



Məsələn:


Nitrobenzol – açıq sarı;

Nitrofenol – sarı;

Azobenzol – açıq narıncı;

p-Hidroksiazobenzol – tünd narıncı





rəngdə olurlar.

III FƏSİL BOYAQ MADDƏLƏRİN TƏSNİFATI

Boyalar üçün bugünə qədər kifayət qədər ümumi elmi təsnifat (nomenklatura) yoxdur. İstehsalçılar və ixtiraçılar isə boyalara sərbəst şəkildə istədikləri adları verirlər. Bu adlardan bəziləri artıq hamı tərəfindən qəbul edilmişdir. Məsələn, füksin, nil mavisi, metilnöv göyü və s. Amma bəzən eyni bir maddəni bir neçə müxtəlif adla adlandırırlar: məs., qəhvəyi əsas (osnovnoy koriçnevoy), bismark qəhvəyi, vezuvin, mancestr qəhvəyi – Bu adlar eyni boyaya üçün işlədirilir.

Mövcud boyalar üçün olduqca tam məlumat Colour Index (qısa C.I.) adlanan xüsusi sorğu kitabında verilmişdir. Hər bir boyanın bu kitabda xüsusi sıra nömrəsi vardır. Bu sorğu kitabında boyanın nömrəsinə görə onun quruluşunu, xüsusiyyətlərini, buraxıldığı adı, onun haqqında mühüm ədəbiyyatları və s. məlumatları tapmaq olar.

Boyaq maddələri bir neçə əlamətə görə siniflərə bölürlər. Bu cür təsnifatlara bölünmədə həllolma, kimyəvi quruluş, boyama xassələri, istifadə yerləri kimi müxtəlif xüsusiyyətlər və s. nəzərə alınmışdır. Bunlar haqqında irəlicə məlumat verilir. Boyaq maddələrdə onların kimyəvi quruluşu əsas rol oynadığı üçün, kimyəvi quruluş haqqında siniflərə ayrılmaya daha geniş yer verilecək və etraflı şəkildə şərh olunacaqdır.

3.1. Boyaq maddələrinin suda həll olmalarına görə təsnifati

1. Suda həll olan boyaq maddələr

Boyaq maddə molekulunun tərkibində on azı bir düz əmələ gətirən qrup olmalıdır. Boyaq maddələri sintezi zamanı istifadə olunan ilkin maddələrdə suda həll olan qruplar olmazsa, bu qrupları sonradan molekullaya daxil etməklə, onları həll olan hala keçirmək olar. Amma boyaq maddə sintezində başlangıç maddələrin ion qrupları daşımışı həllolmada üstünlük

təşkil edir. Suda həll olan boyaq maddələr duz əmələ gətirən qrupun xüsusiyyətinə görə üç qrupa bölünür.

a) *Suda həll olan anion boyaq maddələr*. Bu növ boyaq maddələr suda həll olan qrup kimi ən çox sulfo- ($-SO_3H$), qismən də karboksil ($-COOH$) qrupları daşıyaraq, natrium duzu şəklində olurlar. Rəng anionun mezomerliyindən irəli gəlir. Boyama xassələrinə görə təsnifatda görəcəyimiz turşu və birbaşa boyaq maddələr bu növə misal ola bilər.

b) *Suda həll olan kation boyaq maddələr*. Molekulada həllolmanı saxlamaq üçün turşularla duz əmələ gətirməyə qabil ən azı bir əsası qrup (məsələn, $-NH_2$) olmalıdır. Turşu olaraq qeyri-üzvi turşular (HCl) və ya üzvi turşulardan ($COOH$)₂ istifadə olunur.

c) *İkili ion xarakterli boyaq maddələr*. Bu növ molekulların tərkibində həm turşu, həm də əsası qruplar olur. Bunlar daxili duz əmələ gətirirlər. Boyama zamanı əsası və ya neytral mühitdə özlərini anion boyaq maddələr kimi aparırlar.

2. *Suda həll olmayan boyaq maddələr*

Suda həll olmayan, toxuculuq və digər sahələrdə istifadə olunan boyaq maddələri aşağıdakı müxtəlif qruplara bölünür:

1 a) *Substratda həll olan boyaq maddələr*. Bu sinfə suda çox incə suspensiya halında paylanaraq, xüsusi ilə sintetik liflər üzərinə hopdurulan dispers boyaq maddələr aiddir.

1 b) *Üzvi həllədicilərdə həll olan boyaq maddələr*. Bu sinfə aid olan boyaq maddələr hər növ üzvi həllədicilərdə həll olurlar. Həllədicili (solvent) boyaq maddələr deyilən bu boyaq maddələr ciləmə (spray) və ya lək halında tətbiq olunur. Mətbəə mürəkkəbi və neft məhsullarının rənglənməsində istifadə olunurlar.

1 c) *Müvəqqəti (keçici) həll olan boyaq maddələr*. Bu növ boyaq maddələr müxtəlif reduksiyaedicilərin körnəyi ilə suda həll olan hala gətirildikdən sonra liflərin boyanmasında istifadə olunur. Liflər boyanın içində olduğu zaman, boyası yenidən oksidləşdirilərək suda həll olmayan hala salınır. Gələcəkdə görəcəyimiz kub və kükürdülu boyaq maddələr bu prinsip əsa-

sında tətbiq olunurlar.

4) *Polikondenslaşən boyaq maddələri*. Bu növ boyaq maddələr son illər geniş miqyasda istehsal və ikişaf etdirilərək, lif üzərinə tətbiq olunarkən və ya tətbiq olunduqdan sonra öz aralarında bir-biri ilə və ya başqa molekullarla kondensləşərək iri molekullar əmələ gətirirlər.

Məsələn, inthion boyaq maddələri lif üzərində sodium sulfid ilə polimer quruluşlu disulfidlər əmələ gətirirlər.

5) *Lif içində əmələgələn boyaq maddələr*. Bu növ boyaq maddələrə lif içində kimyəvi reaksiya ilə əmələ gələn iki və daha çox müxtəlif kimyəvi birləşmələrdir. Əmələ gəlmış boyaqlar aiddir. Bunlar suda həll olmayan pigmentlərdir. Azotlu boyaq maddələr və ftalosianinlər bu sinfə əiddir.

6) *Pigmentlər*. Eu növ boyaq maddələr, liflər və digər substratlara qarşı hərisliyi olmayan, boyaq maddələrdən fərqli birləşmələrdir. Pigmentlər suspensiya şəklində qurulan yağlarda həll edilərək istifadə olunur.

3.2. Boyaların texniki təsnifatı

Boyaların kimyəvi təsnifatı onların sintezi üsullarının, kimyəvi quruluşlarının, qurulus və müxtəlif xassələri arasında əlaqələrin öyrənilməsi üçün daha önəmlidir. Amma boyaları istehsal edib, onları öyrənənlər, boyaqçılar üçün bu təsnifat o qədər də əhəmiyyətli deyildir. Boyalara texniki baxımdan yanlışlıda boyaların həll olmaları və kimyəvi xassələri keçir. Bu baxımdan boyanın bu və ya digər məqsədlə istifadə edilməsi, boyama üsulları və s. xüsusi əhəmiyyət kəsb edir. Kimyəvi qurulus isə nəzərə alınır. Beləliklə boyalar üçün kimyəvi təsnifatla yanaşı əsası 1896-cı ildə V.Q.Şapoşnikov tərəfindən verilən texniki təsnifat da mövcuddur. Texniki təsnifatda boyaların tətbiq sahələri, onların kimyəvi xüsusiyyətləri, həlledicilərdə həll olmaları, boyanan materiallara münasibətləri və s. nəzərə alınır.

Müxtəlif əşyaların (cisimlərin) boyanması, boyaların onlara olan həssaslığı ilə izah olunur. Bu boyaların həll olmaları,

dispersləşmələri, boyaların cismələrde mexaniki paylanması, əşyaların səthine yayılması, həmçinin boyaların boyanan əşyalar ilə aralıq kimyəvi birləşmələr əmələ gətirmə xüsusiyətləri və s. ilə xarakterizə edilir.

Boyanın boyanan cismə həssaslığı praktiki olaraq onun məhlüldən həmin cismə asan keçməsi ilə izah olunur. Bu zaman boyalar boyanan cismələrdə kimyəvi təsir nəticəsində kovalent və ya ion habitələri, hidrogen rəsədəsi, molekullar arası qarşılıqlı təsir qüvvələri (Londan, Van-der-Vaals) hesabına və ya həll olmayan bərk hala keçməklə bağlanırlar.

Boyanmaya həssas olan cismələrə yunu, ipəyi, pambığını, sellilozadan regenerasiya olunmuş süni lifləri (viskoz, misamonyak), bəzi sintetik lifləri, dəri, xəz və s. göstərmək olar. Bu məqsədlə sudə bilavasitə və ya müvəqqəti həll olan boyalar istifadə olunurlar.

Boyanan materiallarda bəzi boyaların həll olmasına misal karbohidrogenləri (benzin, parafin və s.), yağları, piyləri, spirilləri, qida maddələrini (şirə, qənnadı məməkulatları), hazır mürekkebləri, rəngli fotoqrafiya üçün fotoplyonkalara fotomulsiyaların çəkilməsini və s. göstərmək olar. Boyaların boyanan materiallarda həll və ya dispersiya olunmasına bəzi süni və ya sintetik lifləri (asetat, sintetik poliamid lifləri və s.) və həmçinin plastik kütlələrin boyanmasını da aid etmək olar. Boyaların boyadığı materiallarda mexaniki paylanması rezzini, plastik kütlələri, polimer materiallardan sapların əmələgəlməsi anında alınan süni və sintetik lifləri, rəngli karandaşları içini və s. göstərmək olar.

Həllolma, dispersləşmə, boyaların boyanan materiallarda mexaniki paylanması yalnız boyanmanın birinci mərhələsidir. Bundan sonra əsas cismə (substrata) boyanın səthə yapışması (fiksə olunması) lazımdır.

Lak-boya və poliqrafiya sənayesində, parçalar üzərinə naxışların möhürlənməsində, dərilerin səthinin boyanmasında (səthi boyama) su la həll olmayan boyalardan istifadə olunur. Səthin örtülməsi (boyaların səthə yapışdırılması) müxtəlif əlaqələndirici maddələr (əlif, zülali maddələr, selüloza nitrat


məhluları, qliftal və başqa sintetik qətranlar), köməyi ilə boyaya həll edilir, dispersləşdirilir və ya mexaniki paylaşıdırılır. Bu zaman cismin səthində boyanmış nazik təbəqə əmələ gəlir. Səthi boyamaq üçün istifadə edilən qarışığın tərkibinin əsas komponentləri rənglər və əlaqələndirici maddələrdən təşkil olunmuşdur ki, buna da əvvəldə yazdığınız kimi (rəngsazlar, nəşriyyat işçiləri, möhürləyicilər və s.) boyaya (kraska) deyirlər.

Rəngli naxış, gül, müxtəlif bəzəkləri parca üzərinə köçürmək üçün möhürləmədə suda həll olan boyaya və əlaqələndirici maddə (nişasta məhsulları, zülali maddələr və s.) qarışığından ibarət boyalardan istifadə olunur. Əlaqələndirici boyada müvəqqəti olub, boyanın lifə yapışmasından (fiksəsindən) sonra, lifdən yuyulmaqla kənarlaşdırılır. Tərkibində həll olmayan boyalar olan piqment möhürləmədə isə bu üsuldan kənaracıxma olur. Əlaqələndirici lifdə incə boyanmış təbəqə (plyonka) şəklində qalır.

Suda həll olmayan boyalara piqmentlər deyilir. Həll olan boyalara suda həll olmayan törəmələrini (duz və ya metallarla kompleks birləşmələrini) əlavə etməklə piqmentə cevirmək olur. Həll olan boyaların belə həll olmayan törəmələri lək adlanır.

Boyalar texniki təsnifatlarına görə bir çox siniflərə bölündür ki, bunların ən mühümüleri aşağıdakılardır:

1. Turş (anion) boyalar. Üzvi turşuların suda həll olan duzlarını, əsasən sulfo-, az miqdardar karbon turşuları və fenolların duzlarını təmsil edir. On çox sulfoturşuların natrium duzu şəklində olurlar. Neylonların, yun və ipəyin boyanmasında əsasən istifadə olunurlar. Bu boyalara metiloranji misal göstərmək olar:




Turş boyaların suda məhluları dissosiya olunaraq rəngli anionlar əmələ getirirlər. Kompensasiya olunan kationun çox hissəsi

Na, az miqdarı isə ammonium ionudur. Amfoter xarakterli – zülali və sintetik poliamid liflərə qarşı hərisdir. Onları turşu iştirakında suda məhlullarında tərkibindəki əsasi qruplarla (amin qrupu) düz əmələgətirməklə boyayırlar. Liflərdə ion qüvvəsi hesabına tutulur. Sellüloz liflərə qarşı hərislikləri yoxdur.

2. Əsasi (cation) boyalar. Suda həll olan üzvi əsasların hidroxloridləri şəklində rəngli, kation qruplu duzlar olub, müsbət yük daşıyıcıları olaraq N və ya S atomları daşıyırlar. Bu boyalarda adətən dördlü ammonium qrupları vardır.

Suda məhlularında rəngli kationlar əmələ gətirməklə dissosiasiya olunurlar. Kompensasiya edən anionlar adətən xlorid-, bisulfat- və oksalat anionlarıdır. Amfoter (zülali və poliamid) və turş (asetat, poliefir, poliakrilonitril və s.) xassəli liflərə qarşı hərisdirler. Onların suda məhlullarında bu maddələrin molekullarında olan turşu qrupları ilə (karboksil və s.) düz əmələgətirməklə boyayırlar. Boyalar liflərdə ion qüvvələri hesabına tutulub saxlanılır. Sellüloz liflərə hərislikləri yoxdur, amma onları sellüloz liflərə təxminən zoif turşu xassəsi verən (tanin və s. kimi rəngəclarla), fenol xüsusiyyətli (taninlər, sintetik oligomer fenol qətranları və s.) maddələrlə işlədikdən sonra boyamaq olar. Əsasi boyalara kristallik bənövşeyini misal göstərmək olar:



Əsasən poliakrilonitril, qismən də yun və pambıq liflərin boyanmasında istifadə olunur. Lif boyaq maddə əlaqəsi ion tiplidir. Boyaq maddə kationu kətanın anion qrupları ilə düz

əmələ gətirir. Əsasi boyaq maddələr sellüloz liflərin boyanmasında tanın, K-antimoniltartarat kimi maddələrlə (rəngab kimi) işləmə lazımdır. Bu cür boyamalar artıq ömrünü başa vurmuşdur. İşığa və yumağa qarşı davamlılıqları azdır.

3. Rəngab boyalar. Rəngab sözü boyanı lifə birləşdirən (bərkidən) maddə və ya maddələr anlamını daşıyır. Bir çox təbii və sintetik boyaq maddələr bu sinfə aiddir. Bunlar turşu və ya əsasi xassəli funksional qruplar daşıyib, heyvani və bitki mənşəli liflərlə davamsız birləşmələr əmələ gətirirlər. Buna görə də həm lifə, həm də boyaq maddələrinə eyni kimyəvi təsiri göstəren rəngab kimi maddədən istifadə edilir. Əvvəl lif rəngabla işlənilir, daha sonra lif ilə boyaq maddəsi suda həll olmayan birləşmə əmələ gətirməklə reaksiyaya girir. Beləliklə boyaq maddələrin lif tərəfindən tutulması möhkəmlənir.


Rəngab olaraq suda həll olmayan hidroksidlər əmələ gətirən ağır metalların duzları, məsələn, alüminium asetat, Al, Sn, Fe, Cr-un hidroksid əmələgətişirən duzları və s. istifadə edilir. Bu duzların kationları ilə boyaq maddə molekulları lifilə suda həll olmayan kompleks birləşmələr əmələ gətirirlər. Hal-hazırda yalnız xrom duzları yunları boyamaqda əhəmiyyət daşıyırlar.

Rəngab boyadan istifadə etməzdən əvvəl parcanı hər hansı bir rəngabla, məsələn zəylə işləyirlər. Rəngabsız boyalar liflərə assosiasiya olunmurlar. Sonda boyaq maddə istifadə edilir.

Rəngab boyalar sellülozaya kifayət qədər həssas deyildirlər. Sellülozunu metal duzlarla işləyib, həll olmayan kompleks-daxili birləşmələr əmələ gətirdikdən sonra parbıq üçün istifadə edilen aşılama boyaları ilə boyanılır. Turşu qruplarının olması nəticəsində zülali liflərə (turşu rəngab boyaları) bərkidilir.

Zülali liflərlə turş qruplarının olmasından turş aşılama boyalarla boyamaq hərisliyi vardır. Belə ki, metallarla kompleks əmələgətmədə yalnız boyaq molekulları deyil, həmçinin liflərdə olan zülali maddenin molekulları da iştirak edir. Turşu rəngab boyaqları zülali liflər tərəfindən həm boyalı ion rabitəsi ilə, həm də boyalı-metal-lift kordinasiya rabitələri ilə tutulurlar.


Rəngab boyalara alizarini misal göstərmək olar:



4. Birbaşa (substantif) boyalar. Sulfo turşuların, bəzən də karboksilli turşuların üzvi törəmələrinin suda həll olan qəlevi duzlarıdır. Quruluş cəhətdən birbaşa və turşu boyaq maddələr arasında kəskin fərq yoxdur. Boyama şəraitindən asılı olaraq fərqlənirlər. Birbaşa boyaq maddələr əvvəlcədən heç bir hazırlanma görüləmdən həll edilmiş məhluldan sellüloz və ya yun materiallara çəkilirlər. Lütfən heç bir kimyəvi rabitə əmələ gətirmədən onu boyayırlar.

Bir başa boyalar suda məhlullarında güclü assosiyasiya qabiliyyətinə malik rəngli anionlar əmələ gətirməklə dissosiasiya olunurlar. Adətən kompensasiya edən sodium kationu, az miqdardı isə ammonium kationudur. Sellüloza liflərinə (pambıq, ipək, regenerasiya olunmuş sellüloza liflərindən – viskoz, misammoniyak və s.) hərislikləri vardır və onları suda məhlullarında elektrolitlər iştirakında boyayırlar. Birbaşa boyalar sellüloza liflərinə duzlar şəklində hoparaq, hidrogen rabitələri və Van-der-Vaals qüvvəsi hesabına tutulurlar. Amfoter xassəli liflərə qarşı da (yun, təbii ipək, dəri və s.) hərisdirilər.

Onlar turşu iştirakında suda məhlullarında anion şəklinə keçərək ion rabitələri hesabına tutulurlar. Bu boyalarla boyama zamanı lifləri rəngabla işləməyə ehtiyac yoxdur. Bu boyalara birbaşa yaşıl B-ni (pramoy zelyoniy B) misal göstərmək olar:




Birbaşa yaşıl B

5. Fəal (aktiv) boyalar. Rəngləmə vaxtı asan ayrılan və ya asan qırılan kimyevi rəbitəli, mütəhərrik atom və ya funksional qrupu olan, suda həll olan üzvi turşuların və ya əsasların düzlərini təmsil edir. Rənglənən materiallara hərisliyi yoxdur. Aktiv atom və ya qrupların ayrılması və ya aktiv rəbitələrin qırılması hesabına boyanan maddə ilə əmələ gətirdiyi kovalent rəbitə nəticəsində birləşir. sellüloza, zülali və bəzi sintetik liflərin boyanmasında istifadə olunur.

6. Kub boyalar. Kub destillə aparmaq və ya maye qaynatmaq üçün iri qazan deyilir. Kub boyalar karbonil qruplu, suda həll olmayan boyaq maddələrdir. Reduksiya olunmaq qabiliyyətinə malik olub, reduksiya olunan zaman qəlevi mühitdə həll olan, sellüloza liflərinə həris olan boyaları tərənsil edir.

Kub boyaları reduksiya edilib suda həll olan hala getirilməklə ketanın üzərinə çəkilir. Daha sonra yenə də oksidləşmə ilə həll olmayan hala çevrilir. Reduksiya edici kimi qəlevi mühitdə natriumditionit ($\text{Na}_2\text{S}_2\text{O}_4$), oksidləşdirici kimi isə hava oksigenindən istifadə edilir. Əsasən sellüloza liflərinin boyanmasında istifadə edilir. Zəif qəlevi mühitdə, yumşaq şəraitdə reduksiyası mümkün olan bəzi kub boyalar zülali lifləri boyamaq üçün də tətbiq olunur. Kub boyalar boyama zamanı çox sürətli boyamaları ilə xarakterizə olunur.

Kub boyalarına inдиqonu misal göstərmək olar:




Reduksiya zamanı boyaq maddə molekülündəki keto qrupu reduksiya olunaraq enol formaya keçir. Bunlardan birincisi xromofor, ikincisi isə auksoxrom xassə göstərir. Bu səbəbdən də kubda reduksiya hadisəsi az və ya çox rəng dəyişməsi baş verir. İndiqodan pamlik parçaları boyamaq üçün istifadə olunur. Son vaxtlar ona tələbat daha da artmışdır. Ondan cins (iş paltarı) tikmək üçün istifadə olunan parçaların göy rəngə boyanmasında istifadə olunur. Bu məqsədlə təcili mənbəli indiqo

hələ qədimdən istifadə olunurdu.

7. Kükürtdlü boyalar. Tətbiq üsuluna görə analoji olaraq özlərini kub boyaları kimi aparıb, suda həll olmurlar. Amma kub boyalarından fərqli olaraq onların reduksiyası güclü qələvi mühitdə natrium sulfid məhlulu vasitəsi ilə aparılır. Yalnız selüloza liflərininin boyanmasında istifadə edilir.

8. Dispers boyalar. Suda zəif həll olan, bu səbəbdən də suda dispers halında tətbiq olunan boyaq maddələrdir. Suda dispers halında hidrofob lifləri (asetat, sintetik və s.) rəngləmək üçün işlədirilir.

Boyanın hidrofob diffuziya yolu ilə lifə köçürülməsi baş verir, bərk məhlul əmələ gətirməsi ilə boyanma prosesi başa çatır. Onlar kolloid sulu dispers şəklində tətbiq edilirlər. Bu boyalara dispers qırmızı -9-u misal göstərmək olar.



Dispers qırmızı - 9

Dispers boyalar əsasən poliefir lifləri boyamaq üçün istifadə edilir. Bəzən poliamid və akril lifləri də boyayırlar.

9. Metal-kompleks boyaq maddələr. Məlum qruplara malik bəzi azoboyaq maddələrdə metal ionlarının kompleks əmələgətirməsi ilə yaradılan boyaq maddələrdir. Kompleks əmələgəlmədə azo qrupu rol oynayır. Metal kationu olaraq Co, Cr, Cu və Ni ionları istifadə olunur. 1:1 və 1:2 metalkompleks boyaq maddələr olmaqla iki yerə bölündürler.

Xrom kompleksi daha çox yun, poliamid, mis kompleksi isə pambıq və dəri boyamaqdə istifadə edilir. İşıq və yumağa qarşı həssaslıqları yüksəkdir.

10. Üzvi həlledici mühitində həll olan boyaq maddələr.

Bunlara yağlarda, spirtlərdə, asetonda və s. üzvi həllədicilərdə həll olan boyalar daxildir. Uyğun üzvi maddələrdən karbohidrogenleri, mürmləri, piyləri, spirtləri və s., tərkibində sintetik lif olan maddələri, plastik kütlələri, rezini boyamaq üçün istifadə edilərək, suda həll olmayan boyaları (həmçinin piqmentləri) təmsil edir.

11. Piqment boyalar (Xüsusi piqmentlər və ləklər). Suda həll olmayan boyaları (piqmentləri) və ya həll olan boyaların (ləklərin) həll olmayan nümayəndələrini təmsil edir. Rəngsaz və nəşriyyat boyalarının və parçalar üzərinə piqment möhürləri vurmaq üçün lazımlı olan boyaların hazırlanmasında, həmçinin rezinləri, plastik kütlələri, kağızı və karancasəthlərini boyamaq üçün və s. məqsədlərlə istifadə edili. Rənglənmə prosesi rənglənəcək materiallarda, onların məhlullarında və ya bilavasitə boyanacaq materiallarda dispersləşmə və ya mexaniki paylanma yolu ilə başa çatdırır.

12. Həll olmayan boyaların (piqmentlərin) qismən həll olan nümayəndələri. Bu növ boyalara:

kubozollar – kub boyaların həll olan nümayəndələri;

tiozollar – kükürdülu boyalar həll olan nümayəndələri;

alisionlar və ya sianallar – ftalosian boyaların həll olan nümayəndələri;

neokotonlar və azozollar – həll olmayan azoboyaların həll olan nümayəndələri daxildir.

Bu boyalar rənglənmə proseslərini asanlı şdırmaq, rənglərin keyfiyyətini yüksəltmək və onların tətbiq səhələrini genişləndirmək məqsədi ilə istifadə olunur. Birbasa həll olan əsasi və turş boyaların xassələrinə malikdirlər və məlum üsullarla sulu məhlullarında lifləri bəyayırlar. Boyadıqdan sonra lif üzərində başlangıç həll olmayan boyalara və ya başlangıçdan fərqli olan həll olmayan törəmələrinə çevrilərək mater alda həll olmadan bərkiyirlər.

13. Boyanan materiallarda əmələ gəlmış boyalar. Bunlar azogenlər, oksidləşdirici boyama üçün komponentlər, kubogenlər, ftalosianogenlər kimi həll olmayıçı boyalar daxildir. Bu növ boyalar aralıq məhsullar olub, rənglənən materialların

boyanması zamanı bilavasitə boyanan materialda sintez olunur. Rənglənən materiallara həll olmadan bərkiyirlər.

3.3. Boyaların keyfiyyətinə görə təsnifatı

Boyanmış materialların (əşyaların) istifadəsi zamanı müxtəlif fiziki-kimyəvi təsirlərə qarşı kifayət qədər davamlı olub, işığın təsirinə, yumağa, ütiplenməyə, tərləməyə, sürtünməyə, kimyəvi təmizlənməyə, tüstüyə və s. təsirlərə qarşı davamlılığı ilə seçilən boyanmış maddələr texniki əhemmiyyət daşıyır. Həmçinin boyanmış materialların qəlevilərə, aktiv xlora, hipoklorit kimi ağardıcılarla, dönməyə, buxara, tozalmaya və s. işləmlərə qarşı, həmçinin toxuculuq məmulatları, rezin məmulatlarının vulkanlaşmaya qarşı davamlılıqları ilə də boyaların keyfiyyətləri müəyyən edilir.

Boyaların işi şəxsi qarşı davamlılıqları 8 ballı şkala ilə qiymətləndirilir:

8-maksimum davamlı;	4-kafi
7- əla;	3-mülayim, orta;
6 – çox yaxşı;	2- aşağı;
5- yaxşı;	1-pis.

Digər bütün təsirlərə qarşı boyaların davamlılığı 5 ballı şkala ilə qiymətləndirilir:

5- cəalarlar dəyişmir;	2- zahiri görünən qədər dəyişir,
4- çox zəif dəyişir;	1-həcdindən çox dəyişir.
3- kifayət qədər dəyişir;	

Bəzi təsirlərə, o cümlədən yaş işləmələrə və s. təsirlərə, həmçinin boyanmış materiallardan boyanmamış materiallara keçməsi xüsusiyyətinə görə də boyalar 5 ballı şkala ilə qiymətləndirilir:

5- boyamır, rəngləmir;
4- çox zəif rəngləmə baş verir;
3- hiss olunan qədər rəngləmə baş verir;
2-güclü boyama baş verir;
1- dərindən boyama baş verir.

Renglərin davamlığı yalnız boyaların kimyəvi təbiətindən deyil, həm də boyanan materialdan, boyanın qatılığından, boyanma üsulundan və s. amillərdən asılıdır. Belə ki, pambıq liflərində işığa qarşı davamlılığı zəif olan bəzi əsasi boyalar, poliakrilonitril liflərində işığa qarşı olduqca davamlı xassə göstərirlər. Eyni zamanda boyanın rəngləmədə miqdarı nə qədər az olarsa onda rənglənmiş materialların yumağa və sürtünməyə qarşı davamlılığı o qədər də az olur. Boyanın qatılığı artıqca boyanmış materialların işığa qarşı davamlılığı yüksəlir.

3.4. Boyaların kimyəvi təsnifatı

Boyalar haqqında yuxarıda göstərdiyimiz bütün təsnifatlar onlar haqqında bu və ya digər sahələrdə əldə edilmiş biliklərin qısa ifadəsidir.

Hələ qədimdə istifadə olunan boyalar az olduğuna görə və onların kimyəvi təbiəti haqqında yetkin, dəqiq məlumatlar olmadığı bir zaman, boyaların təsnifatı onların mənşeyinə əsaslanırdı. Məsələn, mineral, bitki və heyvan mənşəli boyalara bölündürdülər.

Üzvi kimyanın müstəqil bir elm sahəsinə ayrılması, üzvi maddələrin quruluşlarının öyrənilməsi, rəngin əmələ gəlməsinin xromofor-auksoxrom nəzəriyyəsinin yaranması ilk dəfə üzvi boyaların tipik xromoforlara görə təsnifatlarının yaranmasına səbəb oldu. Bu təsnifata görə boyalar:

- nitroboyalar;
- nitrozoboyalar;
- azoboyalar;
- azometin boyalar;
- politikloketon boyaları və s. siniflərə bölündü.

Amma rəngliliyin bütün səbəblərini xromofor anlayışlarına görə izah etməyin mümkün o nämədi boyaların təsnifatında da özünü göstərdi. Boyaları xromoforlara görə siniflərə bölməklə yanaşı, onları kimyəvi quruluşlarına görə də siniflərə bölmək məcburiyyəti yarandı. Beləliklə triarilmətan, indiqoid, amino-antraxinon və s. boyalar sinfi aşkar olundu. Bu prinsiplər ki-

fayət qədər hərtorəfli olmadığına görə, bəzi sinif boyaların təsnifatı alınma, tətbiq sahələrinə və bənzərliyinə görə birləşdirildi. Bu əlamətlərinə görə kükürdlü boyalar sinifi ortaya gəldi.

İlk qədim kimyəvi təsnifatların bir neçə müxtəlif principlərə əsaslandığına baxmayaraq, onlar geniş yayılmış və əsas xüsusiyyətlərinə görə son illərə qədər saxlanılmışdır.

Daha ardıcıl təsnifat A.E.Poray-Koşic tərəfindən rəngliliyin xinoid nəzəriyyəsinə əsasən yaranmışdır. O, boyalara xinonaların törəmələri kimi baxaraq onları aşağıdakı qruplara ayrılmışdır:

- xinon (əvvəlki təsnifatlarda onlara antraxinon, indiqo, oksiketon boyaları aid edilirdi);
- xinoksin (itrozo- və nitroboyalar);
- xinonhidrazon (azoboyalar);
- xinonimin (xinonimin və kükürdlü);
- metilenxinon (arilmətan və ftalosian) və s.

Kimyəvi rabitələrin təbiətinin müasir izahına və molekulaların quruluşuna əsaslanaraq, üzvi birləşmələrin rənglilik nəzəriyyəsinin əsas vəziyyətlərinin işlənilməsi, üzvi boyaların yeni təsnifatının yaranmasına səbəb oldu. Boyalar bu təsnifata görə xromofor sistemin ümumi əlamətlərinə görə siniflərə bölündü. Bu təsnifatda xromofor sistemin mürəkkəblaşmə ardıcılığı, əsas götürülmüşdür.

1. Karbon-karbon ikiqat rabitəli qoşulmuş açıq və ya qapalı sistemlər sadə xromofor sistemlər qəbul edilmişdir. Bu təsnifata görə karbon-karbon qoşulmuş sistemlərdən ibarət olan polimetin beyaları birinci yerdə durur.

2. Xromofor sistemlərinin mürəkkəbliyinin artmasına görə növbəti yerdə politsiklik xinonlar durur. Bunlar karbonil qrupu şəklində yalnız elektroakseptor əvəzləyiciləri olan qapalı karbon-karbon qoşulmuş sistemlərdir.

3. Sonra isə tərkibində həm elektrodonor, həm də elektroakseptor qruplar olan qapalı qoşulmuş sistemli nitro- və nitrozoboyalar aiddir.

4. Daha çox mürəkkəb xromofor sistem mərkəzi karbon

atomu ile birləşmiş qoşulmuş qapalı arilmetan boyalarıdır.

5. Xromofor sistemin sonrakı mürəkkəbleşməsi qoşulmuş sistemlərin əmələgəlməsində heteroatomların iştirakıdır. Buna misal qoşulmuş zəncirli qapanmış sistemin mərkəzində azot atomu olan arilamin boyalarıdır.

6. Mürəkkəbliyinə görə sonra azometin və azoboyalar yerləşirlər. Bu boyaya molekullarının qoşulmuş zəncirinə ikiqat azot-karbon və ya azot-azot rabitələri daxil olan birləşmələrdir.

7. Mürəkkəb sistemli antraxinon boyaları da bu təsnifata daxildir. Antraxinon boyaların qoşulmuş arilamin və arilmetil qruplarının arasında heteroatom yerləşir.

Bütün yuxarıda göstərilənlər nəzərə alınaraq, son zamanlar boyalar aşağıdakı kimyəvi təsnifata ayrırlırlar:

1. Polimetin boyaları.
2. Politsikloxinon (antron) boyaları.
3. Nitrozo- və nitroboyaları.
4. Arilmetan boyaları.
5. Antraxinon boyaları.
6. Arilamin boyaları.
7. Azometin boyaları.
8. Azoboyalar.
9. Formazan boyalar.
10. İndiqoid boyaları.
11. Tiazol boyaları.
12. Antraxinonheterotsiklik boyaları.
13. Antroheterotsiklik boyaları.
14. Perinon boyaları.
15. Makrheterostiklik boyalar.
16. Flüoressent (optiki) boyalar.

Bu boyalar haqqında ətraflı məlumat kitabın gələcəkdə nəzərdə tutulmuş II hissəsində yazılaçaqdır.

IV FƏSİL

ÜZVİ KİMYA LABORATORİYALARINDA ÜMUMİ İŞLƏMƏK QAYDALARI

Tədqiqatçının qarşısında duran əsas məqsəd, tələb olunan üzvi maddəni, iqtisadi səmərəliliyi nəzərə alınmaqla ucuz, təmiz və yüksək çıxımla sintez etməkdir. Sintez bir mərhələli və çox mərhələli ola bilər. Əgər sintez birmərhələli olarsa, onda lazım olan maddənin əldə edilməsi asan başa gəlir. Amma bəzi maddələrin alınması üçün çox mərhələli sintezlər tələb olunur. Bu zaman sonuncu maddənin fərdiləşdirilməsi çətinləşir. Ona görə lazım olan saf boyaq maddəsini sintez etmək üçün xüsusi şəraitin seçilməsi çox vacibdir. Bunun üçün hər şeydən önce laboratoriyada səliqəli işləmək, metodikanın tələblərinə və təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.

4.1. Üzvi kimya laboratoriyalarında təhlükəsizlik qaydaları

İş yerinə yetirən zaman laboratoriyada iki nəfərdən az adam olmamalıdır.

İş yerinə yetirən şəxs texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir.

Laboratoriyada qida qəbul etmək, siqaret çəkmək və kimyəvi qabdan su içmək qəti qadağandır!

Hər bir işçi yanğına qarşı tətbiq olunan ləvazimatın yerini və ondan istifadə olunma qaydalarını bilməlidir.

İşə başlamazdan əvvəl, istifadə olunan və alınan maddərin xassələrini öyrənməli və təhlükəsizlik qaydalarını bilmək lazımdır.

Çirkli qablarda təcrübə aparmaq qadağandır. İş yerinə yetirəndən sonra qablar kimyəvi təmiz yuyulmalıdır.

İşləyən qurğuları və cihazları nəzarətsiz qoymaq olmaz.

İş yerinə yetirən zaman tələb olunan fərdi müdafiə qaydalarına əməl olunmalıdır.

Maddələrin dadına baxmaqla yoxlanılması qadağandır.

Qızdırılan hər hansı maye olan kolbaya doğru əyilmək olmaz!

Üstündə adı və ya formulu olmayan qəbdakı maddədən istifadə etmək qəti qadağandır.

Maddəni əl ilə hava axını yaratmaqla ehtiyatla iyələmək olar.

Təcrübə qurtardıqdan sonra iş yerində səliqə yaratmali, qazı, suyu və elektrik cihazlarını şəbəkədən ayırməq lazımdır!

Qaz lampalarını yanlı və elektrik cihazlarını şəbəkəyə qoşulu vəziyyətdə saxlamaq olmaz!

Turşu, qələvi qalığını, asan alışan və ya yanğın törədən maddəleri, həmçinin, kağız, kibrət, qum və başqa bərk maddələri su axaclarına atmaq qadağandır!

Ağrı bağlı qablardada mayeleri qızdırmaq qəti qadağandır. Bundan ötrü xüsusi avtoklavlardan istifadə olunur.

Laboratoriya da işləyən hər kəs yarçın üçün dərmanların və ləvazimatların harada olduğunu bilməli və ilkin yardım göstərməyi bacarmalıdır.

Göstərilən qaydalara qabaqcadan əməl etməklə, bədbəxt hadisələrin qarşısını almaq olar.

Tez alışan maddələrlə işləyən zaman qaz lampaları və açıq elektrik qızdırıcılarından istifadə olunma nəlidir. Belə maddələrlə işləyən zaman su və ya hava hamarından, bağlı qızdırıcılarından istifadə etmək lazımdır. Laboratoriyalarda çox işlənilən dietil efiri və digər təhlükəli maddələrlə ehtiyatlı davranışmaq lazımdır. Dietil efirini qabaqcadan, başqa yerdə qızdırılmış su hamamında qovurlar. Dietil efiri və ona bənzər maddələrlə işləyən zaman laboratoriya da qaz lampalarını və açıq elektrik qızdırıcılarını mütləq söndürmək lazımdır. Tez alışan mayeler (TAM) qalın divarlı şüşə qablarında, asbest döşənmiş dəmir şkaflarda, istilik menbələrindən uzaqda saxlanmalıdır. Laboratoriya da TAM-ın ümumi miqdarı bir günlük tələbatdan artıq olmamalıdır. TAM-la işlədikdən sonra, istifadə edilmiş qurğuları söken zaman ətrafdakı qaz lampalarını və açıq elektrik qızdırıcılarını söndürmək lazımdır.

Qələvi metallarla və kalsium karbidlə işləyərkən su ilə

təmasda olmaq partlayışa səbəb ola bilər. Partlayışlar vakuum qurğularında, avtoklavlarda, bağlı ampulalarda, təzyiqin artması nəticəsində, həmçinin nitrobirləşmələrin, diazobirləşmələrin, peroksidlərin və s. maddələrin sintezində baş verə bilər. Bütün bu işləri yerinə yetirən zaman mühafizə eynəklərindən istifadə etmək lazımdır. Qələvi metallarla işləyən zaman xüsusi hazırlanmış quru alətlərdən istifadə etmək lazımdır. Qələvi metalları kerosin altında kəsib, kerosində oksidləşmiş hissələrindən təmizləyib, susuz benzol və ya efirdə yuyub, sonra imkan daxilində tez çəkib istifadə etmək lazımdır. Metalın artığı spirt vasitəsilə zərərsizləşdirilir.

Turşu və qələvilərlə işləyən zaman daha ehtiyatlı olmaq lazımdır. Zəif turşu, hətta, sirkə turşusu belə gözə düşdükdə görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bu bu baxımdan qələvilər və ammonyak daha təhlükəlidir. Ona görə turşu və qələvilərlə işləyən zaman rezin əlcəkdən və mühafizə eynəklərindən istifadə olunmalıdır. *Turşunu durulaşdırın zaman, onu zəif şurənqla, qarışdırı-qarışdırı suya əlavə etmək lazımdır!* Qələvinin əski parçası ilə örtükdən sonra xirdalamaq lazımdır. Qələvi başa düşərsə tükün tökülməsinə səbəb ola bilər.

Vakuum qurğularında işləyən zaman mütləq qoruyucu tor dan və ya örtükdən istifadə olunmalıdır. Distillə zamanı isə mütləq mühafizə eynəklərindən istifadə olunmalıdır.

Üzvi kimya laboratoriyalarında kətan parçadan tikilmiş xalatdan istifadə olunmalıdır. Sintetik materiallardan hazırlanmış xalatlardan istifadə qadağandır.

4.2. Zədələr və zəhərlənmələr zamanı ilk yardımlar

Adi yanıqlar zamanı yanın yeri zəif kaliumpermanqanat məhlulu və ya etil spirti vasitəsilə dəfələrlə yumaq lazımdır. Dəriyə turşu düşdükdə güclü iliq su axını ilə 10-15 dəqiqə yuyub, sonra natrium hidrokarbonatın 3%-li məhlulu ilə isladıb, yenidən su ilə yumaq lazımdır. Dəridə qələvi yanıqları əmələ gəldikdə əvvəl su ilə yuyub, sonra 3%-li sirkə turşusu məhlulu ilə isladıb, yenə su ilə yumaq lazımdır. Bədən üzvlə-

rına suda həll olmayan üzvi maddə düşdükdə onu həll olduğu üzvi həlledici ilə, sonra spirtlə yuyub, vazelinlə (kremlə) yaqlamaq lazımdır.

Sınıq və çıxıqlar zamanı ağrını azaltmaq və daxili qanaxmanı kəsmek üçün həmin yeri bərk sariyıl, üstünə buz qoyulur. Dəri zədələndikdə, xüsusən də laboratoriyada işlədirilən qablar kəsdikdə, daha tez ilkin yardım göstərmək lazımdır. Bu zaman kəsilən yer şüşə qırıntılarından mümkün qədər təmizlənməli, qanaxmani dayandırmalı, yaranın etrafını təmizlənməli və antiseptik maddələrlə yaranın kənarları işlənilməlidir. Onların yaranın daxilinə düşməsinə yol vermək olmaz. Qanaxma olarsa, hidrogen peroksidin 3%-li məhlulu, dəmir (III) xloridin sulu məhlulu bilavasitə yaraya daxil edilir. Sonra steril bintə mölkəm bağlayıb, tibb mərkəzinə müraciət etmək lazımdır.

Elektrik zədələri alındıqda, həkim gələnə qədər zərər çəkənə sakitlik və təmiz hava axını yaratmaq lazımdır. Zərərçəkən heç bir artıq hərəkət etməməlidir. Nəfəsin və ürəyin fəaliyyəti pozulduqda, zərərçəkən müntəzəm və yaxud ümumiyyətlə nəfəs almırsa, mütləq süni tənəffüs vermək lazımdır.

Bromla işləyərkən onun buxarları ilə nəfəs almaq, brom buxarlarının gözə dəyməsinə yol vermək olmaz. Dəriyə brom düşdükdə spirtlə yuyub, tiosulfat məhlulu ilə işləyib, sonra qliserin və ya yanıq məlhəmlərin tənzifə hopdurub, dərinin üzərinə qoymaq lazımdır.

Zəhərli maddələrlə, hidrogen sianidlə onun düzənliyi ilə, fosgenlə, dimetilsulfatla, xlorla, bromla, dərn qazı ilə, azot oksidləri ilə, turşuların xlor anhidridləri ilə işləyən zaman çox ettiyyatlı davranışmalı. Bu zaman sorucu şkaflarla təmin olunmuş xüsusi otaqlarda işləmək lazımdır.

4.3. Üzvi maddələrin xromatoqrafiya üsulu ilə ayrılması

Üzvi maddələrin xromatoqrafiya üsulu ilə ayrılması ilk dəfə 1903-cü ildə rus alimi M.S.Svet tərəfinən işlənmişdir.

Dinamik şəraitdə qazlar, müxtəlif buxarlar, mayeler və həll olmuş maddələr qarışığının udulma (adsorbsiya) üsulu ilə

ayırılması *xromotoqrafiya* adlanır.

Bu üsul maddelerin iki fazda arasında paylanması emsallarının müxtəlifliyinə əsaslanır. Adsorbsiya olunan maddenin polyarlığı artdıqda, onun polyar adsorbentə əlaqəsi güclənir. Ona görə polyar maddeyi az polyar həlli edicidə həll edib, adsorbent üzərinə əlavə etmək lazımdır. Aktiv adsorbent ilə məhlulda olan maddeler arasında qarşılıqlı fiziki-kimyəvi təsirdən asılı olaraq xromotoqrafiya üç əsas qrupa bölünür: *adsorbsiya, paylayıcı, iondəyişdirici xromotoqrafiya*.

Adsorbsiya xromotoqrafiyası adsorbentin səthine (alüminium, maqnezium, kalsium, dəmir (III) oksidlər, maqnezium sulfat, karbonat, kalsium hidroksid, karbohidratlar, silikagel, alümogel, aktivləşmiş kömür və s.) həll olmuş maddenin hopmasına əsaslanmışdır. Neytral və əsasi xassəli məhlulların ayrılmışında aktivləşdirilmiş alüminium oksiddən, turşu xassəli məhlulların ayrılmışında isə silikageldər istifadə olunur.

Paylanması və ya adsorbsiya xromotoqrafiyası maddələrin müxtəlif polyarlıqlı biri hərəkətsiz, digəri isə hərəkət eden iki qarışmayan maye faza arasında paylanması prosesinin çoxlu sayıda təkrarlanmasına əsaslanmışdır. Amma bu maye fazalarından biri bərk daşıyıcıya (sorbentə) hopdurulur. Bu prosesdə adsorbsiya və desorbsiya mühüm rol oynayır.

Iondəyişdirici xromotoqrafiya həlli edicidə həll olmuş tədqiq olunan maddələrin sorbentin yüklənmiş qrupları ilə ion birləşmələri əmək gətirmələrinə əsaslanmışdır. Belə ionogen qruplardan anionlarda dərəcəsi (-NH₂, -NH-) və kationitlerdəki turşu (-COOH, -SO₃H) xassəli qrupları göstərmək olar.

4.3.1. Xromotoqrafiyanın tətbiq dairəsi

Xromotoqrafiyanın tətbiqi üzvi kimyada, xüsusən təbii birləşmələr və boyaq maddələr kimyasında əhəmiyyətli dərəcədə inkişafə səbəb olunuşdur. Çünkü, çox vaxt, qədimdən kimyaçılara bəlli olan fraksiyalı distillə, kristallaşdırma, sublimasiya və s. üsullarla qarışıqların bir-birindən ayrılması mümkün olmur.

Xromotoqrafik üsullar aşağıdaki problemleri həll edir:

- maddələrin ferdiləşdirilməsi və onlar arasında nisbətin müəyyən edilməsi;
- preparativ məqsədə mürəkkəb qarışqların ayrı-ayrı komponentlərə ayrılmazı;
- maddələrin bircinsliyinin və təmizliyinin yoxlanılması;
- maddənin qarışqlardan təmizlənməsi;
- duru məhlullardan və ya qarışqlardan bərk maddələrin ayrılmazı;
- reaksiya gedişinə nozaret və s.

Son zamanlar xromotoqrafiya üsulu maddələrin bir sıra fiziki və fiziki-kimyəvi xassələrini öyrənmək üçün də tətbiq olunur:

- xromotoqrafik zolaqların nisbi hərəkət süreclərini;
- maddələrin adsorbsiya sırasında vəziyyətini;
- udulma istiliyini;
- udulma izotermi və s.

Bu xassələrdən bir çoxu maddələrin mühüm fiziki xüsusiyyətləri və molekul quruluşları ilə əlaqəlidir. Bu xüsusiyyətləri təyin etmək üçün xromotoqrafiyadan da istifadə olunur.

Ayrılan qarışığın aqreqat halından asılı olaraq xromotoqrafiya *maye*, *qaz* və *qaz-maye* xromotoqrafiyasına ayrılır.

Qaz-maye və *qaz* xromatoqrafiyası xüsusi cihazlarla həyata keçirilir. Adsorbentlə doldurulmuş borularda (kolonkalarda) yüksək temperaturda, *qaz* daşıyıcılarının köməyi ilə, növbə ilə fərdi maddələr ayrılır və xüsusi detektor vasitəsilə diaqram şəklində kağız üzərində qeyd olunur. Alınan piklərin sahələrinə əsasən qarışqdakı maddələrin miqdarı hesablanıb müəyyən edilir (bax [9]).

Bərk və *maye* halında olan üzvi maddələr qarışığını əsasən kolonka və ya müstəvi (nazik təbəqəli) xromotoqrafiya üsulu ilə ayıırlar. İşin yerinə yetirilməsi baxımından bu üsullar bir-birindən fərqlənilirlər.

Adsorbent ilə doldurulmuş kolonkadan maddə qarışqları məhlulla buraxıldıqda kolonkanın hündürlüğünə görə paylanma baş verir. Əgər maddələr rənglidirsə, onda kolonkanı rəng-

lərin sayına görə hissələrə bölüb, adsorbenin müvafiq təbəqələrindən ekstraks ya yolu ilə maddələri ayırmak olar. Ayrılma zamanı rəng əmələ gəlmirsə, xüsusi rəngləyici maddə əlavə etməklə və ya ultrabənövşəyi şüaların təsiri ilə aşkarlama aparmaq lazımdır. Ayrılma *saquli*, *elyuyent* və ya *sixışdırma* üsulu ilə aparılır.

Maddə nə qədər asan adsorbsiya olunarsa, kolonkada və ya adsorbentin səthində hərəkət sürəti c qədər az olar. Ona görə də qarışıqların ayrı-ayrı komponentləri adsorbent içərisində və ya səthində müxtəlif sürətlə hərəkət edir. Xromotoqrafiya prosesində maddə nə qədər çatın adsorbsiya olunursa, kolonkada onun hərəkət sürəti o qədər yüksək olur.


Şaquli üsullu maddə qarışıqlarının ayrılması zamanı asan adsorbsiya olunan maddə kolonkanın üst hissəsinə toplanır. Məhlulun kolonkadan keçmiş ilkin hissəsində isə adsorbsiyaya az meyilli maddə olur. Bu üsulla maddələri az miqdard qarışıqlardan təmizləmək olur. Adsorbent təcəribi yolla seçilir.

Elyuyent üsulu – maddə qarışığın məhlulunu kolonkadan buraxdıqda onların sorbent üzərinə adsorbsiyasına əsaslanır. Adsorbsiya qabiliyyətinə görə maddələrin zonalara paylanması baş verir (şəkil 13). Sonra klonkanı təmiz həllədici ilə (elyuyentlə) yuyur, bərabər hissələrə ayırır, silufolda yoxlayır, eyni hissələr birləşdirilir, elyuyent qovulduğdan sonra qalıq fiziki kimyəvi üsullarla analiz edilir.

4.3.2. Kağız üzərində xromotoqrafiya

Kağız üzərinə xromotoqrafiya mərkəmetoddur. Hərəkət etməyən faza daşıyıcısı kimi xüsusi süzgəc kağızı, təmiz sellülozadan istifadə olunur. O, çox təmiz və bərabər sıxlıqda olmalıdır. Xüsusi növ kağızlar qalınlığına və hopduruculuq qabiliyyətlərinə görə fərqlənirlər. Hərəkət etməyən faza bir çox hallarda sellüloza da olan sudur. Həmçinin kağız üzərində hərəkət etməyən faza başqa həllədiciilər də məsələn, silikon və parafin yağı, petroleyn efiri və s. ola bilər. Maddə kağızın üzərinə müəyyən nöqtə şəklində əlavə edilir (çıxış nöqtəsi). Hə-

rəkət edən fazanın hərəkəti nəticəsində ayrılma baş verir. Kağız xromotoqrafiyası tətbiq olunan bütün həlledicilərin buxarıları ilə (n. ş.) doymuş bağlı qabda aparılır.



Şəkil 13. 1-Damçı qılı, 2-kolonka, 3-qəbulədici ilə təmin edilmiş qurğuda A+B+C maddə qarışığının xromotoqrafik ayrılma mərhələləri.
I-başlanğıc; II-aralıq; III-son.

Xromotoqrafiyada maddə ləkələrinin vəziyyəti ləngimə (yubanma) faktoru R_f -in (Ratio of Fronts – frontların nisbəti) qiyməti ilə müəyyən olunur:

$$R_f = \frac{\text{Çixış nöqsindən maddə ləkəsinin ortasına qədər olan məsafə}}{\text{Çixış nöqsindən həlledicinin çatdığı sərhəddə qədər olan məsafə}}$$

Hər maddə üçün R_f -nin qiyməti fərqlidir. Bu qiymət bir

çox maddələr üçün xüsusi cədvəllerde verilmişdir və maddələrin fərdiləşməsində istifadə oluna bilər. R_f -in qiyməti əhəmiyyətli dərəcədə temperaturdan, həllədicidən, kağızın keyfiyyətindən asılıdır. İstifadə olunmuş kağızdan çox çətinliklə təkrar istifadə edilir. Bəzən kağızı şirkə anhidridi ilə işləməklə modifikasiya edirlər. Bu zaman sellülozanın hidroksil qrupu mürəkkəb efir qrupuna çevrilərək, kağızın adsorbsiya xassəsini dəyişir.

Adsorbsiyanın fiziki əsasları haqqında daha ətraflı fiziki kimya dərsliklərində tanış olmaq olar.

Kağız xromotoqrafiyası müxtəlif maddələrin təmizlik dərəcəsini müəyyən etmək üçün istifadə edilən üsullardan biridir. Bunun üçün lazımlı olan maddənin xromotoqrammasını çıxarmaq üçün iki sistem həllədicidən istifadə olunur.

Aşağıda kağız üzərində hərəkətsiz faza kimi su ilə qalxan xromotoqrafiya üsulu təsvir olunmuşdur.

Hərəkət edən faza. Sistemin seçilmiş həllədicilərdən ibarət komponentləri lazımlı olan nisbətdə ayrıçı qıfda qarışdırılır. Bu zaman müxtəlif sinif maddələr üçün R_f -in qiymət cədvəldən uyğun həllədicilər sistemi üçün istifadə olunur. İki qarışmayan faza çalxalanmaqla qarşılıqlı doymuşluğa çatdırılır. Mütəhərrik faza kimi üzvi maddə daxil edilir.

Maddənin köçürülməsi. Müəyyən növ kağızdan xromotoqrafiyada istifadə olunan silindrə uyğun gələn ölçüdə parça kəsilir. Kağızı yuyulmuş temiz əllə kəsmək lazımdır və imkan daxilində çalışmaq lazımdır ki, əl kağızla az təmasda olsun. Əks təqdirdə tərləmə nəticəsində əldə olunan amintursuların ləkəsi də xromotoqrafiyada olacaqdır. Onun uzunluğu 30-35 sm-dən çox olmamalıdır. Aşağı ucdan 3 sm məsafədə karandaşla nişan xətti çekilir. Bu xətdə kənarlar da daxil olmaqla bir-birindən 2-2,5 sm məsafədə çıxış nöqtələri ilmə açılır. Analiz üçün istifadə olunan maddə qarışığının suda və ya asan uçucu həllədicilərdə qatılığı, qarışığın hər komponenti üçün təxminən 1% olmalıdır. Hər çıxış nöqtəsinə xüsusi pipetlə ~2 mm³ məhlul (≥ 20 mkq hər komponent üçün) köçürülür. Bu zaman təxminən 1 sm diametri ləkə əmələ gelir. Pipet əvəzinə ərimə

temperaturunun təyini üçün lazıム olan kapılıvardan da istifadə etmək olar. Sonra həllədicinin buxarlanması gözləmək lazımdır.

Aydınlaşdırma. Silindrin dibinə hündürlüyü 2 sm olan hərəkət edən faza töküür və kağız parçası elə yerləşdirilir ki, o silindrin divarına və mayeyə toxunmasın. Onu asılmış vəziyyətdə bir gecə saxlayırlar, sonra isə imkan daxilində kamerasını açmadan kağız parçasının aşağı hissəsinin \approx 0,5 sm hissəsi hərəkətedən fazaya yerləşdirilir (şəkil 14). Həllədici 20-25 sm qalxdıqdan sonra kağız parçası çıxarılır, karandaşla həllədicinin qalxma sərhəddi nişanları və xromotoqramma qurudulur.








Xromotoqrammanın emal edilməsi. Əgər xromotoqrammada ləkə boyaramamışsa və ultrabənövşeyi şüaların təsiri altında rəng əmələ gəlməzsə, onda xromotoqrammani çiləyicinin köməyi ilə, uyğun komponentlərlə, rəng verən müvafiq reaktiv çiləməklə aşkarlamaq lazımdır.

Sonra məlum qayda ilə R_f -ləri hər bir ləkə üçün hesablaşdırıb, etalon maddələrlə tutuşdurub, qarşıqdakı maddələri müəyyən etmək lazımdır.

4.3.3. Nazik təbəqəli xromotoqrafiya

Nazik təbəqəli xromotoqrafiya (NTX) adsorbsiya xromotoqrafiyasının bir növüdür. Maddələrin ayrılması şüxə lövhə üzərinə köçürülmüş nazik adsorbent təbəqəsində, başqa sözlə açıq kolonkalarda aparılır. NTX-nin mikro metod kimi üstünlüyü, az miqdardan maddənin xromotoqrafik yolla daha tez ayrılmamasıdır. Bu üsul daha çox kağız xromotoqrafiyasına bənzəyir.

Adsorbsiya təbəqəsinin daşıyıcısı kimi müstəvi şüxə lövhələrdən (şəkil 15) (50x200, 200x200 mm və s.), adsorbent kimi isə gizelqur, silikagel və ya alüminium oksiddən istifadə edilir. Gipslə (əlaqələndirici maddə) adsorbentlər qarışıığı su ilə qarışdırılaraq lövhə üzərinə çekilir. Bircins təbəqə almaq üçün (qalınlığı 250-500 mkm) adsorbenti aşağıda göstərilən cihazdan istifadə etməklə yayılır (şəkil 15).


Üsul	Kağızın aşkarlamadan övvəl və sonrakı vəziyyəti	Qırğu
I	<p>xromotografiyadan övvəl</p>  <p>xromotografiyadan sonra</p> <p>haldecinin qat etdiyi məsafə</p>	
II	<p>xromotografiyadan övvəl</p>  <p>xromotografiyadan sonra</p> <p>haldeciinin qat etdiyi məsafə</p>	 <p>Aşan xromotografiya</p>
III	<p>xromotografiyadan övvəl</p>  <p>xromotografiyadan sonra</p> <p>kağız</p> <p>dəməclayıcı</p> <p>üz ayaq</p> <p>xromotografiyadan övvəl</p>  <p>xromotografiyadan sonra</p> <p>fil</p> <p>süsa lövhələr</p>	

Şəkil 14. Kağız üzərində xromotografiya

I üsul -Yüksələn xromotografiya. Kağızın ucu hərəkətdə olan fazaya daxil edilir. Mayenin qalxması kapılıyalar vasitəsi ilə baş verir.

II üsul -Azalan xromotografiya. Kağızın yuxarı ucu hərəkətdə olan fazaya daxil edilir. Mayenin axımı ağırlıq qüvvəsinin hesabına baş verir.

III üsul-Radial-horizontal xromotografiya. Hərəkətdə olan fazanı fasiləsiz, dairəvi kağızın mərkəzinə əlavə edirlər.



Şəkil 15. Bərkiməmiş nazik təbəqə üçün qurğu

Maddə qarışığının lövhə üzərinə imkan daxilində ~1% qatılıqlıda köçürülmür. Qeyri polyar, asan uçucu həllədicilərdən istifadə etmək lazımdır. Ayrılan maddələrin kifayət qədər yüksək qatılıqlıda olması onların ayrılmاسını çətinləşdirir və xromotogrammada "quyruqların" əmələ gəlməsinə səbəb olur. Adsorbent təbəqəsinin qalınlığının və aktivliyinin artması "quyruq" əmələ gəlmədən belə yüksək qatılıqlıda maddələrin ayrılmamasına imkan verir.

Qeyri-müəyyən maddələr qarışığını ayırmak üçün əvvəl benzol və ya xloroformdan istifadə olunur. Sonra alınmış nəticələrin keyfiyyətindən asılı olaraq polyar və ya qeyri-polyar həllədicilərdən istifadə edilir.

NTX maddələri fərdiləşdirmək, onların təmizlik dərəcəsinə müəyyən etmək, reaksiyaların gedişinə vəsfi nəzarət etmək və s. məqsədlərlə tətbiq olunur. Beləliklə, NTX və kağız xromotoqrafiyasının tətbiq sahələri eynidir. Amma, NTX kağız xromotoqrafiyası ilə müqayisədə bəzi əhəmiyyətli üstünlüklərə malikdir:

- xromotoqrafik analizin az vaxt sərf etməklə aparılması;
- həllədicinin az qalxma hündürlüyündə belə daha dəqiqlik ayrılma;
- aqressiv reagentləri olan qarışılardan və ya qətranlardan birləşmələrin ayrılması;

– az miqdarla işləmək; belə ki, NTX-da ayrılan qarışqların qatılıq dərəcəsi çox aşağı tərtibdə ola bilər;

– mikro- və polimikromiqyaslarda preparativ məqsədlərlə maddələr qarışığını ayıran zaman çox az itkinin olması;

NTX-nin köməyi ilə preparativ məqsədlə maddələr qarışığını ayıran zaman lövhə üzərində adsorbentin qalınlığı 0,5-2,0 mm olmalıdır.

NTX-də ən çox sənayedə hal-hazırda "Silufol" adı ilə büraxılan lövhədən istifadə olunur. Bu lövhə alüminium folqə olub, bərkidilmiş adsorbent və lyuminofor təbəqə ilə örtülmüşdür. Laboratoriya işlədirilən lövhələr adətən şüşədən kəsilir. Bərkidici adsorbent təbəqə kimi alüminium, maqnezium və kalsium oksidlər, silikadellər və s., qarışqda əlaqəlandırıcı maddə kimi gips, lüyü nişastası və sudan istifadə olunur.

Qarışq sıyıq halında lövhə üzərində, xüsusi oxlovla (vəliklə, yayıcı ilə) 2 nm qalınlıqda bütün səthdə bərabər yayılır. Bu üsulla yayılmış təbəqə havada quruçular və lövhə 105-150 °C temperaturda aktivləşdirilir. Qurumanın şəraiti elə seçiləlidir ki, adsorbent təbəqəsində çatlar əmələ gəlməsin. Adsorbentin aktivliyi orda olan suyun miqdarının azalması ilə artır. Aktivləşmiş lövhələr onlardan istifadəyə qədər eksikatorda saxlanılır.

Nazik bərkidilməmiş təbəqə əmələ getirmək üçün alüminium oksid və ya silikageldən istifadə edilir, lövhə üzərinə keçirilir, oxlovla bəriber yayılır.

Standart və ya hazırlanmış lövhədə qarışqları ayırmak üçün aşağı ucdan 1,5-2 sm məsafədə çıxış xətti çəkilir. Bu xəttinən köməyi ilə həyata keçirilir. Çıxış xettinə kapilyarla tədqiq olunan qarışqdan 2-3 damcı və bir-birindən 1,5-2 sm məsafədə "şahid"-məhlül əlavə edilir. Həllədici buxarlanırıldıqdan sonra, lövhə şaquli və ya maili vəziyyətdə küvetə yerləşdirilib, dibinə 1-1,5 sm qalınlıqda elyuyent töküür. Bərkidilməmiş təbəqəli lövhənin meyl bucağı 30 °-dən artıq olmamalıdır. Elyuyentin miqdarı çıxış xəttindən aşağı olmalıdır. Elyuyent kimi fərqli uçuculuqlu müxtəlif nisbətlərdə həllədici qarışığı götürülür. Elyuyent təcrubi yella müəyyənləşdirilir

Xromotoqramlaşma zamanı buxarlanma nəticəsində elyuyentin nisbətinin dəyişməməsi üçün küvetin ağızı kip bağlanır.

Elyuyent lövhənin ucuna çatan zaman lövhə küvetdən çıxarılib, qurudulur. Boyanmış maddələrin sərhəddini ayrı-ayrı çizgилərle aydın ayıırlar. Rəngsiz maddələri aşkarlamaq üçün lövhənin səthini müvafiq reagentlə əsiləmək lazımdır. Bundan başqa digər üsulla lövhə quruduqdan sonra asan adsorbsiya olunan rəngli maddə atmosferində (məsələn, yod buxarları) 5-10 dəqiqə aşkarlama aparılır. Həvada yodun artığı buxarlandıqdan sonra, ayrılmış maddə ləkələrinin sərhədləri aydın görünür. "Silufol" lövhələrdə aşkarlanması ultrabənövşəyi şuanınma ilə aparılır.

Ləkələrin vəziyyəti R_f ilə xarakterizə edilir. R_f -in qiyməti hər bir maddə üçün fərdi xüsusiyyətə malik olub, həmişə vahidən kiçik kəmiyyətdir. Amma bu çox vaxt temperaturdan, sorbentin keyfiyyətindən və elyuyentin tərkibindən asılıdır. Buna görə də, əgər bu mümkündürsə, xromotoqrafik ayrılmayı tədqiq olunan məhlulda zənn edilən "şahid"in, yəni təmiz maddənin iştirakında aparmanın lazımdır.

"Şahid" təmiz maddə məhlulu da həmin lövhəyə yanaşı olaraq əlavə edilir. Aşkarlanması apardıqdan sonra lövhədə ləkələrin yerinə görə məlum olmayan qarışq ayrılıraq, tərkibi müəyyən edilir.

4.3.4. Lövhə üzərində maddələrin ayrılması

Bunun üçün əvvəlcə istifadə olunan alüminium oksidin Brokmana görə fəallığı (aktivliyi) təyin edilir.

Alüminium oksidin Brokmana görə aktivliyinin (fəallığının) təyini. Diqqətlə yuyulmuş, bir üzü şliflənmiş təmiz şüşə lövhə (müxtəlif ölçülərdə ola bilər: 5x20 sm, 13x18 sm, 20x20 sm) xüsusi hazırlanmış qurğuya yerləşdirilir (şəkil 15). Onun üzərinə xromotoqrafiya üçün lazımlı olan alüminium oksiddən bütün səthə bərabər miqdarda səpələnir. Xromotoqrafik oxluvun köməyi ilə bərabərləşdirilib, eyni qalınlıqda yayılır. Çox vaxt içərisində olan böyük dənəciklərdən ayırmak üçün

alüminium oksidi ikiqat kapron coraçdan ələmək lazımdır. Alüminium oksidi nəmi çəkmeyən, ağız kip bağlanmış qablar da saxlamaq lazımdır.

Lövhənin aşağı hissəsindən bir-birindən 1,5-2 sm məsafədə benzolda həll edilmiş etalon azoboyaqlardan cyni ölçüdə müxtəlif pipetlərdən istifadə etməklə damcilar salınır (cədvəl 5).

Cədvəl 5

Al_2O_3 -ün Brokmana görə aktiviliyi

Boyaq maddəsi	Brokmana görə aktivlik			
	II	III	IV	V
Azobenzol	0,59	0,74	0,85	0,95
Paytaxti-Metoksiazobenzol	0,16	0,49	0,69	0,89
Sarı sudan	0,01	0,25	0,57	0,78
Qırmızı sudan	0,00	0,10	0,33	0,56
Paytaxti-Aminobenzol	0,00	0,03	0,08	0,19
Suyun miqdəri, %-la	3	6	10	15

Əlavə edilmiş nöqtələr ciddi şəkildə bir düz xətt üzərində, bir-birindən 2 sm məsafədə olmalıdır. Boyaqlardan hər biri öz kəpilyaları ilə, adsorbentin üzərinə astaca toxunmaqla əlavə edilir. Hazır lövhə quru CCl_4 olan küvətə (ağzı bağlı şüse qaba) maili, lövhənin aşağı hissəsi 1 sm məhlulla örtülmüş şəkildə yerləşdirilir (Şəkil 16). Lövhə həllədici səthində sona 1 sm qalan qədər qalxıcıdan sonra çıxarılır.



Şəkil 16. Nazik təbəqli lövhə ilə təchiz edilmiş xromotogramma kamerası

Lövhə çıxarılan kimi həllədinin qalxma sərhəddi qeyd olunur. Ləkələrin və həllədinin qət etdiyi məsafə (yürümə

uzunluğu) xətkeşlə ölçülür və onların nisbəti (R_f) müəyyən edilir. Alüminium oksidin aktivliyi R_f -in qiymətinə görə 1-ci cədvələ uyğun olaraq təyin olunur.

Alüminium oksidlə işləmək üçün onun aktivliyi III dərəcədən az olmamalıdır. Alüminium oksidin adsorbsiya qabiliyyəti tərkibində olan suyun miqdarının artması ilə azalır. Alüminium oksidin tərkibindəki suyu azaldıb aktivliyini artırmaq üçün çini qabda 300-400 °C-də közərdilir. Sonra 100 °C-yə qədər soyudulub, isti halda eləyib, kip bağlanmış qabda saxlanılır. Bu cür közərtidikdən sonra yenə də aktivliyi təyin edilir.

Qarışığın analizi. Ayrılan maddənin miqdardından asılı olaraq silikagel və ya III dərəcəli aktivliyə malik alüminium oksiddən nazik töbəqəli lövhələr hazırlanır. Kapilyarla xətkeş vasitəsilə açılmış çıxış (start) nöqtəsinə 3-4 dəfə ardıcılıqla həllədicidə həll edilmiş eyni miqdar maddə qarışığı damcıladır. Maddə ilə adsorbentin nisbəti 1:300 olmalıdır. Komponentlərin «zonalara» ayrılması müxtəlif həllədici qarışqlarının köməyi ilə müəyyən edilir. Damciların sahəsi imkan daxilində minimum (diametri 2-3 mm) olmalıdır. Qarışq əlavə edilib qurtardıqdan sonra lövhə küvetə yerləşdirilir. Küvetə həllədici qarışığı elə töküür ki, lövhənin ucu 1 sm həllədici ilə örtülmüş olsun və çıxış nöqtəsinə çatmasın. Həllədici lövhənin tam ucu-na çatanda (texminən 1 sm qalana qədər) lövhə küvetdən çıxarılır. Havada həllədici buxarlandırılır. Əgər rənglər əmələ gələrsə iynənin (kapilyarın) ucu ilə həmin zolaqlar bir-birindən ayrılır.

Əgər maddələrin sərhəddi aydın görünmürsə, onda lövhə havada 5-10 dəqiqə qurudulduğdan sonra yod buxarı olan eksikatora yerləşdirilir. Orada ləkələr daha tünd rəngə boyanır. Əgər lövhə çox böyük olub, yod buxarı olan eksikatora yerləşməzsə, onda kiçik lövhələrdən istifadə etməklə, onun kənar hissəsindən 0,5-1 sm qalınlıqlı təbəqə ehtiyatla götürülüb, yod hamamında aşkarlanır və sonra onu əsas lövhə ilə tutuşdurub rənglərin (ləkələrin) sərhədləri qeyd edilir.

Xromotoqrafiyada istifadə olunmuş məhluldan tekrar is-

tifadə etmək olmaz. Çünkü qarışığın tərkibi komponentlərin uçuculuq qabiliyyətinin müxtəlifliyindən kifayət qədər dəyişir. Həmin qarışığı xüsusi qaba doldurub, müxtəlif məqsədlər üçün (çirkli qabları yumaq və s.) istifadə etmək olar.

Bütün lövhələrdə bu eməliyyatlar qurtardıqdan sonra su nasosuna və ya zəif vakuuma birləşdirilmiş ağzında ucu hamar şüşə boru olan, süzgəcli qıfa tıxac vasitəsilə hermetik keçirilmiş qurğunun köməyi ilə maddələr hopmuş ayrı-ayrı zolaqlar toplanır. Ayrılmış hissə həllədici vasitəsilə yuyularaq maddə həllədiciyə keçirilir. Həllədiciyi adsorbentdən tam ayırmak üçün sonda su nasosu vasitəsilə sorulur. Həllədici qovulduğandan sonra, maddə bərk haldadırsa kristallaşdırılır, maye haldadırsa, distillə olunur. Fiziki-kimyəvi sabitləri təyin edilir. Naməlum maddədirse, həm də spektral tədqiqat və element analizi həyata keçirilir.

4.3.5. Kolonka xromotoqrafiyası

Kolonka xromotoqrafiyası üsulu ilə maddə qarışığının quru adsorbentlərə ayırmasında NTX də olduğu kimi eyni effekte nail olunur. Kolonkada maddə qarışqlarının xromotoqrafik ayrılması, kolonkaya diqqətlə quru adsorbentlər doldurulması ilə aparılır. Quru adsorbent kimi ən çox alüminium oksid, gizelqur, silikagel, sellüloza və s. istifadə edilir.

Maddə qarışığı kolonkadakı adsorbent üzərinə əlavə edilib qurtardıqdan sonra təmiz elyuyent vasitəsilə şaquli boru yuyulur. Bu zaman zonalarda, qarışıqda olan maddələrin adsorbsiya xassələrinə uyğun olaraq ayrılma baş verir. Adsorbsiya olunan təbəqələr (zonalar) görünəndirsə, ehtiyatla şaquli borudan sıxışdırılır. Adsorbsiya olunan təbəqələr görünmürsə, müəyyən reagentlərle və ya ultrabenövşəyi şüalarla aşkarlanır. Əger bu mümkün deyilsə, onda adsorbent bir neçə bərabər hissələrə bölünür və hər bir hissəni yenidən xromatoqrafiya prosesinə məruz qoyırlar. Yuyulma prosesi həllədiciyin həllətmə xüsusiyyətlərinə və ya poliarlılığını görə seçilir, bu zaman ayrılmada daqiq olur.

Üzvi maddələrin adsorbsiya xassələri yalnız molekulların polyarlığından deyil, həm də molekulların ölçüləri və polyalışmasından asılıdır.

Üzvi maddələri polyar adsorbentlərə hərisliklərinə görə təxminən aşağıdakı ardıcılıqla düzəmk olar: karbohidrogenlərin halogenli törəmələri< sadə efirkər< üçlü aminlər, nitrobirləşmələr< mürekkeb efirlər< ketonlar, aldehidlər< birli aminlər< turşu amidləri< spirtlər< karbon turşuları.

İstifadə edilen həllədicilərə görə də bəzi qanuna uyğunluqlar məlumudur. Bu və ya digər üzvi maddənin polyar həllədicilərə nisbəten qeyri-polyar həllədicilərdə adsorbsiyası daha azandır. Əksinə, adsorbentdən adsorbsiya olunmuş maddələri sıxışdırıb çıxarmaq üçün adsorbsiya olunan maddələrə nisbəten adsorbente hərisliyi daha çox olan həllədicilərdən istifadə etmək lazımdır.

Adsorbentdən adsorbsiya olunmuş maddələrin çıxarılmasına görə (elyuileşdirmə) həllədicilər aşağıdakı sıra ilə düzülmüşdür (cədvəl 6). Bu sıraya Trapp sırası və ya elyuotrop sıra deyilir.

Cədvəl 6

Həllədicinin Trapp: görə elyuotrop sırası


Petroleyn efiri	Xloroforan	n-Butil spirti
Tsikloheksan	Dietil efiri	Etil spirti
Karbon-4-sulfid	Tetrahidrofuran	Metil spirti
Karbon-4-xlorid	Etilasetat	Su
Dixloretan	Aseton	Sırke turşusu
Benzol	Mətilketon	Piridin

Qeyri-polyar adsorbent kimi istifadə olunan aktivləşmiş kömür üçün bu qanuna uyğunluq təxmini gözlənilir.

Nəzərə almaq lazımdır ki, adsorbsiya, molekulların paylanması ilə elaqeli olduğu üçür, buna dəyişmə birləşmələrin işığa, rütubətə və oksidəşdiricilərə qarşı həssaslığını dəyişdirir.

Maddənin adsorbcət tərifindən udulunmasını təmin etmək üçün mümkün qədəc bu sıranın başlangıcına yaxın olan həllədici götürmək lazımdır. Aşkarlaması və ayrılmamı təmin etmək üçün isə sıranın polyar həllədicilərindən istifadə etmək olar.

Kolonka üsulu ilə xromatoqrafiyanı aparmaq üçün 17-ci şəkildə göstərilmiş müxtəlif növ qurğuların birindən istifadə etmək olar.



Şəkil 17. Kolonka xromatoqrafiyası üçün müxtəlif cür yiçilmiş qurğular

a-büretdən düzəldilmiş kolonka; b-şilifli kolonka; c-ayrılan kolonka;
ç-ayrılan kolonkanın bir hissəsi; d-təzyiq altında xromatoqrafiya kolonkası;
1-elyuyent; 2-sorbent; 3-kvars qumu; 4-şüşə pambıq; 5-el-
yuyut; 6-fardı maddələrin zonası; 7-qəbuledicilər; 8-əlavə təzyiq.

Əgər qeyri polyar adsorbent, məsələn kömür götürürsə, onda həlledicinin seçilməsi əks ardıcılıqla həyata keçirilir.

Xromotoqrafiyada sixışdırma üsulu ilə ayrılan qarışq kolonkaya birbaşa əlavə edilir, sonra fasiləsiz elyuyent vasitəsilə yuyulur. Sixışdırma üsulunun mahiyyəti ondan ibarətdir ki, yuma prosesində yuyucu (həlledicisi) daha tez udulma xassəsinə malik olur və arxasında da qarışığın adsorbsiya xassələrinə görə komponentlərə ayırmadını təmin edir.

Ayrılan qarışığın hərəkətdə olan fazası - elyuyent, hərəkətdə olmayan tərpənməz qatdan süzülen məhlul - elyuat adlanır.

İşin gedisi zamanı kolonkanın və ya şüse borunun dibinə şüse pambıq yerleşdirilir. Əlkədən keçirilmiş adsorbent suspensiya halında, xromatoqramma üçün götürülmüş məhlulda emulsiya şəklində şaquli boruya doldurulur. Adsorbent şüse boru boyunca kip doldurulur. Üst tərəfdən də şüse pambıq vasitəsilə örtülür. Sorra maddə qarışığı hərəkət edən fazada həll olunur və kolonkanın yuxarı hissəsinə əlavə edilir. Adsorbsiya olunan maddə miqdarının adsorbentə nisbəti təxminən 1:1000 olmalıdır. Madde qarışığı həll olmuş məhlul adsorbentə həpandan sonra seçilmiş maye qarışığı (elyuyent) damcı qılı vasitəsilə əlavə olunmağa başlanır. Izləmək lazımdır ki, xromotografik kolonka bir an bele "quru" (adsorbent üzərində həlledicisi təbəqəsiz) qalmasın. Əks təqdirdə adsorbent təbəqəsində yanıqlar əmələ gelir. Kolonkada məhlulun hərəkət sürəti adsorbsiya tarazlığına çatmaq üçün olduqca böyük olmamalıdır (40 sm-lik kolonkada təxminən 3-4 ml/dəq).

Əgər elyuat olduqca zəif axarsa, təzyiqi kolonkada bir qeder artırmaq lazımdır. Bunun üçün adsorbsiyət üzərində ya məhlulun hündürlüyünü artırmaq, ya da 17-ci şəkildə göstərilmiş qurğudan istifadə etmək lazımdır. Bəzən pipetin aşağı hissəsindən su nasosu vasitəsilə zəif sormaqla da axını sürətləndirmək olar.

Müasir laboratoriyalarda elyuati kiçik miqdarlarda 0,5-10 ml, çoxlu sayıda fraksiyalara ayıırlar. Bu çox zaman avtomatlaşdırılmış qurğuların köməyi ilə həyata keçirilir. Sonra elyuatdan həlledicini qovaraq və ya buxarland raraq təmiz maddəni

ayırırlar. Bu yolla komponentlərə ayrılmış maddə maye halindadırsa, onda destillə üsulu ilə qaynarna temperaturu, şüasındırma emsali, xüsusi çökisi (sixlığı) təyin edilir.

o-, m- və p-Nitroanilinlərin ayrılması. Xromotoqrafiya kolonkasını (şəkil 17) 50 q kalsium hidroksidlə doldururlar. 50-60 ml petrolium efirində həll edilmiş o-, m- və p-nitroanilinlərin qarışığını (hərəsindən 0,15 q), saniyədə 1-2 damcı sürəti ilə adsorbentdən buraxılır. Kolonkada xromotoqramma (aşkarlama aparmaq üçün) 200 ml petrolium efiri əlavə edilir. Bu zaman üç təbəqə əmələ gəlməsi müşahidə olunur: üst təbəqə – açıq sarı rəngli (p-nitroanilin); orta təbəqə – sarı (m-nitroanilin); alt təbəqə – sarı-qəhvəyi (o-nitroanilin).


Nitroanilinlərin ayrılması üçün 4 ml metil spirti və 200 ml benzoldan ibarət elyuyent hazırlanır. Elyuyent damcı qılıfı vəsittəsilə əlavə edilir. Təbəqələrin yuyulması ardıcılığı elyuenta fraksiyalara ayırlar. Sonra hər fraksiyadan həllədici qovular, çıxım hesablanır, ərimə temperaturu təyin edilir, lazımla olarsa, təkrar kristallaşma aparılır.

Bərk maddələr üçün bir çox hallarda ayrı-ayrı fraksiyaların həllədilərini zəif vakuumda buخارlandırıb, kristallaşdırıb qalığın ərimə temperaturu təyin edilir.

4.3.6. Xromatoqrafiya üçün şəraitin seçilməsi

a) Optimal miqdarın seçilməsi. Bu məqsədlə alüminium folqa üzərinə silikagel layı yayılmış "silufol", "silufol UV-254", "silufol UV-365" və s. kimi hazır lövhələrdən istifadə olunur. Analizi aparmaq üçün NTX-üsulunda olduğu kimi, ayrılan qarışığın 0,5-1%-li asan uçucu həllədilərde olan məhlulundan istifadə edilir. Təxminən bu məhluldan 0,05 ml xromatoqrafik lövhənin aşağı ucundan 1-1,5 sm yuxarı hissəsinə (çıxış xəttinə) ərimə temperaturu üçün istifadə olunan kapılıyar vasitəsilə ayrılan maddə əlavə edilir (şəkil 18). Sonra içərisində elyuyent olan küvetə yerləşdirilir (şəkil 16). Bu zaman lövhənin islanması başlayır və elyuyent səth boyu hərəkət edir. Elyuyentin son uca çatmasına ~1 sm qalanda (finiş xətti) lövhə

küvetdən çıxardılır, həllədici havada buxarlanır, əger rəngli ləkələr alınmazsa, yod kamerasında aşkarlanır. Lövhe üzərinə qatı maddə qarışığının əlavə edildikdə xromotoqrammada çox vaxt olduqca böyük, uzunsov və qeyri-bərabər formalı ləkələr əmələ gəlir ki, (şəkilə 6) bu da qarışığın maddələri üçün R_f in qiymətinin düzgün müəyyənləşdirilməsinə mane olur. Eyni zamanda bu, qarışqların ayrılmamasını çətinləşdirir və R_f -i yaxın olan maddələrin bir-birini örtməsinə səbəb olur. Bunun qarışısını almaq üçün analiz olunan qarışığdan götürülmüş maddənin miqdarı azaldılır və ya daha da durulaşdırılır. Bu əməliyyat o vaxta qədər təkrarlanır ki, alınan ləkələr dairəvi, kiçik, bir-birindən seçilən və aydın olsun.



Şəkil 18. Xromotoqramma

1-düzgün yerləşdirmədə ayrılma; 2-ayrlan maddə həddən çox olduqda ayrılma: aa-çıxış xətti; bb-elyuyentin çatdığı finiş xətti; c', c'', c'''-ləkələrin mərkəzinə qədər olan məsafə.

b) Həllədiciinin seçilməsi. Yaxşı ayrılma əldə etmək üçün həllədiciinin rolü böyükdür. Ondan ötrü elyuyotrop sıraya müraciət etmək lazımdır (cədvəl 6). Həllədiciini seçərkən sorbentin aktivliyini və ayrılan maddənin udulma qabiliyyətini nəzərə almaq lazımdır. Əger maddə zəif udulursa, onda aktiv

sorbentdən və elyutrop sıranın başlangıcına yaxın olan, yəni az polyar həllədici götürülməlidir və əksinə madde tez udulursa, onda az aktiv sorbent və güclü polyar həllədicidən istifadə olunmalıdır. Qarışığın ayrılmrasında bir həllədicidən və ya biki neçə həllədicinin qarışığından istifadə edirlər. Hər xromatoqrafik ayrılma zamanı qarışığı yenidən hazırlamaq lazımdır, çünkü xromatoqrafiyadan sonra həllədicilərin nisbəti dəyişir.

c) Sorbentin seçilməsi. Sorbent kifayət qədər aktivliyə malik olmalıdır, bu zaman qarışığın ayrılmmasını keyfiyyətə yerinə yetirmək olar. Üzvi kimya laboratoriyalarında ən çox sorbent kimi, üzərində «xromatoqrafiya üçün» və ya «kimyəvi təmiz» sözləri yazılmış alüminium oksiddən istifadə olunur. Alüminium oksicin aktivliyi olan suyun miqdardan asılı olub, Brokman tərefin lən müəyyənləşdirilmiş II-dən V-ə kimi rəqəmlərlə fərqləndirilir (bax: cədvəl 5).




d) Maddəni polyarlıq dərəcəsinin qiymətləndirilməsi. Maddənin kimyəvi quruluşu ilə onun xromatoqrafik ayrılması arasında asılılığı ifadə edən nəzəriyyə yoxdur. Ayri-ayri funksional qruplu maddələrin xromatoqrafik ayrılması zamanı müəyyən təcrübəyə əsaslanaraq, oxşarlıq tapmaq olar. Bu zaman maddənin «polyarlıq dərəcəsi» anlayışından istifadə edilir. Misal üçün, karbon turşuları, spirtlər, aminlər və nitrobirleşmələr müxtəlif funksional qruplu birləşmələr olub, polyarlıqlarına görə bir-birindən fərqlənirlər.

V FƏSİL


KONDENSLƏŞMƏ REAKSIYALARINDAN ALINAN BOYAQLAR

5.1. Kondensləşmə


Kondensləşmə, yüksək molekullu birləşmələrin, aşağı molekullu birləşmələrdən, kiçik molekullu birləşmələrin (əsasən suyun, hidrogen halogenidlərin, amonyakın, spirtlərin və s.) ayrılması nəticəsində zəncirin uzanması ilə gedən reaksiyalardır. Məlum olduğu kimi polimerləşmə zamanı polikondensləşmə reaksiyasından fərqli olaraq, əlavə maddələrin ayrılması baş vermir. Kondensləşmə reaksiyaları zamanı zəncir tədricən uzanır. Əvvəlcə başlanğıc maddələr öz aralarında, sonra isə əmələ gəlmış maddə yenidən ilkin maddə ilə reaksiyaya girib, nəticədə yüksək molekullu birləşmələr əmələ gelir. Adətən kondensləşmə termini daha geniş mənada işlənir, bir çox yerdə su, spirt, amonyak və s. kiçik molekullar ayrılması ilə gedən birləşmə reaksiyalarına deyilir. Kondensləşmənin növündən asılı olaraq reaksiyanın getmə mexanizmləri müxtəlidir. Buna həm də reaksiyanın aparılma şəraitini təsir göstərir. Məsələn, aldol kondensləşməsi qələvi mühitdə, nukleofil birləşmə mexanizmi ilə baş verir.



Turş rühiitdə isə kondensləşmə zamanı həmlikdə edən hissəcik karbanion deyil, karbkationdur və proses elektrofil mexanizmi ilə baş verir:




Hər iki haldə aldol və ya ketol (ketonların) kondensləşməsi, qızdırma nəticəsində hidroksil qrupunun və metilen qrupunun hidrojeni hesabına su ayrılması ilə başa çatır. Kroton kondensləşməsi də analozi olaraq nukleofil mexanizmi ilə baş verir:




Karbanionun əmələgəlməsi elektroakseptor xassəli X əvəzleyicinin təbiətindən və karbanionun stabillaşması, mənfi yükünün delokallaşmasından asılıdır.

Aromatik aldehidlərin alifatik aldehidlərlə (Klayzen-Şmidt reaksiyası), həmçinin turşu anhidridləri ilə (Perkin reaksiyası) aldol kondensləşməsi tipi ilə gedib, suyu ayrılması ilə başa çatır. Bu reaksiyalarda aromatik aldehidlər özlərini karbonil komponent kimi aparır. Aktiv metilen qruplu mürəkkəb efirlər bu rolu (aldehidlərlə, ketonlarla, nitrillərlə, mürəkkəb efirlərlə) oynayırlar. Aldehidlərin aromatik aminlərlə və fenollarla kondensləşməsi də turşu iştirakında baş verir. Məsələn formaldehidin turşularla təsirindən reaksiyaya qabil hidroksimetil kationu əmələ gəlir ki,




o da aromatik birləşmələrlə elektrofil əvezolma reaksiyasına daxil olur:




(burada X=NH₂, NH(Alk), OH, N(Alk)₂ və s.)

Əmələ gəlmış arilkarbonil həmin aromatik birləşmə ilə kondensləşməyə daxil olaraq, triarilmətan törəməsinə çevirilir:



Aromatik aldehidlə də reaksiya analoji mexanizmlə gedərək, nəticədə triarilmətan törəməsi alınır:



Hidrogen halogenidinin ayrılması ilə gedən kondensləşmə reaksiyası C-alkilləşmə məhsulu əmələ gəlnəklə başa çatır.

Reaksiyanın yerinə yetirilməsi. Reagentlərdən asılı olaraq reaksiyanın aparılması şəraitli müxtəlifdir. Reaksiyaya qabil qrupları olan birləşmələr bir qayda olaraq adı temperaturda

çevrilmelərə uğrayır. Maddələr kristallik olduqda, onların xır-dalanmış hissəciklərdən istifadə olunur. Əgər komponentlərdən biri maye olarsa, onda o artıq miqdarda götürülür. Kondensləşən maddənin reaksiyadakı rolundan asılı olaraq (katalitə və ya iştirak edən) katalitik və ya stexiometrik miqdarda, hərdən hətta artıq miqdarda götürülür.

Reaksiyanın getməsində komponentlərin qarışdırılma ardıcılığının rolu böyükdür. Alifatik aldehidlərin ketonlarla, həmçinin aromatik aldehidlərlə kondensləşməsində alifatik aldehidlər tədricən, damcı-damcı katalizatorla birlikdə əlavə edilir. Bu şərtlərə əməl olunduqda əlavə məhsulların alınmasının qarşısı alınır. Aromatik aldehidlərin ketonlarla kondensləşməsi zamanı bu ardıcılığın fərqi yoxdur. Əgər keton molekulunda iki reaksiya mərkəzi varsa, məsələn butanonda, mono- və dialdollaşma məhsullarının izomerləri alınır. Monoaddukt alınması üçün metilen komponentini iki-üç dəfə artıq miqdarda götürmək lazımdır.


Trifenilmetan sırası boyaq maddələri aromatik aldehidlərin, aktiv hidrogeni olan aromatik birləşmələrlə kondensləşməsindən alınır. Boyaların sintezi turşu xassəli, su tutucu maddələrin iştirakında, fasilələrlə qızdırmaqla yerinə yetirilir. Bu yolla alınan leykoəsasi psevdoəsasa və boyaq maddəsinə çevirirlər.

Fərdiləşdirilməsi. Alınan məhsulları İQ-spektrlərində funksional qrupların uyğun uduurma zonalarına və NMR spektlərdə bu qruplarda olan protonların kimyəvi sürüşmələrinin qiymətlərinə görə fərqləndirmək olar.

5.1.1. Fenolftalein

Reaktivlər: ftal anhidridi – 5 q; fenol – 10 q; sulfat turşusu ($\rho=1,84$ q/sm³)-3,7 q (2 ml); natrium hidroksid – 4...5%-li məhlul; sirkə turşusu; xlorid turşusu; etil spirti (mütləq); aktivləşmiş kömür.

Qablar və ləvazimatlar: həcmi 50 ml olan yumrudibli kolba; tutumu 100 ml olan səkən; çini kasa; tutumu 250 ml olan yastıdibli kolba – 2 ədəd; termometr; su buxarı ilə qovmaq üçün qurğu; yağ hamamı.




İşin gedişi. Temperaturu 125-130 °C-də saxlamaqla, 5 q ftal anhidridi, 10 q fenol və 2 ml qatı sulfat turşusunu, kolbaya töküb, yağ hamamında 1,5 saat qarışdırmaqla qızdırılır. Reaksiyaya girmeyən fenolu ayırmak üçün isti qarışığı 100 ml-lık kolbada qaynayan suya töküb su buxarı ile qovurlar. Sıçramadan itgının qarşısını almaq üçün kolbadakı məhlulu müntəzəm qarışdırmaq lazımdır. Qarışq soyudulduğdan sonra, Buxner qılıfına dekantasiya edilir. Bu zaman çalışmaq lazımdır ki, çöküntü suzgəc kağızına keçməsin. Çöküntü iki dəfə soyuq su ilə dekantasiya edilir. Çöküntü suzgəc kağızına təsadüfən keçmiş kristallarla birlikdə stekana keçirib, natrium hidroksidin isti 4-5%-li məhlulu əlavə edilir, reaksiyaya girmeyən ftal anhidridi ayılır.

Fenolftaleini çökdürmək üçün tünd qırmızı mehlulun üzərinə sirkə turşusu əlavə edərək çökdürülür, sonra bir neçə damcı xlorid turşusu əlavə edilir. Bir saat keçdikdən sonra məhsul süzülür, qurudulur və aktivləşdirilmiş kömürün iştirə-

kında, su spirt karışığından tekrar kristallaşdırılır.


Təcrübü çıxımı 4 q (nəzəri çıxıma görə 35-40%)-dir.



Şəkil 19. Fenolftaleinin etanol-su sistemində UB-spektri

Fenolftalein [2,2-bis (p-hidroksifenil) ftalid] – rəngsiz, iy-nəvari, rombik quruluşlu kristallar olub, durulaşdırılmış etil spirtindən kristallaşdırılır. Ərimə temperaturu 261°S ; suda çətin həll olur ($0,018 \text{ q } 100 \text{ ml-də}$). Etil spirtində yaxşı həll olur ($20,9 \text{ q } 100 \text{ ml-də}$), dietilefirində qismən həll olur ($5,92 \text{ q } 100 \text{ ml-də}$). UB – spektri 19-cu şəkildə olduğu kimidir.


5.1.2. Fluoretsin



Reaktivlər: ftal anhidridi – 5,0 q; rezorsin – 7,3 q; sink xlorid (susuz) – 3,0 q; xlorid turşusu ($\rho=1,19$ (q/sm³))-3,6 q (3,0 ml).

Qablar və təvazimatlardan: çini həvəngdəstə, 25 ml-lıq həcmi olan dəmir tigel; tutumu 200 ml olan yastıdılı kolba; yağı hamamı.

İşin gedisi: Çini həvəngdəstədə 5 q ftal anhidridi, 7,3 q rezorsinlə yaxşıca qarışdırıldıqdan sonra dəmir putaya yerləşdirilib, yağı hamamında 180°C-yə qədər qızdırılır. Ərimiş kütlənin üzərinə 10 dəqiqə müddətində kiçik miqdarlarla 3 q sink xlorid əlavə edilir. Temperatur 210 °C-yə qədər qaldırılır və qatı kütlə bərkliyənə qədər 1-2 saat qızdırılır. Kövrək ərinti tigeldən çıxarılır, xirdalanır, 10 dəqiqə 3 ml xlorid turşusu əlavə edilmiş 70 ml suda qaynadılır. Flouretsin Buxner qifindan süzülür, turşuluğu yox olana qədər su ilə yuyulur və 80-90°C-də qurudulur.




Şəkil 20. Fluoretsinin etil spirtində UB-spektri

Çıxım nəzəri çıxıma yaxındır.

Flouretsein (rezorsinfalein) – narıncı-qırmızı kristallar olub, (etanolda kristallaşdırılır), ərimə temperaturu (parçalanmaqla) 312-318°C-dir. İsti sirke turşusunda həll olur, suda, etil spirtində, dietil efirində çətin həll olur.

UB-spektri 20-ci şəkildə verilmişdir.


5.1.3. Anilin göyü



Reaktivlər: fuksin -5,0 q; anilin 50,0 q (51,1 ml); benzoj turşusu - 0,6 q; xlorid turşusu ($\rho=1,14 \text{ q/sm}^3$) -40 ml; natrium asetat (susuz) -1,5 q.

Qablar və ləvazimatlar: tutumu 150 ml olan iki boğazlı kolba; həcmi 200 ml olan stekan; termometr; yağı hamamı.

İşin gedişi. Termometr və eks soyuducu ilə təchiz edilmiş iki boğazlı kolbaya 5 q fuksin, 51,1 ml anilin, 1,5 q natrium asetat və 0,6 q benzoj turşusu yerləşdirilir. Qarışq yağı hamamında yavaş qızdırıllaraq, 3...4 saat 180°C -də o qədər saxlanılır ki, bir neçə damla nümunə gündüz işığında, siizgəc kağızında, təmiz göy çalarlar versin. İsti ərinti stekana keçirilir, 40 ml xlorid turşusu ilə işlənilir. Tünd-göy rəngli çöküntü Büxner qifindan ist; ikən siizülür, zəif HCl-la turşulaşdırılmış isti su ilə yuyulur.



Şəkil 21. Anilin göyünün etil spirtində UB-spektri

Boyaq maddəsi 80°C -dən yüksək olmayan temperaturda qurudur.


Təcrübi çıxım 6q (nəzəri çıxıma görə 70%)-dir.
UB-spektri 21-ci şəkildə verilmişdir.

5.1.4. Malaxit yaşılı

Reaktivlər: benzaldehid (təzəqovulmuş) – 2 q (1,9 ml); dimetilanilin (təzəqovulmuş) – 5 q (5,2 ml); sulfat turşusu ($\rho=1,84 \text{ g/sm}^3$) – 1,84 q (1 ml); qurğuşun (IV) oksidi – 0,75 q; xlorid turşusu ($\rho = 1,19 \text{ g/sm}^3$); sink xlorid – 4 q; sirke turşusu (buzlu); natrium sulfat; doymuş natrium xlorid məhlulu; natrium hidroksid; etil spirti; buz.

Qablar və təvazimatlardır. tutumu 50 ml olan yumrudibli kolba; ikibogažlı forştos; eks soyuducu; qarışdırıcı; termometr; su buxarı ilə qovmaq üçün quṛğu; tutumu 50 və 150 ml olan stekan; su hamamı; yağ hamamı; eksikator; çini kasa.

(İşin sorucusu skafda aparmalı!)



Leykoəsasin alınması

1-ci üsul. Mexaniki qarışdırıcı, eks soyuducu ilə təchiz olunmuş iki boğažlı kolbaya təzə qovulmuş dimetilanilinin və benzaldehid töküür. Qarışığın üzərinə durulaşdırılmış sulfat turşusu əlavə edilir (2 ml su üzərinə 1 ml qatı sulfat turşu töküür). Fəsiləsiz qarışdırmaqla, yağ hamamında temperaturu 150°C -də (termometr yağ hamamına qoyulur) saxlamaqla reaksiya qarışığı 2 saat qaynadılır. Reaksiya qurtardıqdan sonra, qarışq soyudulur, indikator kağızda qələvi mühit alınana qədər natrium hidroksid məhlulu əlavə edilir, su buxarı ilə reaksiyaya

girməmiş dimetilanilin qovulur. Maye soyudulur, əmələ gələn çöküntünün üzərindən su ayrılır. Sonda çöküntü bir neçə dəfə su ilə yuyulur. Sonda mümkün qədər suyun hamısı süzürlür. Alınan leykoəsası elə həmin yumrudib kolbada su hamamında qızdırmaqla spirtdə həll edilir. Məhlul süzgəc kağızında süzülüb, soyuq yerdə saxlanılır. Aynan rəngsiz leykoəsasın kristalları su nasosunda sorulur, etil spirti ilə yuyulub, eksikatorda qurudulur.

Təcrubi çıxım 4 q (nəzəri çıxıma görə 68%)-dir.

Əger leykoəsas kristallaşmayıb, yağışla olarsa, onda az miqdarda spirtdə həll edib, qızdırımlı və kristallaşma üçün sakit saxlamaq lazımdır.

2-ci üsul. Təzə qovulmuş dimetilanilin və benzaldehid çini kasada 4 q sink xlorid ilə 4 saat müddətində su hamamında müntəzəm qarışdırılmaqla qızdırılır. Alınan özlü mayeni 20 ml su olan kolbaya keçirib, reaksiyaya girməmiş dimetilanilin su buxarı ilə qovulur. Ardı yuxarıdakı kimi yerinə yetirilir.

Leykoəsasin oksidləşməsi. 1 q alınmış leykoəsasi 1 ml qatı xlorid turşusu, 0,5 ml buzlu sirkə turşusu və 90 q su qarışığında həll edilir. Məhlul 0 °C-yə qədər soyudulur (sonda məhlulu bir neçə buz qırıntısı atmaq olar) və 0,75 q qurğunun tetaoksidi 5 ml suda alınmış maye sıyığı qarışdırmaqla tədricən əlavə edilir. Qarışqı 5 dəq müddətində intensiv qarışdırılır, sonra 1 q natrium sulfatın 5 ml suda məhlulu əlavə edilir. Bir müddət gözlədikdən sonra qurğunun 2-sulfat çöküntüsü süzülür. Filtratın üzərinə olduqca az miqdardı suda 1 q sink xlorid əlavə edilir. Sonra boyaq maddəsinin ikiqat duzu və sink xlorid çöküntüsünü alınana qədər natrium xloridin doymuş məhlulu əlavə edilir. Boyaq maddəsi Büxner qıfindan süzülür, az miqdarda natrium xloridin doymuş məhlulu ilə yuyulur, süzgəc kağızı arasında sixilib, qurudulur.

Malaxit yaşılının təcrubi çıxımı 0,6-0,8 q (nəzəri çıxıma görə 55-70%)-dir. UB-spektr [$\lambda_{\text{max}}(\lg\epsilon)$]:430 nm (4,12), 621 nm (4,71).


VI FƏSİL

AZOBOYAQLAR


6.1. Azolaşma. Azobitişmə (azobelaq şələnmə)

Azoboyaqlar, molekulunun tərkibində əsasən aromatik radikalla birləşmiş bir və ya bir neçə azoqrupu $-N=N-$ olan birləşmələrlə xarakterizə olunurlar. Sintetik üzvi boyaqlar içərisində en çox yayılanı azoboyaqlardır. Hal-hazırda müxtəlif rəngdə bir neçə min texniki maraq kəsb edən azoboyaqlar məlumdur. Bu boyaqlar sinfinin süretlə inkişafı ilkin xammal mənbəyinin çox olması, onların fiziki-kimyəvi xassələrinin müxtəlifliyi, alınma, tətbiq sahəlerinin və s. sadə olmasına. Azoboyaqların alınması üçün bir neçə üsulun olmasına baxmayaraq onlardan bəziləri texnikda az tətbiq olunur. Azoboyaqların alınması üçün əsas üsullardan biri azobitişmə reaksiyalıdır.


Diazonium duzuru $\text{Ar-N}^+ \equiv \text{N}-\text{Ar}$ birləşmələrin əmələ gəlməsi azobitişmə reaksiyası adlanır. Diazonium ionu sondakı azot atomunda elektron çauşmamazlığına görə aşağıdakı sxemdə göründüyü kimi elektrofil xassəli olub, davamlıdır. Diazonium ionunun davamlılığı diazonium kationu yükünün yalnız iki azot atomu arasında paylanması ilə deyil, həm də qismən benzol nüvəsinin π -elektron sistemi ilə tarazlaşması ilə izah olunur.



Müəyyən edilmişdir ki, azobirləşmə reaksiyaları substrat p- və o- vəziyyətdə NH_2 , NHAlk , NHArc , N(Alk)_2 , NHSO_3H , NHNO_2 , OH və bəzi hallarda O^\ddagger lik qrupları olmaqla aromatik sistemlər, hücum edən agent isə diazonium $\text{Ar}-\overset{\cdot}{\text{N}}=\overset{\cdot}{\text{N}}-\text{Ar}'$ ionudur:



Birli aromatik aminlərlə mineral turşu iştirakında nitrit turşusunun sulu məhlulunun qarşılıqlı təsirindən diazonium duzları əmələ gəlir (Qriss, 1858). Diazonium duzlarının alınma reaksiyası diazotlaşma adlanır:



Diazotlaşma aparmaq üçün reaksiya mühitində natrium nitritə mineral turşuların təsirindən alınmış nitrit turşusundan istifadə edilir. Buna görə də diazotlaşmanın ümumi üsulu natrium nitritlə aminlərin turş mühitdə qarşılıqlı təsirinə əsaslanır.

Aminlə müqayisədə mineral turşu 2,5-3 mol artıq götürür. Turşunun bir hissəsi HNO_2 alınmasına, digər hissəsi isə turş mühitin saxlanmasına sərf olunur.


6.2. Azobitişmə reaksiyasından alınan boyaqlar






Azobitişmə reaksiyası da aromatik nüvədə nitrolaşma, sulfolaşma, halogenləşmə, alkilleşmə, asilləşmə və s. reaksiyalarla eyni xassələdir.

Diazonium ionunun aktivliyi az olduğu üçün, reaksiya o və p-izomerlərinin əmələ gəlməsi istiqamətində gedir. Diazonium ionundakı elektroakseptor qrup onun aktivliyini artırır, elektrodonor qrup isə azaldır.

Bələliklə azobirləşmələr, tərkibində xromofor azoqruplarla yanaşı, auksoxrom qrupları da olan boyaq maddələrdir.

Reaksiyanın mexanizmi. Turşunun artığında əmələ gələn amin duzu, sulu məhlulda qismən hidrolizə uğrayaraq sərbəst aminə çevrilir ki, o da reaksiya ənində alınan nitrit turşusu ilə reaksiyaya girir:





Zəif əsasi xassəl: aminlər hidroliz nəticəsində yüksək qatılıqlı olduqları üçün böyük süretlə diazotlaşırlar. Tərkibində əsasən o- və p-vəziyyətdə ikinci qrup əvəzləyicilər olan aromatik aminlər, əvez olunmamış aminlərə nisbətən asanlıqla diazotlaşırlar və davamlı diazonium duzları əmələ gətirirlər. Birinci qrup əvəzləyiciləri isə reaksiyanın getməsinə mənfi təsir göstərir.

Reaksiyanın aparılma şəraiti. Azobirleşmə almaq üçün iki komponent: diazonium kationu (diazotəşk 1 edən diazokomponent) və azotəşkil edən reagent (azokomponent) hazırlanır. Nitrit turşusu davamsız olduğuna görə diazonium duzunun mehlulunu reaksiya mühitin pΗ-nin dəqiqliyi olunmasıdır. Azobitismeyə (azoəlaqələnmə) daxil olacaq amın tərkibli komponentlər üçün zəif turş, hidroksi-, karboksi-, sulfoqruplu komponentlər üçün zəif qələvi mühit yaradılır. Bu şərt azokomponenti məhlula keçirmək və azobitisməni homogen sistəmdə aparmaq üçün mütləq lazımdır. Bir qayda olaraq azobirleşmə almaq üçün soyudulmuş diazonium duzu tədricən, yaxşı qarışdırmaqla soyuq azokomponentin üzərinə əlavə edilir. Əgər diazobirleşmə davamsızdırsa, onda komponentlərin qarışdırılması əks ardıcılıqla aparılır.

Azobitismə çox vaxt komponentləri sıvutmadan aparılır. Diazobirleşmənin stabilliyi və reaksiyaya qəbilliyi az olduqda bu mümkün kündür. Buna naftalinin diazobitisməsini misal göstərmək olar. Azobitismə reaksiyasının süretini artırmaq üçün komponentlərin qatılığını artırmaq lazımdır.


Azobitişmə reaksiyası zamanı, azoteskiledici komponentin miqdari çox olmalıdır. Reaksiyanın gedişinə aşağıdakı kimi nəzarət etmək o'lar. Süzgəc kağızına reaksiya qarışığından bir damcı hopdurulu b, üzərinə 2-naftol-3,6-disulfoturşunun natrium duzu (R-duz) əlavə edilir. Əgər rəng əmələ gəlmirsə, deməli boyaq alınmışdır. Bu azolaşma reaksiyanın aparılma müddətinin kifayət etdiyinə sübutdur.

Azoboyaqların ayrılması. Əgər boyaq maddəsi xırda dispers şəklində almarsa, onda hər 1 l məhlula 200 q natrium xlorid əlavə etmək e çökdürmə aparılır. Boyaq yaxşı həll olan halda da bu üsul tətbiq olunur. Əgər boyaq maddəsində suda yaxşı həll olan duz əmələ gətirən qruplar olarsa, onda onu ayırmak üçün reaksiya qarışığına turşu əlavə etmək lazımdır.

Ehtiyat tədbirləri. Digər işlərdə olduğu kimi, turşu ilə davranmaq qaydalarına əməl edilməlidir.

Fərdiləşdirilmə. Boyaq maddələrinin təyini onların özüne məxsus görünən oblastında udulma spektrlerinə görə aparılır.

6.2.1. β -Naftol narincisi (naftolaranj)



Reaktivlər: sulfanil turşusu - 2,5 q; natrium nitrit - 1 q; β -naftol - 2 q; natrium hidroksidin 2 n məhlulu; xlorid turşusu 4 n; natrium xlorid - 12 q.

Qablar və ləvazimatlar: tutumu 100 ml olan stekan - 2 adəd; termometr.


İşin gedişi. 100 ml-lik sətkanda 2 N 65 ml natrium hidroksid məhlulunda 2,5 q sulfanil turşusu həll edib, alınan məhlula 12 ml suda həll edilmiş 1 q natrium nitrit əlavə edilir, sonra reaksiya qarışığı 10 °C-yə ədər soyudulur və qarışdırmaqla çöküntünün

alınması dayanana qədər 4 N hidrogen xlorid turşusu əlavə edilir. Alınan p-diazobenzolsulfoturşu məhlulunu otaq temperaturunda tez-tez qarışdırmaqla, β -naftolun qələvidə həll edilmiş məhlulu na (2 q, 2 N 25 ml natrium hidroksid) əlavə edilir. Bir neçə dəqiqədən sonra boyaq maddəsinin natrium duzunun sarı-narincı lövhə şəkilli kristalları çökəməyə başlayır. Kristalların həll olmasına azaltmaq üçün məhlula 12 q natrium xlorid əlavə edilir. Reaksiya məhsulu soyudulur, süzülür, soyuq su ilə yuyulur.

Təcrubi çıxım 4 q (nəzəri çıxıma görə 79%).

β -Naftol narincı [turş narincı, p-(2-hidroksi - 1-naftilazo) benzolsulfoturşunun natrium duzu] – parlaq-narincı rəngli kristallik maddədir. Suda yaxşı həll olur.

UB-spektri 22-ci şəkildəki kimidir.




Şəkil 22. β -Naftol narincısının etil spirində UB-spektri

6.2.2. Metil narincısı (metiloranj)


Reaktivlər: sulfanil turşusu - 2,5 q; dimetilanilin (təzə qovulmuş) - 2,5 q; natrium nitrit - 1 q; xlorid turşusu, 1 n; xlorid turşusu, 2 n; natrium hidroksidin 2 n məhlulu.

Qablar və ləvazimatlar: tutumu 50 ml olan stekan - 2 əded, buz hamamı, termometr.



İşin gedişi. Çox da böyük olmayan stekanda 25 ml 2 N xlorid turşusu mehlulunda, 2,5 q dimetilanilin həll edilir və 0-5°C-ə qədər soyulur (məhlul №1). Başqa stekanda 6 ml 2 N natrium hidroksic mehlulunda 2,5 q sulfanil turşusu həll edilir və onun üzərine 12 ml suda 1 q natrium nitritin həll edilmiş məhlulu əlavə edilir. Alınan qarışq buz ilə soyudularaq qarışdırılmaqla üzərinə 6 ml 2 N xlorid turşusu əlavə edilir (məhlul №2).

Sonra 1-ci məhlul ilə 2-ci məhlul qarışdırılıb üzərinə qələvi mühit alınanı qədər 2 N natrium hidroksid məhlulu əlavə edilir. Boyaq maddəsinin natrium duzu narincı-sarı rəngdə və rəqələr şəklində ayrılır. 1,5-2 saat gözlədikdən sonra boyaq maddəsi süzülür və az miqdar suda təkrar kristallaşdırılır.



Şəkil 23. Metil narincisinin etil spirtinin su məhlulunda UB-spektri


Təcrubi çıxım 4 q (nəzəri çıxıma görə 95%).

Metil narıncısı (metiloranj) [heliantin, 1 – (p-dimetilaminofenilazo-4-benzolsulfoturşunun natrium duzu] – narıncı rəngdə kristal maddədir. Suda yaxşı həll olur, spiritdə həll olmur. Turşu-əsası indikatordur. Qələvi mühitdə sarı, neytral mühitdə narıncı, türş mühitdə qırmızı rəngdə olur.

UB-spektri 23-ci şəkildə verilmişdir.

Xromatoqramması: «Silufol» lövhə, etilasetat – metanol-ammonyakın suda məhlulu (5 N) (6:3:1). $R_f = 0,67$.

6.2.3. p-Nitroanilin qırmızısı



Reaktivlər: p-nitroanilin – 1 q; natrium nitrit – 0,6 q; β – naftol – 1 q; natrium asetat – 2 q; xlorid turşusu, 6 n; natrium hidroksidin məhlulu, 8 n; natrium xloridin 20%-li məhluiju.

Qablar və ləvazimatlar: tutumu 100 ml olan 2 ədəd stekan; termometr; buz hamamı; Bünzen kolbası; Büxner qıfi.

İşin gedisi. Stekanda 1,5 ml 6 N xlorid turşusu məhlulu olan 9 ml qaynar suda 1 q p-nitroanilin həll edilir. Qarışq soyudulur, yenə 1,5 ml 6 N xlorid turşusu və 5 ml su əlavə edilir. Alınan p-nitroanilinin hidroxlorid duzunun məhluluna, 0°C-də 0,6 q natrium nitritin 4 ml suda həll edilmiş məhlulu damçıdamcı əlavə edilir. Əgər çöküntü əmələ gələrsə, onda o tam həll olana qədər 6 N xlorid turşusu əlavə edilir. Reaksiyanın başa çatmasını yod-nişasta kağızı vasitəsilə müəyyən edilir. Yod-nişasta kağızı sərbəst halda nitrit turşusunun varlığını göstərir. Reaksiyanın sonunda proses yavaş gedir, ona görə, yod-nişasta kağızı ilə nümunəni yoxlayan zaman bir neçə dəqiqə


gözləmək lazımdır. Diazolaşma reaksiyası natrium nitrit əlavə olunduqdan 5 dəqiqə sonra reaksiya qarışığında sərbəst nitrit turşusunun əmələ gəlməsi müşahidə olunarsa (bu yod nişasta kağızının göy rəngə boyanması ilə müşahidə olunur), başa çatmış hesab olunur. Reaksiya qarışığını 30 dəqiqə saxlayıb, üzərinə 2 q natrium asetatın 7 ml suda məhlulu əlavə olunur.

Başqa bir stekanda 4 ml 8 N natrium hidroksid məhlulunda 1 q β -naftol həll edilir. Sonra üzərinə 50 ml qaynar su əlavə edib, alınan qarışq soyudulur və qarışdırmaqla əvvəlcə hazırlanmış arildiazonium duzu üzərinə əlavə edilir. Alınan çöküntü 30 dəqiqədən sonra süzülür, 20%-li natrium xlorid məhlulu ilə, sonra soyuq su ilə yuyulur və açıq havada qurudur.

Təcrübü çıxım 2 q (nəzəri çıxıma görə 98%).

p-Nitroanilin qırmızısı [1-(p-nitrofenilazo)-2-hidroksinaftalinin natrium duzu] – suda yaxşı həll olan qırmızı kristal maddədir.

6.2.4. Metil qırmızısı



Reaktivlər: antranil turşusu - 2 q; natrium hidroksidin 8%-li məhlulu - 6 ml; dimetilanilin - 1,5 q; xlorid turşusunun 4%-li məhlulu - 12 ml.

Qablar və ləvazimatlar: tutumu 50 ml olan 2 ədəd stekan; tutumu 100 ml olan çini stekan; termometr; buz hamamı.


İşin gedisi. Tutumu 50 ml olan stekanda 2 q antranil turşusu 6 ml 8%-li natrium hidroksid məhlulunda həll edilir, sonra 12 ml suda həll edilmiş 1 q natrium nitrit məhlulu əlavə edilir. Alınan qarışq buzla soyudulur, başqa stekanda olan 6 ml 8%-li

xlorid turşusu əlavə edilir. Temperatur 5°C -dən yuxarı qalxmamalıdır. Diazonium duzunu 5-10 dəciqə qarışdırıb, çini stekanda soyudulmuş 1,5 q dimetil anilinin 12 ml 4% xlorid turşusundakı qarışığı əlvə edilir. Təxminən 1 saatdan sonra məhlul natrium hidroksid və ya soda ilə neytrallaşdırılır. Sonra natrium xloridle duzlaşdırmaqla boyaq maddəsi natrium duzu şəklində ayrılır. Alınan məhsul süzülür və süzgəc kağızında 40°C -də qurudulur.

Təcrubi çıxım 2,5 q (nəzəri çıxıma görə 70%).

Metil qırmızısı [p-(2-karboksifenilazo) dimetilanilin, p-dimetilaminoazobenzol-o-karbon turşusu] - qırmızı bərk maddədir. Suda çətin həll olur, qaynayan spirtdə həll olur. Turşusası indikatorudur.

6.2.5. Alizarin sarısı



Reaktivlər: m-nitroanilin - 2,5 q; xlorid turşusu ($\rho = 1,19 \text{ g/sm}^3$, 10,1 q (8,5 ml); natrium nitrit - 1,5 q; salisil turşusu - 2,5 q; natrium karbonat - 7,5 q; natrium xloridin 10%-li məhlulu.

Qablar və ləvazimatlar: tutumu 100 ml olan stekan; tutumu 200 ml olan çini stekan; damcı qılı; mexaniki qarışdırıcı; termometr; buz hamamı.


İşin gedisi. 8,5 ml qatı HCl-un 40 ml suda həll edilmiş duru məhlulunda 2,5 q m-nitroanilin həll edilir. Yaxşı həll olmaya nail olmaq üçün qarışığı azca qızdırmaq olar. Sonra məhlul 0°C -yə qədər soyudularaq damcı qılı ilə 1,5 q natrium nitritin 5 ml suda həll edilmiş məhlulu damcı-damcı əlavə edilərək diazolaşma aparılır. Bu zaman mühitin temperaturu 5°C -dən

yuxarı olmamalıdır. Diazoməhlul 0°C -də yaxşı qarışdırmaqla, farfor stekanda 40 ml suda həll edilmiş 2,5 q salisil turşusu və 7,5 q natrium karbonat üzərinə əlavə edilir. Bu zaman çökən sarı rəngli boyaq maddəsini süzüb, 10%-li natrium xlorid məhlulu ilə yüngülçə yuyub, $40\text{-}50^{\circ}$ -də qurudulur.

Təcrubi çıxım 25 q (nəzəri çıxıma görə 45%).

Alizarin sarısı (3-karboksi-3'-nitro-4-hidroksiazobenzol) - sarı rəngli azoboyaq, natrium duzu şəklindədir. Suda yaxşı həll olur.

6.2.6. Xrizoidin



Reaktivlər: anilin - 2,5 q; xlorid turşusu ($\rho = 1,19 \text{ g/sm}^3$) - 9,5 q (8 ml); xlorid turşusunun 10%-li 35 ml məhlulu; m-fenilendiamin-3,15 q; natrium nitrit - 2 q; natriumasetat; natrium xlorid - 35 q.

Qablar və ləvazimatlar: tutumu 500 ml olan çini stekan - 2 ədəd; tutumu 150 ml olan stekan; damcı qılı; termometr; buz hamamı.

İşin gedisi. Çini stekanda 175 ml su ilə 8 ml xlorid turşusu ($\rho = 1,19 \text{ g/sm}^3$) qarışığında 2,5 q anilin həll edilir. Məhluluz buz hamamında $0\text{-}3^{\circ}\text{C}$ -yə qədər soyudulur və 100 q buz əlavə edilir. Qarışdırmaqla, 2 q natrium nitritin 125 q suda məhlulu damcı qılından ehtiyatla əlavə edilir. Damcı qılınn ucu məhlulu içinde olmalıdır.



Başqa stekanda $2\text{-}3^{\circ}\text{C}$ -ə qədər soyutmaqla 3,15 q m-fenilendiaminin 35 ml 10%-li xlorid turşusunda məhluluna əvvəlcə alınmış diazonium birləşməsi əlavə edilir. Məhlul zəif qırmızı-narınçı rəngə boyanır və boyaq maddəsinin kristalları

çökməyə başlayır.

15 dəqiqədən sonra qarışdırmaqla stekana yavaş-yavaş zəif turş reaksiya alınana qədər sirkə turşusunun sodium duzu əlavə edilir. O andan boyaq maddəsinin sürətlə əmələ gəlməsi başlayır və iki saatdan sonra azobitişmə reaksiyası başa çatır. Qarışq qaynayana qədər qızdırılır, süzülür, filtrata 35 q təmiz sodium xlorid duzu əlavə edilir. Düzlaşdırılmış boyaq, xrizoidin (4-fenilazo – 1,3 – diaminobenzol) süzülməklə ayrılır və 50-60°C-də qurudulur.

Təcrubi çıxım 5q (nəzeri çıxıma görə 68%).

6.2.7. Davamlı qırmızı boyaq



Reaktivlər: sodium naftionat – 5,6 q, sodium nitrit – 1,7 q; β - naftol – 3,8 q; sulfat turşusu ($\rho = 1,84 \text{ g/sm}^3$) – 3 ml; sodium hidroksid – 2,7 q.

Qablar və ləvazimatlar: tutumu 200 ml yastıdibli kolba; tutumu 500 ml olan stekan; mexaniki qarışdırıcı; termometr; su hamamı.


İşin gedisi. Mexaniki qarışdırıcı və termometr ilə təchiz olunmuş yastıdibli kolbada 75 ml suda, 5,6 q sodium naftionat və 1,7 q sodium nitrit həll edilir. Reaksiya qarışığı buz hamamında 0°C -ə qədər soyudulur və duru sulfat turşusu (3 ml qatı sulfat turşusunun 25 ml suda məhlulu) ehliyatlə yavaş-yavaş

qarışdırmaqla əlavə edilir. Diazobirlöşmə parlaq-sarı rəngli kristallar şəklində çökür. Reaksiyanın sonu yod nişasta kağızı vasitəsilə yoxlanılır. Adətən bu proses bir neçə saat davam edir.

Diazolaşma qurtardıqdan sonra, reaksiya qarışığının qarışdırmaqla 0°C -ə qədər soyudulmuş 3,8 q β -naftol və 2,7 q natrium hidroksidinin 100 ml suda həll edilmiş məhluluna əlavə edilir. İki saatdan sonra bərkmiş tünd-qırmızı kütlənin üzərinə 100 ml su əlavə edilərək, həll olana qədər qızdırılır və süzülür. Filtrati tödricən soyutmaqla boyaq maddəsinin kristalları çökür. Büxner qırından süzülür və $30\text{-}40^{\circ}\text{C}$ -də qurudulur.

Təcrubi çıxımı 4-5 q (nəzəri çıxıma görə 47-59%).

5.2.8. Fenilazosalisil turşusu



Reaktivlər: anilin - 9,3 q (9,1 ml); xlorid turşusu (1:1) - 45 ml; natrium nitrit - 7 q; salisi turşusu - 13,8 q; natrium hidroksidin 36%-li məhlulu - 16,5 ml; natrium karbonat - 3 q.


Qablar və ləvəzimatlар: tutumu 200 ml olan stekan - 2 ədəd; mexaniki qarışdırıcı; termometr; su hamamı.

İşin gedişi: Mexaniki qarışdırıcı və termometr ilə təchiz olunmuş stekanda 45 ml durulaşdırılmış (1:1) xlorid turşusu məhlulunda 9,1 ml anilin həll edilir. Məhlul buz hamamında 0°C -yə qədər soyudulur. Qarışdırmaqla 7 q natrium nitritin 20 ml suda soyudulmuş məhlulu yavaş-yavaş əlavə edilir. Diazolaşma reaksiyasının sonuna yodnişasta kağızı vasitəsilə nəzarət edilir. Reaksiya qurtardıqdan 10 dəqiqə sonra turşunun artığı ehtiyatla 2 q natrium karbonatla neytrallaşdırılır. Bundan sonra məhlul konqo qırınızısına görə zəif turş reaksiya göstərməlidir.

Alınmış diazobirlleşme məhlulu qarışdırmaqla tədricən 0 °C-yə qədər soyudulmuş 1 q natrium karbonat əlavə edilmiş 13,8 q salisil turşusunun 16,5 ml 36%-li natrium hidroksid və 35 ml su məhluluna əlavə edilir. 2 saatdan sonra boyaq maddəsinin çökmüş kristalları Büxner qıfından süzülür.

Təcrubi çıxım 12-13 q (nəzəri çıxıma görə 42-45%).

6.2.9. Diazoaminobenzol



Reaktivlər: anilin - 4,7 q (4,6 ml); natrium nitrit - 1,75 q; xlorid turşusu (1:5) - 30 ml; natrium asetat - 12,5 q; etil spirti.

Qablar və ləvazimatlar: həcmi 200, 100 və 50 ml olan stekanlar, mexaniki qarışdırıcı, su hamamı.

İşin gedisi: Həcmi 200 ml olan stekanda 4,6 ml anilin 30 ml xlorid turşusunda həll edilir. Məhlul buzlu su ilə soyudulur və 25 q buz əlavə edilərək qarışdırmaqla az miqdardan suda 1,75 q natrium nitrat əlavə edilir. Bu zaman reaksiya qarışığının temperaturu 5°C-dən çox olmamalıdır. Reaksiyanın sonu yodnişasta kağızı vasitəsilə müəyyən edilir. Qarışıq soyutmaq üçün 15 dəq gözlənilir, sonra 12,5 q natrium asetatin 50 ml suda həll edilmiş məhlul əlavə edilir. Çökmüş diazoaminobenzol, su nəsosundan süzülür, su vasitəsilə yuyulur, sıxılır və etil spirtindən kristallaşdırılır.

Təcrubi çıxım 4,6 q (nəzəri çıxıma görə 90%).

Diazoaminobenzol - narincı rəngli kristal maddədir, suda həll olmur, isti spirtdə, efsirdə, benzolda həll olur, ərimə temperaturu 98°C.

ӘДӘВІYYAT

1. Степанов Б.И. Введение в химию и технологию органических красителей. Москва, «Химия», 1984, 589с.
2. İnci Başer, Yusif İnancı. Boyar madde kimyası. Türkiye, Marmara universitesi, 1990, 209s.
3. Turqut Gündüz. «İnstrumental Analiz». Ankara Universitesi. A.İ Fen Fakültesi, Kimya bölümü, Ankara, 1988, 607s.
4. Практикум по органической химии. Синтез и идентификация органических соединений. Под редакцией проф. О.Ф.Гинзбурга и чл. корр. АН. ССР А.А.Петрова. Москва. "Высшая школа" 1989, 318с.
5. Гитис С.С., Глаз А.И., Иванов А.В. Практикум по органической химии. Органический синтез. Москва, "Высшая школа". 1991. 303с.
6. Органикум. Практикум по органической химии, ч.1 и 2. Москва, "Мир", 1979
7. Практикум по органической химии. Изд. Ростовского Университета. 1983. 118 с.
8. Лабораторный практикум по применению красителей. Под редакцией проф. Б.И.Мельникова, Москва, "Легкая индустрия", 1972, 246с.
9. Грандберг И.И. Практические работы и семинарские занятия по органической химии. Москва, 1987, с.271
10. Порай-Кошиц В.А. Азокрасители. Изд. "Химия". Ленинградское отд. 1972, 160с.
11. Qaz-maye xromotoqrafiyası metodu ilə üzvi maddələr qarışığının analizi. İxtisas kursuna aid metodik göstəriş. Tərtib edənlər: E.İ.Əhmədov, R.İ.Süleymanov, M.B.Babanlı. Bakı Universiteti Nəşriyyatı. Bakı – 1996, 29s.
12. Айвазов Б.В. Практическое руководство по хромотографии. Изд. «Высшая школа», Москва, 1968, 279с.
13. Храмкина М.Н. Практикум по органическому синтезу. Изд. "Химия". Ленинградское отд. 1974, 319с.
14. Мельников Б.Н. и др. Лабораторный практикум по применению красителей. Учебное пособие для студентов вузов. Москва, 1972, 246с.
15. Əliyev İ.Ə., Quliyev Ə.N. Üzvi boyaqlar kimyasından praktikum. Bakı, 2003, 60s.
16. Чичибабин А.Е. Основные начала органической химии. Том I, Москва-Ленинград, 1953, 795с.
17. Mövsümzadə M.M., Qurbanov P.A. Üzvi kimya, II hissə. Bakı, Maarif, 1985, 350s.

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz	3
I Fəsil. Boya haqqında ümumi məlumatlar	4
II Fəsil. Üzvi maddələrin rənglilik nəzəriyyəsi	14
2.1. Rəngliliyin fiziki əsasları	14
2.2. İşığın seçici udulması	18
2.3. Elektromaqnit sahəsi	19
2.4. Elektromaqnit dalğaları şkalası	21
2.5. Udalmanın spektral əyriləri	21
2.6. Molekulların həyəcanlanma enerjisi	26
2.7. Rənglilik haqqında kimyəvi nəzəriyyələr	28
2.8. Xromofor – auksoxrom nəzəriyyə	28
2.9. Koordinativ doymamış atomlar nəzəriyyəsi	31
2.10. Xinoid nəzəriyyəsi	32
2.11. Rezonans nəzəriyyəsi	34
2.12. Rəngliliyin elektron nəzəriyyəsinə keçid	37
2.13. Molekulların enerji səviyyələri	38
2.14. Elektron keçidləri	42
2.15. Maddələrin rəngli olması üçün quruluş şərtləri	48
III Fəsil. Boyaq maddələrin təsnifatı	52
3.1. Boyaq maddələrin suda həll olmalarına görə təsnifatı	52
3.2. Boyaların texniki təsnifatı	54
3.3. Boyaların keyfiyyətinə görə təsnifatı	63
3.4. Boyaların kimyəvi təsnifatı	64
IV Fəsil. Üzvi kimya laboratoriyalarında ümumi işləmək qaydaları	67
4.1. Üzvi kimya laboratoriyalarında təhlükəsizlik qaydaları	67
4.2. Zədələr və zəhərlənmələr zamanı ilk yardımlar	69
4.3. Üzvi maddələrin xromatoqrafiya üsulu ilə ayrılması	70
4.3.1. Xromotoqrafiyanın tətbiq dairəsi	71
4.3.2. Kağız üzərində xromotoqrafiya	73
4.3.3. Nazik tebəqəli xromotoqrafiya	76
4.3.4. Lövhə üzərində maddələrin ayrılması	80
4.3.5. Kolonka xromotoqrafiyası	83
4.3.6. Xromatoqrafiya üçün şəraitin seçilməsi	87

V Fəsil. Kondensləşmə reaksiyalarından alınan boyalar	90
5.1. Kondensləşmə	90
5.1.1. Fenolftalein	93
5.1.2. Fluoretsir	95
5.1.3. Anilin göyü	97
5.1.4. Malaxit yaşlı	98
VI Fəsil. Azoboyaqlar	109
6.1. Azolaşma. Azobitişmə (azoelaqələnənə)	100
6.2. Azobitişnə ə reaksiyasından alınan boyalar	101
6.2.1. β -Naftel narıncısı (naftolaranj)	103
6.2.2. Metil narıncısı (metiloranj)	104
6.2.3. p-Nitroanilin qırmızısı	106
6.2.4. Metil qırmızısı	107
6.2.5. Alizarin sırısı	108
6.2.6. Xrizoidin	109
6.2.7. Davamlı carmızı boyaq	110
6.2.8. Fenilazosalisil turşusu	111
6.2.9. Diazoaminobenzol	112
Ədəbiyyat	113

Baş redaktor:
Mətbəə üzrə direktor
müavini:

Məmməd Əlizadə
Ələs Qasımov

Çapa imzalanmışdır: 20.07.2005.
Formatı 60x84 1/16. Həcmi 7,25 ç.v.
Sifariş 49. Sayı 500.

Bakı Universiteti nəşriyyatı,
Bakı - 370148, Z.Xəlilov küçəsi, 23.
BDU Nəşriyyatının mətbəəsi